

AAA_2812#01#Q16#01 EDUMAN testinin sualları

Fənn : 2812 Qeyri-ərzaq mallarının kriminal ekspertizası

1 Zirzəmi və anbarların hansı yerlərindən torpaq nümunəsi götürülməlidir?

- ☒ müxtəlif yerlərindən
- ☐ divarından
- ☐ bir küncündən
- ☐ qapısının alt hissəsindən
- ☐ tavanından

2 Qaz halında maddələrdən kim nümunə götürə bilər?

- ☐ iqtisadçı ekspert
- ☐ komissiya sədri
- ☐ müstəntiq
- ☐ gömrük işçisi
- ☒ kriminalist

3 Qaz halında maddələrdən nümunə götürmək üçün hansı vasitədən istifadə olunur?

- ☐ ölçü kolbası
- ☐ pipet
- ☒ vakuum nümunə götürəni
- ☐ silindr
- ☐ torsion tərəzi

4 Qaz halında maddələrdən nümunə götürmək üçün hansı vasitədən istifadə olunur?

- ☐ ölçü kolbası
- ☐ pipet
- ☒ şpris
- ☐ silindr
- ☐ torsion tərəzi

5 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ idarə rəhbərlərindən
- ☐ ekspertlərdən
- ☒ şübhəli şəxslərdən
- ☐ mühasiblərdən
- ☐ komissiya üzvlərindən

6 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ mühasiblərdən
- ☐ ekspertlərdən
- ☒ müqəssirlərdən
- ☐ idarə rəhbərlərindən
- ☐ komissiya üzvlərindən

7 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ mühasiblərdən
- ☐ ekspertlərdən
- ☒ zərərçəkənlərdən
- ☐ idarə rəhbərlərindən
- ☐ komissiya üzvlərindən

8 Məhkəmə – tibbi ekspertizasına insan orqanizmi ilə əlaqədar nümunələri kimlərdən götürürlər?

- ☐ idarə rəhbərlərindən
- ☐ ekspertlərin özlərindən
- ☒ şahidlərdən
- ☐ komissiya üzvlərindən
- ☐ mühasiblərdən

9 Şübhəli şəxs, müqəssir, zərərçəkən və şahidlərdən götürülmüş insan orqanizminin nümunələri hansı ekspertizaya göndərilir?

- ☐ ekoloji ekspertizaya
- ☐ baytarlıq ekspertizasına
- ☒ məhkəmə – tibbi ekspertizasına
- ☐ sanitar – gigiyenik ekspertizaya
- ☐ əmtəəşünaslıq ekspertizasına

10 Eyni partiyadan kərə yağı neçə faiz götürülməlidir?

- ☐ 5%
- ☐ 15%
- ☒ 10%
- ☐ 22%
- ☐ 20%

11 əgər kərə yağı xüsusi qablaşdırmada deyilsə (açıqdırsa), bu zaman ondan neçə % orta nümunə götürülür?

- ☐ 10%
- ☐ 5%
- ☒ 3%
- ☐ 4%
- ☐ 7%

12 Orta nümunə üçün kərə yağından nə qədər götürülməlidir?

- ☒ 500 – 600 qr
- ☐ 400 qr
- ☐ 1 kq
- ☐ 250 qr
- ☐ 300 qr

13 Orta nümunə üçün parçanın ölçüsü nə qədər olmalıdır?

- ☐ uzunluq 7 sm – dən az olmamalı
- ☒ en boyunca uzunluğu 10 sm – dən az olmamalı
- ☐ uzunluq 5 sm – dən az olmamalı
- ☐ uzunluq 8 sm – dən az olmamalı
- ☐ uzunluq 9 sm – dən az olmamalı

14 Orta nümunə üçün hansı ölçüdə parça götürülməlidir?

- ☒ 10 x 10 sm
- ☐ 5 x 5 sm
- ☐ 15 x 15 sm
- ☐ istənilən ölçüdə
- ☐ 20 x 20 sm

15 Nümunə götürmə protokolunda parçanın hansı parametri dəqiq göstərilməlidir?

- ☒ eni
- ☐ rəngi
- ☐ uzunluğu
- ☐ tərkibi
- ☐ qalınlığı

16 Aşağıdakılardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ keyfiyyət vəsiqələri
- ☐ ekspertin vəsiqəsi
- ☐ etikətlər
- ☐ malların anbara götürülmə siyahısı
- ☐ laborantın şəxsiyyət vəsiqəsinin surəti

17 Aşağıdakılardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ əmtəələrin hazırlanmasına dair sənədlər
- ☐ markalar
- ☐ etikətlər
- ☐ yarlıqlar
- ☐ malların anbara götürülmə siyahısı

18 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ əmtəələrin tədarükünə dair sənədlər
- ☐ etikətlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ yarlıqlar
- ☐ markalar

19 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ əmtəələrin saxlanma müddətinə dair sənədlər
- ☐ etikətlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ markalar
- ☐ yarlıqlar

20 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ əmtəələrin saxlanma şəraitinə dair sənədlər
- ☐ etikətlər
- ☐ malların anbara göndərilmə siyahısı
- ☐ yarlıqlar
- ☐ markalar

21 Göstərilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ əmtəələrin daşınma şəraitinə dair sənədlər
- ☐ markalar
- ☐ etikətlər
- ☐ malların anbara göndərilmə siyahısı
- ☐ yarlıklar

22 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ əmtəələrin daşınma müddətinə dair sənədlər
- ☐ etikətlər
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ markalar
- ☐ yarlıklar

23 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ yoxlama aktları
- ☐ yarlıklar
- ☐ markalar
- ☐ malların anbara göndərilmə siyahısı
- ☐ etikətlər

24 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ silinmə aktları
- ☐ yarlıklar
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ etikətlər
- ☐ markalar

25 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ malların keyfiyyətə qəbuluna dair aktlar
- ☐ markalar
- ☐ malların kəmiyyətə qəbuluna dair aktlar
- ☐ etikətlər
- ☐ yarlıklar

26 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☐ yarlıklar
- ☐ markalar
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☒ obyektiv tədqiqat məqsədilə əhəmiyyətli olan digər sənədlər
- ☐ etikətlər

27 Bunlardan hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ hərtərəfli tədqiqat məqsədilə əhəmiyyətli olan digər sənədlər
- ☐ markalar
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ etikətlər
- ☐ yarlıklar

28 İş üzrə ekspertizanı aparmaq üçün ekspertiza təşkilatını kim müəyyən edir?

- ☒ müstəntiq
- ☐ baş mühasib
- ☐ auditor
- ☐ gömrük işçisi
- ☐ laborant

29 Ekspertizanı aparmaq üçün ekspertləri kim seçir?

- ☒ müstəntiq
- ☐ auditor
- ☐ laborant
- ☐ gömrük işçisi
- ☐ baş mühasib

30 Ekspertiza üçün tədqiqat metodunu kim seçir?

- ☒ ekspert
- ☐ baş mühasib
- ☐ müstəntiq
- ☐ gömrük işçisi
- ☐ prokuror

31 Qeyd edilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ malların saxlanma və daşınma müddətinə dair sənədlər
- ☐ markalar, yarlıklar
- ☐ etiketlər, markalar
- ☐ əmtəələrin tədavülünə dair sənədlər
- ☐ yarlıklar, etiketlər

32 Qeyd edilənlərdən hansı ekspertiza keçirilməsi üçün lazımi sənədlərə aiddir?

- ☒ malların daşınma və saxlanma şəraitinə dair sənədlər
- ☐ malların anbara göndərilməsinə dair sənədlər
- ☐ malların kəmiyyətə qəbuluna dair sənədlər
- ☐ tədqiqat üçün əhəmiyyət kəsb etməyən sənədlər
- ☐ malların tədavülünə dair sənədlər

33 Malın ümumiləşdirilmiş keyfiyyət göstəriciləri dedikdə nə nəzərdə tutulur?

- ☒ nöqsanlıq əmsalı, növlülük əmsalı, keyfiyyətin aşağı olmasına görə alman reklam siyasətinin sayı
- ☐ məhsulun keyfiyyət göstəricilərinin məcmusunun müvafiq baza göstəricisi ilə müqayisəsi
- ☐ keyfiyyətin qiymətləndirilməsində əsas götürülən xassələrin məcmusuna daxil olan kompleks göstəriciləri
- ☐ malın fiziki-mexaniki xassə göstəriciləri
- ☐ insanın tələbini ödəmək üçün yerinə yetirilən funksiyası

34 əlavə məhkəmə ekspertizası nə vaxt təyin edilir?

- ☒ ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda
- ☐ suallar tam həll edildikdə
- ☐ ilkin məhkəmə ekspertizasının rəyi tam aydın olduqda
- ☐ bunlardan heç biri
- ☐ ilkin tədqiqatla bağlı sualların həll edilməsi zərurəti olmadıqda

35 Təkrar məhkəmə ekspertizası nə vaxt təyin edilir?

- ☒ əvvəllər verilmiş rəyin doğruluğu müstəntiqdə şübhə doğurduqda
- ☐ ilkin məhkəmə ekspertizası keçirilmədikdə
- ☐ əvvəlki rəy şübhə doğurmadiqda
- ☐ istənilən vaxt təyin edilir
- ☐ əlavə və ilkin məhkəmə ekspertizasının nəticələri doğru olduqda

36 Təkrar məhkəmə ekspertizası nə vaxt təyin edilir?

- ☒ məhkəmə ekspertizasının aparılmasının Azərbaycan Respublikası Prosesual və mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydaları pozulduqda
- ☐ ilkin məhkəmə ekspertizası keçirilmədikdə
- ☐ rəy hakimdə şübhə doğurmadiqda
- ☐ qanunvericiliyin qaydaları pozulmadıqda
- ☐ əlavə məhkəmə ekspertizasının nəticələri doğru olduqda

37 Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert nə edir?

- ☒ yazılı formada öz rəyini ayrıca tərtib edir
- ☐ başqa ekspertlərə teleqram göndərir
- ☐ siyahı formada öz rəyini bildirir
- ☐ heç nə etmir
- ☐ başqa ekspertlərə zəng edir

38 Məhkəmə ekspertizasının komission xarakteri kim tərəfindən müəyyən edilir?

- ☒ onu təyin etmiş orqan və ya şəxs tərəfindən
- ☐ baş ekspert tərəfindən
- ☐ baş mühasib tərəfindən
- ☐ bunlardan heç biri tərəfindən
- ☐ ekspert tərəfindən

39 Məhkəmə ekspertizasının komission xarakteri kim tərəfindən müəyyən olunur?

- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən
- ☐ komissiya sədri tərəfindən
- ☐ bunlardan heç biri tərəfindən müəyyən edilmir
- ☐ ekspert tərəfindən

40 Komission məhkəmə ekspertizasının təşkil olunması kimə həvalə edilir?

- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbərinə
- ☐ bir neçə ekspertə
- ☐ komissiya sədri
- ☐ prokurora
- ☐ baş mühasibə

41 Komission məhkəmə ekspertizasının aparılması kimə həvalə edilir?

- ☒ məhkəmə ekspertizası idarəsinin rəhbərinə
- ☐ bir neçə ekspertə
- ☐ komissiya sədri
- ☐ hakimə
- ☐ baş mühasibə

42 Ekspertlər rəy verməzdən əvvəl nə edirlər?

- ☒ öz aralarında məsləhətləşirlər
- ☐ komissiya sədri ilə məsləhətləşirlər
- ☐ bir-birilə məsləhətləşirlər
- ☐ prokurorla məsləhətləşirlər
- ☐ müstəntiqlə məsləhətləşirlər

43 Bir neçə ekspertin məsləhətləşməsi ilə verilən rəyi kimlər imzalayırlar?

- ☒ bütün ekspertlər
- ☐ komissiya sədri
- ☐ yalnız bir ekspert
- ☐ yalnız hakim
- ☐ idarə rəhbəri

44 Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert nə edir?

- ☒ yazılı formada öz rəyini ayrıca tərtib edir
- ☐ rəy vermək üçün hakimlə məsləhətləşir
- ☐ rəy verməkdən imtina edir
- ☐ hamısı bir rəy verir
- ☐ rəy vermək üçün müstəntiqlə məsləhətləşir

45 Kompleks ekspertizanın rəyində ekspertlərə nəyi göstərilir?

- ☒ ekspertin müəyyən etdiyi faktları
- ☐ ekspertin yaşını
- ☐ kompleks ekspertizada iştirak edən ekspertlərin sayını
- ☐ ekspertin iş stajını
- ☐ ekspertiza idarə rəhbərinin iş stajını

46 Kompleks ekspertizanın rəyində ekspertlərə nəyi göstərilir?

- ☒ əldə etdikləri nəticələri
- ☐ ekspertin yaşını.
- ☐ ekspertizanı aparan ekspertlərin sayını.
- ☐ ekspertin iş stajını.
- ☐ ekspertiza idarə rəhbərinin iş stajı.

47 Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilirlər?

- ☒ məhkəmə ekspertizasını təyin etmiş orqanın icazəsi ilə
- ☐ prokuror tələb etdikdə
- ☐ müstəntiq icazə verdikdə
- ☐ iştirakçıların tələbi ilə
- ☐ ekspertin şəxsi istəyi ilə

48 Proses iştirakçıları nə vaxt məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilirlər?

- ☒ məhkəmə ekspertizasını təyin etmiş şəxsin icazəsi ilə
- ☐ iştirakçıların tələbi ilə
- ☐ ekspertin tələbi ilə
- ☐ müstəntiq icazəsi ilə
- ☐ ekspertin şəxsi istəyi ilə

49 Məhkəmə ekspertizası idarəsinin möhürü ilə nə təsdiq edilir?

- ☒ ekspertlərin imzaları
- ☐ iltizamlar
- ☐ müqavilələr
- ☐ heç bir sənəd möhürlə təsdiq edilmir
- ☐ ərizələr

50 Məhkəmə ekspertizasının ekspertlərinin imzalarını nə təsdiq edir?

- ☒ ekspertiza idarəsinin möhürü
- ☐ prokurorluq orqanının möhürü
- ☐ müstəntiqin imzası
- ☐ belə imzaların heç bir təsdiqə ehtiyacı olmur
- ☐ laboratoriya müdirinin imzası

51 Son müşavirədə baş ekspert nələr haqqında komissiya rəyini təqdim edir?

- ☒ Komissiyanın iradlarını,yoxlanmış keyfiyyət sisteminin bəyan edilmiş standartlaşmanın tələbinə uyğunluğu və uyğunsuzluğu haqqında
- ☐ Sadəcə uyğunsuzluq
- ☐ Komissiyanın iradlarını
- ☐ Komissiyanın iradlarını,keyfiyyət sistemində çıxan problemləri
- ☐ Yoxlama zamanı uyğunlaşmanı

52 Ekspertin qarşısında qoyulan suallar çox olduqda o, nə edir?

- ☒ sualları qruplaşdırır
- ☐ mürəkkəb sualları ixtisar edir
- ☐ sualların sayını azaldır
- ☐ bunlardan heç biri göstərilmir
- ☐ ekspertizadan imtina edir

53 Rəyin giriş hissəsində suallar necə yazılır?

- ☒ qərarla qoyulan suallardan sonra
- ☐ giriş hissədə suallar qeyd olunmur
- ☐ qərarla qoyulan suallardan əvvəl
- ☐ suallarda düzəlişlər apararaq
- ☐ mürəkkəblik dərəcəsinə görə

54 Kriminal ekspertizasının tədqiqat hissəsində nə göstərilir?

- ☒ Kriminal ekspertizasının tədqiqatının nəticələri
- ☐ ekspertin təhsili
- ☐ ekspertin adı
- ☐ rəyin nömrəsi
- ☐ rəyin tarixi

55 Kriminal ekspertizasının tədqiqat hissəsində nə göstərilir?

- ☒ müəyyən olunan faktların elmi izahı
- ☐ ekspertin təhsili
- ☐ rəyin tarixi
- ☐ ekspertin soyadı
- ☐ rəyin nömrəsi

56 Ekspert təkrar ekspertizada əvvəlki tədqiqatdan nəyi ifadə etməlidir?

- ☒ əvvəlki aparılmış tədqiqatın nəticələrini
- ☐ əvvəlki rəyin tarixini
- ☐ əvvəlki ekspertizanı
- ☐ əvvəlki tədqiqatın aparılma metodunu
- ☐ əvvəlki tədqiqatın icra müddətini

57 Təkrar ekspertizada əvvəlki tədqiqatdan nə ifadə olunur?

- ☒ əvvəlki rəyin nəticələri ilə təkrar rəyin nəticələri arasındakı fərqin səbəbləri
- ☐ əvvəlki tədqiqatın icra müddəti
- ☐ əvvəlki tədqiqatın aparılma metodu
- ☐ əvvəlki rəyin tarixi
- ☐ əvvəlki tədqiqatın başlandığı yer

58 Rəyin nəticə hissəsində nə yazılır?

- ☒ qoyulmuş suallara cavablar
- ☐ komissiya üzvlərinin say tərkibi
- ☐ ekspertiza idarəsi rəhbərinin fikri
- ☐ ekspertin hüquqları
- ☐ ekspertin vəzifələri

59 Rəyi bir necə ekspert tərtib edərsə, onlar nə etməlidir?

- ☒ öz aralarında məsləhətləşməlidirlər
- ☐ yalnız komissiya sədrinin rəyi əsas götürülməlidir
- ☐ yalnız bir ekspertin rəyi əsas götürülməlidir
- ☐ məsləhətləşmədən rəy verməlidir
- ☐ əvvəlki rəyə əsaslanmalıdır

60 əgər ekspertlər ümumi rəyə gələrsə, bu rəyi kim imzalayır?

- ☒ bütün ekspertlər
- ☐ yalnız komissiya sədri
- ☐ yalnız bir ekspert
- ☐ texniki şöbənin rəisi.
- ☐ laboratoriya müdiri

61 Kompleks ekspertiza nə vaxt aparılır?

- ☒ ekspertiza qarışıq elmlər sahəsində xüsusi bilik tələb edərsə
- ☐ ekspert ekspertizanı aparmaqdan imtina edərsə
- ☐ ekspert xəstələnərsə
- ☐ tərəflərdən biri narazı qalarsa
- ☐ komissiya sədri qrupun tərkibindəki bir neçə ekspertdən razı qalmazsa

62 Hansı ekspert kompleks ekspertizanı apara bilər?

- ☒ bir neçə elm və texniki biliklərə malik olan
- ☐ yalnız humanitar elmi biliklərə yiyələnən
- ☐ yalnız texniki biliklərə malik olan
- ☐ xüsusi biliklərə malik olmayan
- ☐ yalnız attestasiyadan keçmiş ekspert

63 Ekspertiza məhkəmədə aparıldığı halda rəy nəyə əsaslanır?

- ☒ təlimatın müvafiq bölməsində yazılanların tələbinə
- ☐ standartlara
- ☐ texniki şərtlərə
- ☐ ərizəyə
- ☐ müqaviləyə

64 Ekspertin vəzifəsi nə ilə müəyyən edilir?

- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və mülki qanunvericiliyin normaları ilə
- ☐ müəyyən texniki şərtlərlə
- ☐ müəyyən standartlarla
- ☐ müstəntiqin sualları ilə
- ☐ tərəflər arasındakı müqavilərlə

65 Ekspertin hüquqları nə ilə müəyyən edilir?

- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və mülki qanunvericiliyin normaları ilə.
- ☐ müəyyən texniki şərtlərlə
- ☐ müəyyən standartlarla
- ☐ müstəntiqin sualları ilə
- ☐ tərəflər arasındakı müqavilərlə

66 Ekspertin vəzifəsinə göstərilənlərdən hansı daxildir?

- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ bunlardan heç biri vəzifəyə daxil deyildir
- ☐ komissiya sədrini rəyə cəlb etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☒ qarşısına qoyulmuş suallar əsasında obyektiv rəy verməli

67 Ekspertin vəzifəsinə göstərilənlərdən hansı daxildir?

- ☒ ona tapşırılmış materialları icraatına götürməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☐ bunlardan heç biri vəzifəyə daxil deyildir
- ☐ komissiya sədrini rəyə cəlb etməli

68 Göstərilənlərdən hansı ekspertin vəzifəsinə daxildir?

- ☒ qanunla müəyyən edilmiş əsaslar olduqda öz-özünə etiraz etməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☐ bunlardan heç biri vəzifəyə daxil deyildir
- ☐ komissiya sədrini rəyə cəlb etməli

69 Göstərilənlərdən hansını ekspertin vəzifəsinə aid etmək olar?

- ☒ müstəntiq və ya hakimin tapşırığı ilə verdiyi rəyi izah etməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☐ bunlardan heç biri vəzifəyə aid deyildir
- ☐ komissiya sədrini rəyə cəlb etməli

70 Aşağıdakılardan hansı ekspertin vəzifəsinə aiddir?

- ☒ müstəntiq və hakim tapşırığı ilə verdiyi rəyə əlavələr etməli
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli
- ☐ komissiya sədrini rəyə cəlb etməli
- ☐ bunlardan heç biri vəzifəyə aid deyildir
- ☐ səbəbsiz ekspertizadan imtina etməli

71 Aşağıdakılardan hansı ekspertin vəzifəsinə aid edilir?

- ☒ ibtidai istintaq materiallarının məlumatlarını ekspertiza təyin edən orqanların razılığı olmadan yaymamalı
- ☐ komissiya sədrini rəyə cəlb etməli
- ☐ səbəbsiz ekspertizadan imtina etməli
- ☐ bunlardan heç biri vəzifəyə aid deyildir
- ☐ ekspertizaya bir neçə eksperti cəlb etməli

72 Ekspert bilərəkdən yalan rəy verərsə

- ☒ qanunla müəyyən edilən məsuliyyəti daşıyır
- ☐ təhqiqatçıdan razılıq alır
- ☐ qanundan kənar məsuliyyət daşıyır
- ☐ ekspertiza idarəsinin rəhbəri tərəfindən cəzalandırılır
- ☐ məsuliyyəti öz üzərindən atır

73 Ekspert ekspertizanın icra müddətini pozarsa

- ☒ intizam məsuliyyəti daşıyır
- ☐ ekspertiza aktını imzalamır
- ☐ heç bir məsuliyyət daşımır
- ☐ idarə rəhbərinə xəbər vermir
- ☐ müstəntiqi məlumatlandırmır

74 Ekspert hansı halda intizam məsuliyyəti daşıyır?

- ☒ öz vəzifəsini səhlənkarlıqla yerinə yetirərsə
- ☐ idarə rəhbərini məlumatlandırmazsa
- ☐ ekspertiza aktını imzalamaqdan imtina edərsə
- ☐ rəy verməkdən səbəbsiz imtina edərsə
- ☐ müstəntiqi məlumatlandırmazsa

75 Ekspert hansı halda intizam məsuliyyəti daşıyır?

- ☒ ekspertizanın icra müddətini pozarsa
- ☐ rəy verməkdən səbəbsiz imtina edərsə
- ☐ ekspertiza aktını imzalamaqdan imtina edərsə
- ☐ idarə rəhbərini məlumatlandırmazsa
- ☐ müstəntiqi məlumatlandırmazsa

76 İnformasiya sistemləri nədir ?

- ☐ informasiya texnologiyası
- ☒ rabitə vasitələrinin toplusu
- ☐ informasiya prosesləri
- ☐ informasiya resursları
- ☐ informasiya yığılması

77 Müasir dövrdə məhsul haqqında informasiyanın toplanması,emalı və təqdim olunması sahəsində ən səmərəli sistem hansı sistemdir?

- ☒ Məhsulların kataloqlaşdırılması sistemi
- ☐ Avtomatlaşdırılmış identifikatlaşdırma sistemi
- ☐ Regional sistem
- ☐ Təsnifat sistemi
- ☐ Təsviri-istinad sistemi

78 Aşağıda göstərilən ekspertizanın hansında icra müddəti 10 gündür?

- ☒ mürəkkəb xarakterli tədqiqat tələb etməyən ekspertiza
- ☐ çox obyektli ekspertiza
- ☐ mürəkkəb xarakterli tədqiqat tələb edən ekspertiza
- ☐ bunların hamısı
- ☐ bunların heç biri

79 Ekspertiza üçün siyahı üzrə tikilmiş və nömrələnmiş iş materialları kimə təqdim edilir?

- ☐ baş mühasibə
- ☒ ekspertə
- ☐ auditora
- ☐ təhqiqatçıya
- ☐ müstəntiqə

80 Aktın yekun qərarını kimlər tərtib edir?

- ☒ ekspertlər
- ☐ Baş mühasib
- ☐ İşçi qrupu
- ☐ Rəhbərlik
- ☐ Auditor

81 Hansı əmtəə kodu beynəlxalq praktikada daha geniş tətbiq olunur?

- ☒ Ştrixli- rəqəmli kod
- ☐ Hərflə kod
- ☐ Rəqəmli kod
- ☐ Rəqəmli – hərflə kod
- ☐ Ştrixli – hərflə kod

82 Malın keyfiyyətini kim qiymətləndirə bilər?

- ☒ Aslı olmayan ekspert
- ☐ İstehlakçılar
- ☐ Alıcılar
- ☐ İstehsalçı və istehlakçı
- ☐ İstehsalçılar

83 İstehsalçı ölkənin həqiqiliyi nəyə əsasən təyin edilir?

- ☒ Ştrix koda
- ☐ Etalon nümunəyə
- ☐ Əmtəə nişanına
- ☐ Markaya

☐ Qablaşdırmaya

84 Ekspert seçilmək üçün namizədlər hansı standartta uyğun olmalıdır?

- ☒ ISO-10011-1-1991 Beynəlxalq standartta
- ☐ texniki şərtə
- ☐ normativ sənədə
- ☐ qanuna
- ☐ milli standartta

85 Attestasiyadan sonra ekspertlər öz biliklərini necə artırmalıdır?

- ☒ ixtisası təkmilləşdirmə kurslarına getməli
- ☐ xüsusi ədəbiyyatı mütaliə etməli
- ☐ standartların məzmunu ilə tanış olmalı
- ☐ müzakirə yolu ilə
- ☐ dialoq yolu ilə

86 Qiymətləndirmə metodunun seçilməsi 1-ci növbədə nədən asılıdır?

- ☐ standart növündən
- ☒ metodun məqsədindən
- ☐ standart kateqoriyasından
- ☐ metodun təsnifatından
- ☐ metodun vəzifəsindən

87 Qiymətləndirmə metodunun seçilməsi 4-cü növbədə nədən asılıdır?

- ☐ qiymətləndirmə nəticəsindən
- ☐ metod üsulundan
- ☐ metod vasitələrindən
- ☐ təsnifatdan
- ☒ konkret şəraitdən

88 Attestasiya zamanı ekspert öz biliyini 7-ci nədə göstərməlidir?

- ☐ xammalla tanış olmaqda
- ☐ saxlanma zamanı dəyişmələri bilməkdə
- ☐ istehsal rejimini bilməkdə
- ☐ hesabat tərtibində
- ☒ ekspertiza təcrübəsi, ölkə daxilində müfəttiş nəzarəti

89 Uyğunluq nişanının məhsulda, qablaşdırmada və sənədlərdə yerini kim müəyyən edir?

- ☒ Müəssisə özü
- ☐ Standartlaşdırma idarəsi
- ☐ Sifarişçi təşkilat
- ☐ Sertifikatlaşdırma üzrə orqan
- ☐ Dövlət idarəetmə orqanı

90 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- ☒ lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı;

- ☐ Məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən
- ☐ Mal dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
- ☐ onun saxlanması
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır

91 Keyfiyyət sisteminin qiymətləndirilməsi zamanı qəbul olunmuş prosedurlar hansı bənddə tam şəkildə qeyd olunub?

- ☒ İlkin müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ Müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yekun müşavirə
- ☐ İlkin müşavirə; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ İlkin müşavirə; yoxlanılan təşkilatın təsdiqi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ İlkin müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yoxlama aktının tərtib olunması

92 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- ☐ saxlanması, qablaşdırılması, daşınması, tələblərə uyğunluğu
- ☐ xam malın yoxlanması
- ☒ müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- ☐ istehlak dəyəri

93 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- ☒ malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- ☐ Məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən
- ☐ malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə
- ☐ onun saxlanması

94 Alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar hasilardır.

- ☒ satıcı
- ☐ istehlakçı
- ☐ icraçı
- ☐ uyğunluq nişanı
- ☐ istehsalçı

95 İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının vəzifəli şəxslərinin və mütəxəssislərinin hüquqları nə əsasında təmin edilir

- ☒ Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları
- ☐ vəzifəli şəxslər və vətəndaşlar
- ☐ TNS əsasında
- ☐ alıcıların
- ☐ İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının

96 İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, neçə gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir

- ☒ 14
- ☐ 20
- ☐ 12
- ☐ 13
- ☐ 30

97 İcraçının iş görmək və xidmət göstərmək üçün qəbul etdiyi əşyanın (materialın) dəyərini istehlakçı necə müəyyənləşdirir

- ☒ müqavilə bağlanarkən
- ☐ istehsal zamanı
- ☐ yoxlayarkən
- ☐ daşınma zamanı
- ☐ qablaşdırma zamanı

98 İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının nəyi tələb etmək hüququ vardır.

- ☒ istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək .
- ☐ saxlanması,qablaşdırılması, daşınması,tələblərə uyğunluğu
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- ☐ qüsurlu, mühüm qüsurlu
- ☐ uyğunluq nişanı, normativ sənəd

99 Məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyatdan alınan nişan hansıdır;

- ☒ uyğunluq nişanı
- ☐ qüsurlu
- ☐ normativ sənəd
- ☐ zamanət müddəti
- ☐ mühüm qüsurlu

100 Alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar hasilardır.

- ☒ satıcı
- ☐ istehlakçı
- ☐ icraçı
- ☐ uyğunluq nişanı
- ☐ istehsalçı

101 Ekspertin vəzifəsi və obyektə aşağıdakılardan hansına daxildir?

- ☒ ekspertin tədqiqatının predmetinə
- ☐ ekspertin verdiyi rəyin məzmununa
- ☐ ekspertin tədqiqatının nəticələrinə
- ☐ bunlardan heç birinə
- ☐ müstəntiqin qərarına

102 Ekspertiza zamanı köhnəlmiş sənədlərdən istifadə edilməsi nə ilə nəticələnir?

- ☒ qərarın əsaslandırılmaması ilə
- ☐ ekspertiza zamanı subyektivliklə
- ☐ ekspertiza zamanı tipik səhvlərlə
- ☐ ekspertiza zamanı məsuliyyətsizliklə
- ☐ ekspertiza zamanı ziddiyyətlərlə

103 Ekspertiza aktının düzgün tərtib olunmaması hansı hala aid edilir?

- ☒ ekspertin buraxdığı tipik səhvə
- ☐ informasiyanın olmamasına
- ☐ sənədin olmamasına
- ☐ texniki şərtin olmamasına
- ☐ standartın olmamasına

104 Ekspertiza aktı tərtib edilərkən əsas nələrə fikir verilir?

- ☒ ekspertizanın məqsədinə
- ☐ ekspertizanın vasitələrinə
- ☐ ekspertizanın üsullarına
- ☐ aktın tərtib olunduğu yerə
- ☐ aktın tarixinə

105 Ekspertiza aktının məzmunu necə formalaşır?

- ☒ hər bir hissədəki məlumata uyğun cavablar şəklində
- ☐ qərarlar şəklində
- ☐ təhlillər və nəticələr şəklində
- ☐ tələblər şəklində
- ☐ mal partiyasının sınaq nəticələri şəklində

106 Ekspert orqanları hansı əsasla xidmət göstərilir?

- ☒ xüsusi formalı müqavilə ilə
- ☐ məktub ilə
- ☐ ərizə ilə
- ☐ protokol ilə
- ☐ akt ilə

107 Ekspertlər komissiyanın tərkibinə daxil edilərkən nə əsas götürülür?

- ☒ ekspertin səriştəliyi və iş stajı
- ☐ ekspertin yaşı
- ☐ ekspertin milliyəti
- ☐ heç nə nəzərə alınmır
- ☐ ekspertin obyektivliyi

108 Ekspertin şəxsi təhlükəsizliyi qorunmadıqda ekspert nə etməlidir?

- ☒ ekspertizanı dayandırmalı
- ☐ sənədlərlə tanış olmalı
- ☐ müqavilə şərtləri ilə tanış olmalı
- ☐ akt tərtib etməli
- ☐ əmtəəşünasla məsləhətləşməli

109 Nümunələrin seçilməsi aktı kim tərəfindən imzalanır?

- ☐ ekspert qrupu tərəfindən
- ☐ işçi qrupu tərəfindən
- ☐ əmtəəşünas tərəfindən
- ☐ mühasib tərəfindən
- ☒ bütün komissiya üzvləri tərəfindən

110 Nümunələrin seçilməsi aktında düzəliş etməyə icazə verilirmi?

- ☒ istisna hallarda komissiya üzvlərinin razılığı ilə icazə verilir
- ☐ sifarişçiyə icazə verilir
- ☐ ekspertlərə icazə verilir
- ☐ qrup rəhbərinə icazə verilir
- ☐ əmtəəşünasa icazə verilir

111 Nümunələrin seçilməsi aktında düzəliş edilmişsə, akt kim tərəfindən imzalanır?

- ☒ bütün komissiya üzvləri tərəfindən
- ☐ ekspert tərəfindən
- ☐ əmtəəşünas tərəfindən
- ☐ mühasib tərəfindən
- ☐ sifarişçi tərəfindən

112 Ekspertizanın yekun mərhələsinin məqsədi nədir?

- ☒ alınmış nəticələrin təhlili və qiymətləndirilməsi
- ☐ əmtəəşünasın səriştəliyi
- ☐ ekspertin səriştəliyinin təyini
- ☐ itkinin təyini
- ☐ ekspertin müstəqilliyi

113 Ekspert qərarları fəaliyyətdə olmayan sənədlərə istinad edildikdə nə baş verir?

- ☒ qərar qəbul olunmur
- ☐ qərar mənfi qiymətləndirilir
- ☐ qərar şübhəli sayılır
- ☐ qərar subyektiv sayılır
- ☐ qərar qüvvəyə minmir

114 Ekspertin məsləhəti nəyə əsaslanır?

- ☒ ekspertin təcrübəsinə və səriştəliyinə
- ☐ ekspertin prinsipiallığına
- ☐ ekspertin yaşına
- ☐ ekspertin obyektivliyinə
- ☐ ekspertin təhsilinə

115 əmtəə ekspertizasının şifahi aparılması nə ilə nəticələnir?

- ☒ tipik səhvlərə yol verilməsi ilə
- ☐ əsassız qərarın qəbul edilməsi ilə
- ☐ qərarın şübhə doğurması ilə
- ☐ qərarın subyektivliyi ilə
- ☐ qərarın obyektivliyi ilə

116 Sertifikatlaşdırma üzrə mərkəzi orqanın neçə əsas funksiyası var?

- ☒ 16
- ☐ 5
- ☐ 10
- ☐ 7
- ☐ 12

117 Bunlardan hansı Sertifikatlaşdırma üzrə mərkəzi orqanın əsas funksiyalarına aid deyil?

- ☐ Qüvvədə olan qanunvericiliyə,sertifikatlaşdırma sisteminin tələblərinə və Azərdövlətstandartın qaydalarına uyğun olaraq sertifikatlaşdırma prosedurunu təyin edir.
- ☐ Həmcins məhsulların sertifikatlaşdırma sistemlərini dövlət qeydiyyatı üçün Azərdövlətstandarta təqdim edir.
- ☐ Standartların və digər normativ sənədlərin layihələrinə baxır və onları razılaşdırır.
- ☒ Müxtəlif məhsulların sertifikatlaşdırma sistemlərini işləyir və onları təsdiqlənmə üçün hazırlayır.
- ☐ Sertifikatlaşdırma üzrə orqanın və sınaq laboratoriyalarının uçotunu aparır.

118 Sertifikatlaşdırılan məhsulun standartı ümumi halda nədən ibarətdir?

- ☒ Terminlər və təyinlər;tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;son məhsulun stabilliyinə tələblər;sınaq metodlarına tələblər;məhsulun uyğunluq nişanlanmasına tələblər
- ☐ Tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;son məhsulun stabilliyinə tələblər;sınaq metodlarına tələblər;məhsulun uyğunluq nişanlanmasına tələblər
- ☐ Terminlər və təyinlər;tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;son məhsulun stabilliyinə tələblər;sınaq metodlarına tələblər
- ☐ Terminlər və təyinlər;tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;son məhsulun stabilliyinə tələblər;məhsulun uyğunluq nişanlanmasına tələblər
- ☐ Terminlər və təyinlər;tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;sınaq metodlarına tələblər;məhsulun uyğunluq nişanlanmasına tələblər

119 Məcburi sertifikatlaşdırma nəyə deyilir?

- ☒ Əhalinin həyatını,sağlamlığını və əmlakını,ətraf mühitin mühafizəsini təmin etməyə yönəldilmiş tələblərə məhsulun məcburi sertifikatlaşdırılması deyilir.
- ☐ Əhalinin maddi və mənəvi həyatının,ətraf mühitin mühafizəsini təmin etməyə yönəldilmiş tələblərə məhsulun məcburi sertifikatlaşdırılması deyilir.
- ☐ Əhalinin sosial həyatının yaxşılaşmasına yönəldilmiş,sağlamlığını və əmlakını,ətraf mühitin mühafizəsini təmin etməyə yönəldilmiş tələblərə məcburi sertifikatlaşdırma deyilir.
- ☐ Əhalinin yaşayışını yaxşılaşdıran cəhətlərə yönəldilmiş tələblərə məcburi sertifikatlaşdırma deyilir.
- ☐ Əhalinin digər xalqlarla dost olmasına yönəldilmiş tələblərə məcburi sertifikatlaşdırma deyilir.

120 Standartın tələblər bölməsinə hansı amillər daxil deyil?

- ☒ Akkreditləşdirmə məcburiyyəti
- ☐ Texniki tələblər
- ☐ Təhlükəsizlik
- ☐ Nişanlanma,qablaşdırma
- ☐ Qəbul qaydaları

121 Aşağıdakılardan hansı yanlıştır?

- ☒ Təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri standartlaşdırma obyektinin təhlükəsiz vəziyyətini ancaq standartlaşdırma müddətində təyin etməlidir
- ☐ Qəbul qaydaları məhsulun sertifikatlaşma göstəricilərinin ,tərkib hissələrinin,materialların oxşarlığına,onların təmin edilməsi şərtlərinə tələblər verilir.
- ☐ Texniki tələblər məhsulun texniki göstəriciləri,onların qiymətləri,zəruri halda isə əsas hissələrə və materiallara tələblər verilir.
- ☐ Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi yarımbölməsində qanunvericilik və normativ aktlarla təyin edilən təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəldilmiş tələblər şərh olunur.

- ☐ Sınaq nəzarəti yyarım bölməsində sınaq və nəzarət metodlarına tələblər verilir.

122 Texniki şərtlər bölməsinə aşağıdakılardan hansı daxil deyil?

- ☒ köməkçi parametrlər
☐ Komplektlilik
☐ Texniki tələblər
☐ İstismar üzrə göstərişlər
☐ Qəbul qaydaları

123 Texniki şərtlərin standartlarının digər standartlardan fərqi nədir?

- ☒ onlar konkret məhsula hərtərəfli tələbləri təyin edir
☐ onlar müxtəlif məhsula hərtərəfli tələbləri təyin edir
☐ onlar konkret məhsula konkret tələbləri təyin edir
☐ onlar konkret məhsula konkret tələbləri təyin edir
☐ onlar müxtəlif məhsula eyni tələbləri təyin edir

124 Ekspert tədqiqatları hansı metodla keçirilir?

- ☒ seçmə üsulu ilə
☐ orqanoleptiki
☐ sosioloji üsulla
☐ vizual
☐ ləmə üsulu ilə

125 Yekun aktı neçə hissədən ibarətdir?

- ☒ 3
☐ 4
☐ 2
☐ 6
☐ 5

126 Ekspertiza aktının əsas hissəsi nə ilə yekunlaşır?

- ☒ yekun qərarı
☐ kəmiyyət
☐ keyfiyyət
☐ hazırlıq
☐ dequstasiya

127 Ölçü vasitələri nasaz olduqda ekspert qərarları necə qiymətləndirilir?

- ☒ qərar ləğv edilir
☐ malların miqdarının dəyişməsi
☐ nöqsanlı mallar
☐ keyfiyyətsiz mallar
☐ standart mallar

128 Ekspert qərarları fəaliyyətdə olmayan sənədlərə istinad edildikdə nə baş verir?

- ☒ qərar qəbul olunmur
☐ qərar mənfi qiymətləndirilir
☐ qərar şübhəli sayılır
☐ qərar subyektiv sayılır

☐ qərar qüvvəyə minmir

129 əmtəə ekspertizasının şifahi aparılması nə ilə nəticələnir?

- ☒ tipik səhvə gətirilməsinə
- ☐ əsassız qərarın qəbul edilməsinə
- ☐ qərarın şübhə doğurması
- ☐ qərarın subyektivliyinə
- ☐ qərarın səhvinə

130 Ekspert sınaq laboratoriyalarına nümunələri nə vaxt göndərir?

- ☒ fiziki-kimyəvi göstəricilər lazım olduqda
- ☐ standart əsasən
- ☐ sənədə əsasən
- ☐ informasiya üçün
- ☐ texniki sənədə əsasən

131 Akt ekspertizasının düzgün tərtib olunmaması hansı hala aid edilir?

- ☒ ekspertin buraxdığı tipik səhv
- ☐ informasiyanın olmaması
- ☐ sənədin olmaması
- ☐ məlumatın olmaması
- ☐ standartın olmaması

132 Keyfiyyəti saxtalaşdırılmış mallar neçə növə ayrılır?

- ☒ 2
- ☐ 4
- ☐ 3
- ☐ 6
- ☐ 5

133 Keyfiyyət saxtalaşdırılmasının ən geniş yayılmış tipii necə adlanır?

- ☒ növ dəyişmə
- ☐ əlavələr qatılmış
- ☐ aşağı sort
- ☐ təhlükəli
- ☐ sənədsiz

134 Kəmiyyət saxtalaşdırılmasına qarşı hansı orqanlar mübarizə aparır?

- ☒ dövlət metrologiya xidmətləri
- ☐ polis
- ☐ prokurorluq
- ☐ inzibati orqanlar
- ☐ hüquqi orqanlar

135 Ekspertiza zamanı köməkçi fəhlələr ayrılmamışsa, ekspert nə etməlidir?

- ☒ ekspertizadan imtina edilir
- ☐ informasiya toplanır
- ☐ ekspert bürosuna məlumat verilir
- ☐ qərarlar qəbul edilir

- ☐ təhlillər aparılır

136 Keyfiyyəti heç bir tələbə uyğun olmayan mala necə rəftar olunur?

- ☒ satışdan götürülür
☐ ucuzlaşdırılır
☐ satışa göndərilir
☐ istehsalçıya qaytarılır
☐ anbara qaytarılır

137 Ekspertiza zamanı köhnəlmiş sənədlərdən istifadə edilməsi nə ilə nəticələnir?

- ☐ məsuliyyətsizliyə
☐ ziddiyyətə
☐ subyektivliyə
☐ tipik səhvə
☒ qərarın əsaslandırılmamasına

138 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi hansı fərmanda öz əksini tapmışdır?

- ☐ Azərbaycan Respublikası Prezidentinin 30 mart 2001 – ci il tarixli fərmanı
☐ Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2000 – ci il tarixli fərmanı
☒ Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000 – ci il tarixli fərmanı
☐ Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2001 – ci il tarixli fərmanı
☐ Azərbaycan Respublikası Prezidentinin 15 mart 2001 – ci il tarixli fərmanı

139 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun pozulmasına görə kimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar?

- ☐ yalnız əmtəəşünaslar
☐ yalnız ekspertlər
☒ vəzifəli şəxslər
☐ yalnız mühasiblər
☐ yalnız laborantlar

140 əmtəəşünas – ekspert qarşında qoyulan suallar hansı xarakterdə olmamalıdır?

- ☒ hüquqi
☐ statistik
☐ sosioloji
☐ ekspertə istənilən sual verilə bilər
☐ genetik

141 Hansı mallar təkrar sənaye emalından keçirilir?

- ☒ qeyri-standart mallar
☐ xarab olmuş mallar
☐ nöqsanı aradan qaldırılması mümkün olmayan mallar
☐ keyfiyyətsiz mallar
☐ çürümüş mallar

142 Hansı mallar təkrar sənaye emalına məruz qalır?

- ☒ texnoloji
☐ yayılmış nöqsanlı mallar

- ☐ xarab mallar
- ☐ nöqsanın düzəldilməsi mümkün olmayan mallar
- ☐ keyfiyyətsiz mallar

143 Kimyəvi çirkləndiricilər hansılardır?

- ☒ kimyəvi birləşmələrin zərərli təsiri
- ☐ bioloji birləşmələrin zərərli təsiri
- ☐ fiziki birləşmələrin zərərli təsiri
- ☐ mikroorqanizmlərin zərərli təsiri
- ☐ zərərli təsirlər

144 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☒ 18 noyabr 1999 – cu ildə
- ☐ 15 oktyabr 2001 – ci ildə
- ☐ 2000 – ci ildə
- ☐ 2005 – ci ildə
- ☐ 2002 – ci ildə

145 Ekspertizanın qiymətləndirilməsində ehtimal məlumatın istintaqın hansı hissəsində müəyyən qədər xeyri vardır?

- ☒ istintaqın əvvəlində
- ☐ istintaqın gedişatında
- ☐ istintaqın ortasında
- ☐ istintaq qurtardıqdan sonra
- ☐ istintaqın sonunda

146 Kriminalistikada tədqiqatın nəticəsindəki ehtimallığın dərəcəsini təyin etmək üçün hansı metoddan istifadə edilir?

- ☒ tətbiqi riyaziyyat metodundan
- ☐ integral metodundan
- ☐ ehtimal nəzəriyyəsindən
- ☐ heç bir metoddan
- ☐ həndəsi metoddan

147 Tətbiqi riyaziyyat metodu kriminal ekspertizada nə vaxt tətbiq edilir?

- ☒ nəticədəki ehtimallığın dərəcəsini təyin edərkən
- ☐ malları qablaşdırarkən
- ☐ tədqiqat apararkən
- ☐ tətbiq edilmir
- ☐ qablaşdırmanı açarkən

148 Rəyin qiymətləndirilməsində nə xüsusi yer tutur?

- ☒ faktın mümkünlüyü haqqında nəticə
- ☐ nəticənin xarakteri – məzmunu
- ☐ nəticənin həcmi
- ☐ müstəntiqin fikri
- ☐ ekspertin fikri

149 Ekspert rəyinin qiymətləndirilməsinin nəticələri hansı sənəddə öz əksini tam tapmalıdır?

- ☒ ittiham aktında
- ☐ sərəncamda
- ☐ qərarda
- ☐ nümunə götürülməsi aktında
- ☐ müqavilədə

150 Göstərilənlərdən hansı ittiham aktında öz əksini tam tapmalıdır?

- ☒ ekspert rəyinin qiymətləndirilməsinin nəticələri
- ☐ ekspert rəyinin müdiriyyət tərəfindən tam təsdiqi
- ☐ ekspert rəyinin qısa məzmunu
- ☐ bunlardan heç biri
- ☐ ekspertlər haqqında məlumatlar

151 Ekspertizanın nəticəsi hansı formada qiymətləndirilərsə, işdə problemlər yarana bilər?

- ☐ obyektiv formada
- ☐ dəqiq formada
- ☐ subyektiv formada
- ☒ ehtimal formada
- ☐ heç bir formada

152 Ekspertizanın nəticəsi ehtimal formasında qiymətləndirilərsə nə baş verə bilər?

- ☐ ilkin tədqiqatın nəticələri müəyyən şübhə doğurar
- ☐ istintaq problemsiz keçər
- ☒ işdə problemlər yarana bilər
- ☐ heç nə baş verə bilməz
- ☐ tədqiqatın nəticəsinə şübhə yaranmaz

153 Müstəntiq birinci nəticədən razı qalmadığını necə göstərməlidir?

- ☒ izah edərək rəsmiləşdirməlidir
- ☐ izahın verməməlidir
- ☐ təlimata əsaslandırmmamalıdır
- ☐ rəsmiyyətə yer verməməlidir
- ☐ şifahi izah etməlidir

154 Ehtimaldan istifadə etmək problemi nə vaxt aradan qaldırılır?

- ☒ ehtimaldan həqiqi biliklərə keçid vaxtı
- ☐ ekspertin fikri qeyri – obyektiv olduqda
- ☐ həqiqi bilkilərdən istifadə edilmədikdə
- ☐ bu problem heç vaxt aradan qaldırıla bilməz
- ☐ ekspertizanın nəticəsi qeyri – real olduqda

155 Təkrar ekspertizanın nəticəsinin qiymətləndirilməsinin xüsusiyyəti nədən ibarətdir?

- ☐ təhlilin aparılmamasından
- ☐ əlavə ekspertizanın nəticəsinin təhlilindən
- ☐ təkrar ekspertizanın nəticəsinin təhlilindən
- ☐ birinci ekspertizanın nəticəsinin təhlilindən
- ☒ birinci və təkrar ekspertizanın nəticəsinin müqayisəli təhlilindən

156 Məmulatların xassələrinin tədqiqi nəyə kömək edir?

- ☐ heç nəyə kömək etmir
- ☒ cinayətin subyektinin müəyyən edilməsinə
- ☐ şahidlərin müəyyən edilməsinə
- ☐ ekspertlərin səriştəliyinin üzə çıxmasına
- ☐ ekspertlərin bilik səviyyəsinin müəyyən edilməsinə

157 Məmulatların xassələrinin tədqiqi nəyə kömək edir?

- ☐ ekspertlərin səriştəliyinin müəyyən edilməsinə
- ☐ heç nəyə kömək etmir
- ☐ ekspertlərin bilik səviyyəsinin müəyyən edilməsinə
- ☐ şahidlərin müəyyən edilməsinə
- ☒ zərərçəkənin bəzi əlamətlərinin müəyyən edilməsinə

158 Cinayət sferasına qurşanmış şəxslərin professional məşğuliyyətinin xarakteri haqqında informasiyanı necə təyin etmək olar?

- ☐ barmaq izlərindən
- ☒ bədən üzərindəki vasitələrin izindən
- ☐ siqaretindəki barmaq izlərindən
- ☐ ayaq izlərindən
- ☐ bu qeyri – mümkündür

159 İstintaqın gedişi zamanı sübut etmənin birinci halında nə göstərilir?

- ☒ protokolda göstərilmiş məmulatlar
- ☐ heç bir şey göstərilmir
- ☐ istintaqdan kənar məmulatlar
- ☐ işə aidiyyəti olmayan məmulatlar
- ☐ protokolda göstərilməmiş məmulatlar

160 Sübut etmənin üçüncü halında nə göstərilir?

- ☐ heç bir şey göstərilmir
- ☒ istintaqın gedişində material və əşyalar aşkar edilərək götürülür
- ☐ istintaqın gedişində material və əşyalar aşkar edilmir
- ☐ istintaqın gedişində material və əşyalar götürülmür
- ☐ sənədlər götürülür

161 Malların keyfiyyəti az nöqsanlarla aşağı enərsə, bu mallar necə adlanır?

- ☐ satışdan çıxarılır
- ☐ miqdarın dəyişilməsi
- ☐ keyfiyyətsiz
- ☒ şərti yararlı
- ☐ təhlükəli

162 Sənəd ekspertizasının nəticələri nədən asılıdır?

- ☐ informasiya dəqiqliyindən
- ☐ ekspertin obyektivliyindən
- ☐ ekspertin stajından
- ☒ ekspertin səriştəliyindən
- ☐ cihazdan

163 Köhnəlmiş sənədlərdən istifadə edilməsi nə ilə nəticələnir?

- ☐ nəticənin ləğvi
- ☐ təhlilin ləğvi
- ☐ protokolun ləğvi
- ☒ qərarın ləğvi ilə
- ☐ aktın ləğvi

164 Sənəd ekspertizasının nəticələri nədən asılıdır?

- ☒ ekspertin səriştəliliyindən
- ☐ ekspertin stajından
- ☐ ekspertin obyektivliyindən
- ☐ cihazdan
- ☐ informasiya dəqiqliyindən

165 Malların keyfiyyəti yüngül nöqsanlarla aşağı enərsə, bu mallar necə adlanır?

- ☐ satışdan çıxarılır
- ☐ keyfiyyətsiz
- ☐ miqdarın dəyişilməsi
- ☐ təhlükəli
- ☒ şərti yararlı

166 Ekspertlə sifarişçinin münasibəti hansı mərhələdə təyin olunur?

- ☒ hazırlıq mərhələsi
- ☐ əsas mərhələ
- ☐ yekun mərhələ
- ☐ qərar
- ☐ nəticə

167 Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

- ☒ dırnaq boyasının rəngi
- ☐ üzünün ölçüsü
- ☐ dırnaq boyasının istehsal edildiyi ölkə
- ☐ geyiminin istehsal edildiyi ölkə
- ☐ dodaq boyasının markası

168 Məhlul halında olan maddələr dəridə nə qədər qala bilər?

- ☒ uzun müddət
- ☐ 15 dəqiqə
- ☐ 30 dəqiqə
- ☐ bu maddələr iz buraxmırlar
- ☐ 35 saniyə

169 Zərərçəkənin əlamətlərinə bunlardan hansı daxildir?

- ☐ ətirinin istehsal edildiyi ölkə
- ☐ üzünün ölçüsü
- ☒ geyiminin materialı
- ☐ geyiminin istehsal edildiyi ölkə
- ☐ dodaq boyasının markası

170 Neft məhsullarının izləri kimlər üçün xarakterikdir?

- ☒ asfalt döşəyənlər
- ☐ saxtaçılar
- ☐ mebel düzəldənlər
- ☐ həkimlər
- ☐ rabitəçilər

171 Maddi sübutlar harada saxlanılır?

- ☒ iş materiallarında
- ☐ anbarda
- ☐ arxivdə
- ☐ mühasibatlıqda
- ☐ laboratoriyada

172 Təhlükəli mallarla necə rəftar edilir?

- ☒ məhv edilir
- ☐ torpağa basdırılır
- ☐ tullanılır
- ☐ termiki emaldan keçirilir
- ☐ yandırılır

173 Kimyəvi maddələrin təsiri ilə məhv edilmə hansı üsuldur?

- ☒ kimyəvi
- ☐ termiki
- ☐ fiziki
- ☐ mikrobioloji
- ☐ texnoloji

174 Müəyyən sahədə iş stajı ekspertlər üçün nədir?

- ☒ əsasdır
- ☐ rəydir
- ☐ yekundur
- ☐ nəticədir
- ☐ qərardır

175 Ekspertiza nə vaxt dayandırılır?

- ☒ mal olmadıqda
- ☐ nəticə olmadıqda
- ☐ qərar olmadıqda
- ☐ akt olmadıqda
- ☐ rəy olmadıqda

176 Ekspertin buraxdığı tipik səhv zamanı nə baş verir?

- ☒ akt düzgün tərtib edilmir
- ☐ akt və nəticə düzgün tərtib edilir
- ☐ qərar səhv yazılmır
- ☐ rəy verilmir
- ☐ təhlil əsassız olmur

177 Alınmış nəticələrin təhlilinin məqsədi nədir?

- ☒ yekun mərhələni bitirmək
- ☐ qərarı yazmamaq
- ☐ aktı bitirməmək
- ☐ baxış keçirməmək
- ☐ rəyi yazmamaq

178 Malların siyahıya alınmasını kimlər imzalayır?

- ☒ ekspertlər, rəhbərlik və maddi məsul şəxs
- ☐ yalnız rəhbərlər
- ☐ yalnız ekspertlər
- ☐ yalnız maddi məsul şəxs
- ☐ yalnız laboratoriya işçiləri

179 Sənəd ekspertizası nədir?

- ☒ sənədlərin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ malı müşayiət edən sənədlərin yoxlanması
- ☐ sənədlərin yoxlanması
- ☐ texniki sənədlərin yoxlanması
- ☐ normativ sənədlərin yoxlanması

180 Kompleks ekspertiza nədir?

- ☐ sənədlərin təhlili
- ☐ cihazların yoxlanılması
- ☐ sınaqların qiymətləndirilməsi
- ☒ sənədlərin təhlili əsasında malın bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ ekspertlərin təcrübəsinin yoxlanılması

181 Gigiyenik ekspertizanın məqsədi nədir?

- ☒ malların təhlükəsizliyinin təmin edilməsi
- ☐ sənədlərin yoxlanılması
- ☐ malların keyfiyyətinin yoxlanılması
- ☐ keyfiyyət göstəricilərinin yoxlanılması
- ☐ göstəricilərin nomenklaturasının təyini

182 Ekspert rəyi qiymətləndirmə obyektini kim neçə aspektdən öyrənilir?

- ☒ 2
- ☐ 4
- ☐ 3
- ☐ 6
- ☐ 5

183 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ kriminalistika
- ☐ tarix
- ☐ ədəbiyyat
- ☐ biologiya
- ☐ coğrafiya

184 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ tibbi statistik
- ☐ tarix
- ☐ ədəbiyyat
- ☐ biologiya
- ☐ coğrafiya

185 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ məhkəmə – tibbi
- ☐ coğrafiya
- ☐ biologiya
- ☐ ədəbiyyat
- ☐ tarix

186 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ hüquq
- ☐ coğrafiya
- ☐ biologiya
- ☐ tarix
- ☐ ədəbiyyat

187 Ekspert rəyinin qiymətləndirilməsində müstəntiq özünün hansı biliklərinə arxayınlaşmalıdır?

- ☒ informatika
- ☐ ədəbiyyat
- ☐ biologiya
- ☐ coğrafiya
- ☐ tarix

188 Tara ilə birlikdə çəkiyə nə deyilir?

- ☒ brutto çəkisi
- ☐ taranın çəkisi
- ☐ mal kütləsi
- ☐ xalis çəki
- ☐ tarasız çəki

189 Malın tarasız çəkisinə nə deyilir?

- ☒ netto çəkisi
- ☐ xarab malın çəkisi
- ☐ taranın çəkisi
- ☐ nöqsansız mal çəkisi
- ☐ nöqsanlı mal çəkisi

190 Malın keyfiyyət göstəricilərinin tələbə uyğunluğunu hansı ekspertiza təyin edir?

- ☒ keyfiyyət ekspertizası
- ☐ çeşid ekspertizası
- ☐ kəmiyyət ekspertizası
- ☐ komission ekspertizası
- ☐ sənəd ekspertizası

191 Keyfiyyətə qəbul ekspertizası hansı ekspertizanın obyektidir?

- ☒ keyfiyyət ekspertizası
- ☐ çeşid ekspertizası
- ☐ kəmiyyət ekspertizası
- ☐ komissiya ekspertizası
- ☐ sənəd ekspertizası

192 Müqavilədə göstərilmiş tələblər hansı ekspertiza ilə qiymətləndirilir?

- ☒ müqavilə ekspertizası
- ☐ nöqsanların təyini
- ☐ sifariş ekspertizası
- ☐ miqdarca qiymətləndirmə
- ☐ şifahi qiymətləndirmə

193 Malın bütün xassələrinin qiymətləndirilməsi hansı ekspertizada aparılır?

- ☐ çeşid ekspertizası
- ☐ tibbi ekspertiza
- ☐ alət ekspertizası
- ☐ sənəd ekspertizası
- ☒ kompleks ekspertiza

194 Sanitar həkimlər hansı ekspertizanın subyektləridir?

- ☒ sanitar-gigiyenik ekspertiza
- ☐ audit ekspertizası
- ☐ tibbi ekspertiza
- ☐ çeşid ekspertizası
- ☐ mühasib ekspertizası

195 Vizual metod hansı metoda aiddir?

- ☒ orqanoleptik
- ☐ səs
- ☐ alət
- ☐ dad
- ☐ qoxu

196 Görmə hansı metoda aid edilir?

- ☒ vizual
- ☐ qoxu
- ☐ akustik
- ☐ səs
- ☐ dad

197 Texniki vasitələrin köməyi ilə keyfiyyətin təyini hansı metoda əsaslanır?

- ☒ alət metoduna
- ☐ vizual metoda
- ☐ sosioloji metoda
- ☐ sensor metoda
- ☐ audio metoda

198 Plastmas və rezin obyektlər üçün müstəntiqin ekspertə verdiyi sual hansıdır?

- ☒ plastmas hissələr əvvəllər bütöv bir plastması təşkil edirdilərmə?
- ☐ rezin hansı cəhətlərinə görə plastmasdan fərqlənir?
- ☐ plastmas ilə rezinin fərqi nədir?
- ☐ ekspert bu suallara cavab vermir
- ☐ rezin nəyə deyilir?

199 Kodun strukturu nə ilə xarakterizə olunur?

- ☒ kodun sırası ilə
- ☐ kodun uzunluğu ilə
- ☐ kodun rəqəm əlifbası ilə
- ☐ kodun silsiləsi ilə
- ☐ kodun əsası ilə

200 Keyfiyyətin inteqral göstəricisi nəyi ifadə edir?

- ☒ dəyər və dəyəri təyin edən göstəricilərin nisbətini bildirir
- ☐ istehsal xərcini göstərir
- ☐ istehlak dəyərini bildirir
- ☐ istehlak xərcini bildirir
- ☐ istismar xərcini bildirir

201 Sənəd ekspertizasının mahiyyəti nədən ibarətdir

- ☐ sənədlərin təhlili
- ☒ malı müşayiət edən texnoloji və digər sənədlərin qiymətləndirilməsidir
- ☐ sənədlərin informasiyalarla tutuşdurulması
- ☐ malın keyfiyyətinin qiymətləndirilməsi
- ☐ malın kəmiyyətinin yoxlanması

202 Müstəntiq torpaq mənşəli materiallara görə ekspertə hansı sualı verə bilər?

- ☒ iz düşən torpaq nə ilə xarakterizə edilir?
- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?
- ☐ torpaq izlərinin əmələ gəlmə mexanizmi necədir?
- ☐ sual verməyə ehtiyac yoxdur
- ☐ obyekt yuyulmuşdurmu?

203 Plastmas və rezin obyektlər üçün müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ plastmas və rezin obyektin dağılma mexanizmi necədir?
- ☐ təqdim edilmiş rezin predmet plastmasa oxşayır mı?
- ☐ rezinlə plastmasın oxşarlığı nədədir?
- ☐ iki predmetin oxşarlığını nədə görürsünüz?
- ☐ iki obyektin oxşar əlamətləri varmı?

204 Kompleks ekspertiza nəyə deyilir ?

- ☐ malın dəyərinin öyrənilməsi
- ☒ malın sınaq və təhlillərinə əsasən bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ malın istehlak dəyərinin öyrənilməsi
- ☐ sənədin təhlili
- ☐ çeşidin təhlili

205 Kodun strukturuna daxil olan elementlərdən biri yalnızdır?

- ☒ əsaslığı
- ☐ sırası
- ☐ silsiləliyi
- ☐ əlifbası
- ☐ uzunluğu

206 İstehlak mallarının keyfiyyətinin miqdarca qiymətləndirilməsi ilə bağlı olan elmi biliklər sahəsi necə adlanır?

- ☐ heç biri doğru deyil
- ☒ kvalimetriya
- ☐ metrologiya
- ☐ elektromiqrafiya
- ☐ tenzometriya

207 Gigiyenik ekspertizanın məqsədi nədən ibarətdir ?

- ☐ nomenklaturanın təyini
- ☐ keyfiyyətin qiymətləndirilməsi
- ☐ çeşidin optimallaşdırılması
- ☐ ərzaq mallarının radiasiya təhlükəsizliyi
- ☒ istehlakçının həyatı, sağlamlığı və əmlakın təhlükəsizliyidir

208 Spesifik tələblər hansılardır?

- ☒ müəyyən mal qurupuna verilən tələblərdir
- ☐ düzgün tələbdir
- ☐ konkret tələbdir
- ☐ cari tələbdir
- ☐ vahid tələbdir

209 Malın keyfiyyətinə təsir edən amillər neçə qrupa bölünür?

- ☒ 2
- ☐ 4
- ☐ 3
- ☐ 6
- ☐ 5

210 Estetik tələb nədir?

- ☒ malın xarici tərtibatına verilən tələbdir
- ☐ ictimai dəyəri göstərir
- ☐ gözəllik haqda tələbdir
- ☐ səmərəliliyini göstərir
- ☐ faydalılığını göstərir

211 Vahid göstərici nədir?

- ☒ malın bir xassəsini ifadə edir
- ☐ malın adını göstərir
- ☐ malın kimyəvi tərkibini bildirir
- ☐ malın vahid tərkibidir

☐ malın quruluşudur

212 Kimyəvi tərkibinə görə xammallar neçə yerə bölünür?

- ☒ 2
- ☐ 6
- ☐ 4
- ☐ 10
- ☐ 8

213 Cari tələblər nəyə deyilir?

- ☒ satışda olan mallar üçün tərtib edilir
- ☐ texniki səviyyədir
- ☐ tələblərin səviyyəsidir
- ☐ normativ tələbdir
- ☐ iqtisadi səviyyədir

214 Satandartda ayrı-ayrı mal qruplarının nəyi əks olunur?

- ☒ seçmə üsulu
- ☐ yekun qərarı
- ☐ ekspertiza şərti
- ☐ ekspertlərin şərhı
- ☐ əmtəəşünasın fikri

215 Şüşədən hazırlanan obyektlər üçün ekspertə müstəntiq hansı sualı verə bilər?

- ☒ təqdim edilmiş obyektin üzərində şüşə hissəcikləri varmı?
- ☐ obyektin üzərindəki şüşə hissəciklərinin tərkibi nədir?
- ☐ obyektin üzərindəki şüşə hissəcikləri haradandır?
- ☐ ekspertə belə sualları verməyə ehtiyac yoxdur
- ☐ obyektin üzərindəki şüşə hissəcikləri başqa bir əşya ilə kontaktı olmuşdurmu?

216 Narkotik vasitələrin ekspertizasında müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ təqdim edilmiş kül şübhələndiyimiz şəxsdən götürülmüş narkotik maddənin yanmasından əmələ gəlmişdirmi?
- ☐ bu narkotik vasitənin insan orqanizmi üçün təhlükəsi nədir?
- ☐ bu narkotik vasitə hansı zonada bitmişdir?
- ☐ ekspertiza üçün bu suallar verilmir
- ☐ iki narkotik maddənin tərkibi eyni ola bilərmi?

217 Narkotik vasitələrlə bağlı olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ təqdim edilmiş narkotik vasitə flakonda yerləşən kütlədən əmələ gəlmişdirmi?
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
- ☐ narkotik vasitə zərərli dirmi?
- ☐ bu sualların kriminalist ekspertə heç bir aidiyyəti yoxdur
- ☐ narkotik vasitə harada bitmişdir?

218 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ narkotik vasitə hansı üsulla hazırlanmışdır?
- ☐ narkotik vasitə zərərli dirmi?
- ☐ bu narkotik vasitə harada bitmişdir?
- ☐ bu sualların kriminalist ekspertə aidiyyəti yoxdur

- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?

219 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu sualların kriminalist ekspertə heç bir aidiyyəti yoxdur
☐ narkotik vasitə harada bitib?
☒ təqdim edilmiş maddə narkotik vasitə hazırlamaq üçün xammal ola bilərmi?
☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəli ola bilərmi?
☐ narkotik vasitə zərərliDIRmi?

220 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ təqdim edilmiş maddə narkotik vasitə istehsalının tullantısıdırmi?
☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
☐ narkotik vasitə zərərliDIRmi?
☐ bu suallar kriminalist ekspertə aid deyildir
☐ narkotik vasitə harada bitmişdir?

221 Narkotik vasitələrlə əlaqəli olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ külün tərkibində narkotik izlər varmı?
☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
☐ narkotik vasitə zərərliDIRmi?
☐ bu suallar kriminalist ekspertə aid deyildir
☐ narkotik vasitə harada bitmişdir?

222 Narkotik vasitələrlə əlaqəli olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu suallar kriminalist ekspertə aid deyildir
☐ narkotik vasitə insan orqanizmi üçün qorxuludurmu?
☐ narkotik vasitə zərərliDIRmi?
☐ narkotik vasitə harada bitmişdir?
☒ obyekt üzərində narkotik maddə izləri vardırmi?

223 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu suallar kriminalist ekspertə aid deyildir
☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
☐ narkotik vasitə zərərliDIRmi?
☐ narkotik maddə harada bitmişdir?
☒ təqdim edilmiş toz halında olan maddə narkotik vasitəDIRmi?

224 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ narkotik vasitənin hər hansı zərəri ola bilərmi?
☐ narkotik maddə harada bitib?
☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
☒ təqdim edilmiş maye narkotik vasitəDIRmi?
☐ belə sualların kriminalist ekspertə aidiyyəti yoxdur

225 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ narkotik maddə harada bitib?
☐ bu sualların kriminalist ekspertə aidiyyəti yoxdur
☐ narkotik vasitə insan orqanizmi üçün qorxuludurmu?
☐ narkotik vasitənin zərəri varmı?

- ☒ təqdim edilmiş bitki ovuntuları narkotik vasitədirmi?

226 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ narkotik vasitənin zərəri varmı?
☒ təqdim edilmiş maddələr narkotik vasitələrdirmi?
☐ bu sualların kriminalist ekspertə aidiyyəti yoxdur
☐ narkotik maddə harada bitmişdir?
☐ narkotik vasitə insan orqanizmi üçün qorxuludurmu?

227 Lifli materiallara aid olan sual hansıdır?

- ☒ aşkar edilmiş lifli materialların hissəcikləri hansı əlamətlərə malikdir?
☐ hissəciklər rəngini niyə dəyişmişdir?
☐ hissəciklər nə səbəbdən ağırır?
☐ heç bir sual verilmir.
☐ hissəciklər niyə gözlə görünür?

228 Hansı sual müstəntiqin lifli materiallar üçün verdiyi suallara aiddir?

- ☐ obyektin mənşəyi məlumdurmu?
☐ obyektin üzərində torpaq izləri görünürmü?
☐ bu sualların heç biri verilmir
☒ obyektin üzərində verilmiş liflər varmı?
☐ obyektin üzərində müəyyən örtük əmələ gəlmişdirmi?

229 Hansı sual müstəntiqin lifli materiallar üçün verdiyi suallara aiddir?

- ☐ torpaq izlərinin əmələ gəlməsi harada baş verir?
☐ obyekt üzərində lak – boya örtüyünün əmələ gəlmə mexanizmi necədir?
☐ təqdim edilmiş obyekt narkotikdirmi?
☐ bu sualların heç biri verilmir
☒ külün üzərində tekstil materialın qalıqları varmı?

230 Nəm obyektləri sınaq şüşələri və konteynerlərdə qablaşdırarkən tıxacın içəri tərəfinə nə yapışdırılır?

- ☐ heç bir şey
☐ sellofan
☐ karton
☐ parça
☒ filtr kağızı

231 Nəm obyektləri sınaq şüşələri və konteynerlərdə qablaşdırarkən tıxacda üst tərəfdən nə açılır?

- ☐ dəyişiklik edilmir
☐ kiçik ölçülü qayçı ilə deşik
☐ bıçaqla deşik
☐ qalın iynə ilə deşik
☒ nazik iynə ilə deşik

232 Nəm paltarları qablaşdırmaq üçün enli boğazlı, böyük şüşə və plastmas bankaların qapaqlarının içəri hissəsinə nə bərkidilir?

- ☐ ağac kömürü
☐ quru kartonlar

- ☒ rütubəti udan xüsusi patronlar
- ☐ filtr kağızları
- ☐ heç bir şey bərkidilmir

233 Polietilen örtüklərin çatışmayan cəhəti nədir?

- ☐ çatışmayan cəhəti yoxdur
- ☐ məmulatı tərlədir
- ☐ məmulatı isti saxlayır
- ☐ tez sıradan çıxır
- ☒ güclü elektricləşməyə məruz qalır

234 Polietilen kisələrin tikişləri kənarlardan neçə mm içəri olmalıdır?

- ☐ 20 – 24 mm
- ☐ 16 – 18 mm
- ☒ 10 – 15 mm
- ☐ 24 – 30 mm
- ☐ 18 – 20 mm

235 Kənarlarından 10 – 15 mm içəri tikilən hansı kisələrdir?

- ☐ kağız kisələr
- ☐ parça kisələr
- ☒ antistatik polietilen kisələr
- ☐ bu ölçü kisələrə tətbiq edilmir
- ☐ rezin kisələr

236 Hansı obyektlərin qablaşdırılmasında polietilen kisələrdən istifadə edilir?

- ☐ 5 saata qədər müddəti olan
- ☐ 3 saata qədər müddəti olan
- ☒ 2 saata qədər müddəti olan
- ☐ 7 saata qədər müddəti olan
- ☐ 4 saata qədər müddəti olan

237 Müxtəlif şəxslərə aid olan məmulatlar ekspertizaya göndərilərkən necə qablaşdırılmalıdır?

- ☐ nəmləndirilmiş halda
- ☐ birlikdə
- ☒ ayrı – ayrı
- ☐ qablaşdırılmadan göndərilir
- ☐ açıq vəziyyətdə

238 Cinayət Prosessual qanununa görə hər bir qablaşdırılmış predmet

- ☐ möhürlənməməlidir
- ☐ ştamplanmalıdır
- ☒ möhürlənməlidir
- ☐ ağzı iplə bağlanmalıdır
- ☐ nömrələnməməlidir

239 Möhürlü qablaşdırılmanın açılmasında kim iştirak etməlidir?

- ☐ baş mühasib
- ☐ müstəntiq

- ☒ nəzarətçi
- ☐ laborant
- ☐ ekspert

240 Prokurorluq tərəfindən sifariş edilmiş qablaşdırma kisələrinin üzərinə nə yazılır?

- ☐ ekspertin vəsiqəsinin nömrəsi
- ☐ şəhadətnamənin nömrəsi
- ☒ kisənin nömrəsi
- ☐ komissiya sədrinin imzası
- ☐ blankın nömrəsi

241 əgər əşyalar kənardan çağırılmış şahidlərin iştirakı ilə qablaşdırılırsa, bu qablaşdırma açılarkən kimlər iştirak etməlidir?

- ☐ baş mühasib
- ☐ ekspertlər
- ☒ həmin şahidlərin iştirakı ilə protokollaşdırılaraq açıla bilər
- ☐ heç kim
- ☐ komissiya sədri

242 Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş şəhadətnamə və birka əlavə edilir.

- ☒ ekspertiza protokoluna
- ☐ sərəncama
- ☐ ərizəyə
- ☐ müqaviləyə
- ☐ fərmana

243 Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş birka hansı sənədə əlavə edilir?

- ☐ rəyə
- ☐ ərizəyə
- ☒ ekspertiza protokoluna
- ☐ kəsilərək atılır
- ☐ müqaviləyə

244 Qablaşdırma açılarkən onun üzərindən kəsilmiş şəhadətnamə hansı sənədə əlavə edilir?

- ☐ rəyə
- ☐ ərizəyə
- ☒ ekspertiza protokoluna
- ☐ kəsilərək atılır
- ☐ müqaviləyə

245 Ekspertizaya göndərilən məlumatlarda informasiya daşıyıcısı nədir?

- ☒ sənəd
- ☐ texniki vasitələr
- ☐ reaktivlər
- ☐ əmtəə
- ☐ daşıyıcı yoxdur

246 Ekspertizaya göndərilən məlumatlarda sənəd nədir?

- ☐ texniki vasitələr

- ☐ əmtə
- ☒ informasiya daşıyıcısı
- ☐ heç bir şey
- ☐ reaktivlər

247 Cinayət işinin materiallarındakı məlumatların düzgünlüyünə kim zəmanət vermir?

- ☐ təhqiqatçı
- ☐ müstəntiq
- ☒ ekspert
- ☐ hüquqşünas
- ☐ prokuror

248 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ preyskurantların olmasını
- ☐ əşyayı – dəlillərin olmasını
- ☒ avadanlıqların olmasını
- ☐ bunlardan heç birini
- ☐ sübutların olmasını

249 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ əşyayı – dəlillərin olmasını
- ☐ preyskurantların olmasını
- ☒ cihazların olmasını
- ☐ bunlardan heç birini
- ☐ sübutların olmasını

250 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ sübutların olmasını
- ☐ preyskurantların olmasını
- ☒ materialların olmasını
- ☐ bunlardan heç birini
- ☐ əşyayı – dəlillərin olmasını

251 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☐ preyskurantların olmasını
- ☐ əşyayı – dəlillərin olmasını
- ☒ təqdim olunmuş tədqiqat obyektlərinin qorunub saxlanmasını təmin etmək
- ☐ bunlardan heç birini
- ☐ sübutların olmasını

252 Təhlükəsiz saxtalaşdırılmada istehlakçıya hansı ziyan vurulur?

- ☐ əmlaka ziyan
- ☐ maliyyə ziyanı
- ☒ maddi və mənəvi
- ☐ ətraf mühitə ziyan

☐ ailə büdcəsinə ziyan

253 Kriminal ekspertiza zamanı malların tədqiqatı üçün tətbiq edilən metodlar hansı məsələlərin həllində tətbiq edilir?

- ☐ hər hansı bir şəxsə xəsarət yetirildikdə
- ☐ yalnız ailə – məişət zəmində baş verən məsələlərdə
- ☒ cinayətkarlıqla mübarizə sferasında baş verən spesifik məsələlərin həllində
- ☐ mal çeşidi geniş olduqda
- ☐ əmək müqavilələri pozulduqda

254 Ekspert təşkilatının seçilməsi neçə kriteriya üzrə müəyyənləşdirilir?

- ☐ 5
- ☐ 3
- ☒ 2
- ☐ 6
- ☐ 4

255 Ekspert təşkilatının seçilməsi hansı kriteriya ilə müəyyənləşdirilir?

- ☐ əmtə ekspertizasının müddəti ilə
- ☐ ekspertizanın sinfi ilə
- ☒ ekspertin qarşısında qoyulan məsələ ilə
- ☐ ekspertin ixtisası ilə
- ☐ tədqiqat metodu ilə

256 Kriminal tədqiqatların əsas vəzifəsi nədən ibarətdir?

- ☐ məhkəməyə kömək etməkdən
- ☒ əmtəələrin qarşılıqlı kontaktını təyin etməkdən
- ☐ heç bir vəzifə daşımır
- ☐ prokurorluq orqanlarının suallarına cavab verməkdən
- ☐ əmtəələrin çeşidini öyrənməkdən

257 Kriminal tədqiqatların əsas vəzifəsi nədən ibarətdir?

- ☐ hüquq-mühafizə orqanının suallarını cavablandırmaqdan
- ☐ məhkəməyə kömək etməkdən
- ☒ materialların hansı qrupa məxsus olduğunu təyin etməkdən
- ☐ nöqsanları üzə çıxarmaqdan
- ☐ əmtəələrin çeşidini öyrənməkdən

258 Kriminal ekspertizanın obyektinə nə əsasında genişləndirilə bilər?

- ☐ ekspertiza idarəsi rəhbərinin göstərişi əsasında
- ☐ məhkəmənin hökmü əsasında
- ☒ ekspertin təşəbbüsü əsasında
- ☐ DİN-in yerli orqanlarının göstərişi əsasında
- ☐ müstətiqin sualları əsasında

259 Məhkəmə - tibbi ekspertizasının obyektinə hansıdır?

- ☐ tütünlü əşya
- ☐ bıçaqla zədələnmiş köynək
- ☒ zədə almış sümük toxuması

- ☐ bunlardan heç biri
- ☐ lilli paltar

260 Keyfiyyətin kompleks göstəricilərinin müəyyən edilməsi neçə növ olur?

- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ 5
- ☐ 7

261 Keyfiyyət səviyyəsi necə təyin olunur?

- ☐ Laboratoriya metodu ilə
- ☐ Vizual metodla
- ☐ Orqonoleptiki metodla
- ☐ Keyfiyyət və kəmiyyət ekspertizası ilə
- ☒ Deferensial, qarışıq, kompleks metodlarla

262 Mallarının keyfiyyətinin qorunub saxlanmasına hansı amillər daha çox təsir göstərir?

- ☐ Markalanma
- ☒ Texnoloji amil
- ☐ Modelləndirmə
- ☐ Konstruksiyalaşdırma
- ☐ Qablaşdırma, daşınma və saxlanma

263 Malların keyfiyyət səviyyəsi necə təyin oluna bilər?

- ☒ bir və kompleks xassə göstəricisinə görə
- ☐ Xassələr nəzərə alınmadan
- ☐ Fərdi xassə göstəricisinə görə
- ☐ Bir xassə göstəricisinə görə
- ☐ Kompleks xassə göstəricisinə görə

264 Malların keyfiyyət səviyyəsinin kompleks qiymətləndirilməsində ilkin mərhələ hansıdır?

- ☐ Qiymətləndirmə metodunun seçilməsi
- ☒ İstismar şəraitinin müəyyən edilməsi
- ☐ Xassələr nomenklaturasının seçilməsi
- ☐ Çəki əmsallarının təyin edilməsi
- ☐ Baza göstəricilərinin seçilməsi

265 Malların təhlükəsizliyi hansı ekspertizanın əsasını təşkil edir ?

- ☐ əmtəə ekspertizasının
- ☒ ekoloji ekspertizanın
- ☐ texnoloji ekspertizanın
- ☐ sanitariya ekspertizasının
- ☐ baytarlıq ekspertizasının

266 Məhkəmə ekspertizaları kim tərəfindən maliyyələşdirilməlidir?

- ☐ ekspertiza idarəsi
- ☐ müstəntiq
- ☐ prokuror

- ☒ büdcə
☐ baş mühasib

267 Ədliyyə orqanlarının ekspertiza müəssisələrində materialların tədqiqatı neçə gün ərzində yerinə yetirilməlidir?

- ☐ 25
☐ 22
☒ 20
☐ 26
☐ 36

268 Kriminal ekspertiza tədqiqatlarında mürəkkəb metodlardan istifadə edilərsə, ekspertiza neçə günə başa çatmalıdır?

- ☐ 36
☐ 40
☒ 30
☐ 32
☐ 34

269 Ekspertizanın nəticə hissəsinə nə kimi əlavələr edilə bilər?

- ☒ qrafiklər
☐ müqavilə
☐ komissiya sədrinin vəsiqəsinin surəti
☐ əlavəyə icazə verilmir
☐ ərizə

270 Ekspert qrupunun tərkibi ən azı neçə nəfər olmalıdır?

- ☒ 7
☐ 8
☐ 9
☐ 10
☐ 11

271 Ekspert qiymətləndirilməsində işçi qrupu hansı mərhələdə formalaşır?

- ☐ tədqiqat
☐ fərdi qiymətləndirmə mərhələsində
☐ qrup qiymətləndirilməsi mərhələsində
☐ yekun
☒ hazırlıq

272 Obyektiv metod özü özlüyündə neçə alt yarımqrupa bölünür?

- ☐ 4
☒ 3
☐ 2
☐ 6
☐ 8

273 Orqanoleptik metod özü-özlülüyündə neçə alt qrupa bölünür?

- ☐ 6

- ☐ 8
- ☐ 7
- ☐ 4
- ☒ 5

274 İnsan üçün səsəin maksimal gücü hansı DB intervalında dəyişir?

- ☐ 15-150 DB
- ☐ 12-150 DB
- ☐ 13-130 DB
- ☐ 20-200 DB
- ☒ 12-130 DB

275 Qiymətləndirmənin xüsusiyyətlərindən asılı olan kifayət qədər çox dərəcələrə bölünməsi bir-birindən fərqləndirmək bacarığı dedikdə nə başa düşülür?

- ☐ ekspertin hər xassəsinin üzəçıxma intensivliyinin fərqiini hiss etmək bacarığı
- ☐ ekspertin hadisələrin baş verməsi ehtimalının qiymətləndirilməsi bacarığı
- ☐ keyfiyyət göstəricilərinin sıralanmada tutduğı mövqeyində əhəmiyyətinin üzəçıxma bacarığı
- ☐ keyfiyyətin qiymətləndirilməsi metodlarının nəzəri biliklərinin və onların tətbiqetmə bacarığı
- ☒ kifayət qədər tez-tez ekspert qiymətləndirilməsi malların keyfiyyət göstəricilərinin əhəmiyyətinə görə növbələşmə bacarığı

276 Hərəkət lamisə reseptorlarının qəbul etdiyi neçənci hissiyyatdır?

- ☒ 5-ci
- ☐ 3-cü
- ☐ 2-ci
- ☐ 4-cü
- ☐ 1-ci

277 Malların kəmiyyət və keyfiyyəti üzrə qəbulu müddətlərin pozulmasına hansı səbəblər gətirib çıxara bilər?

- ☐ ekspertin gecikməsi
- ☐ məhsullıyyətsizlik
- ☐ ekspertizanın vaxtının düzgün seçilməməsi
- ☒ ekspertizanın vaxtının düzgün təyin edilməsi
- ☐ bütün cavablar doğrudur

278 Sualların ümumi formalaşması nədən asılıdır?

- ☒ obyektlərin xüsusiyyətlərindən
- ☐ obyektlərin xarici görünüşündən
- ☐ obyektlərin çəkisindən
- ☐ obyektlərin formasından
- ☐ heç bir şeydən asılı deyildir

279 Lifli materiallara aid olan sual hansıdır?

- ☐ obyekt nəyin təsirinə məruz qalmışdır?
- ☐ obyektin çəkisi azalmışdır?
- ☒ lifli materialdan olan obyektin üzərində texniki təsir izləri vardır?
- ☐ obyekt ekspertizaya kim təqdim etmişdir?
- ☐ belə suallar verilmir

280 Lifli materiallara aid olan sual hansıdır?

- ☒ nümunə kimi təqdim edilmiş hissə tekstil liflərinin ümumi xüsusiyyətləri qrupuna daxildirmi?
- ☐ obyekt neyin təsirinə məruz qalmışdır?
- ☐ obyektin xarici görünüşü dəyişmişdirmi?
- ☐ geyim predmeti istismarda olmuşdurmu?
- ☐ heç bir sual verilmir

281 Lifli materiallara aid olan sual hansıdır?

- ☐ heç bir sual verilmir
- ☐ obyektin üzərində boya ləkəsi varmı?
- ☐ tekstil bıçaqla kəsilmişdirmi?
- ☐ obyektin üzərində torpaq ləkəsi varmı?
- ☒ ağardılmaya məruz qalmış tekstilin əvvəlki rəngi necə idi?

282 Lifli materiallara aid olan sual hansıdır?

- ☐ heç bir sual verilmir
- ☐ tekstil neft məhsullarından alınmışdırmi?
- ☐ təqdim edilmiş nümunə ləvazimatlar qrupuna aid deyilmi?
- ☐ təqdim edilmiş nümunə ləvazimatlar qrupuna aiddirmi?
- ☒ bu geyim parçadan tikilmişdirmi; üzərindəki liflər hansı mənşəyə malikdir?

283 Lak – boya maddələri və örtüklərinə görə ekspert qarşısında qoyulan sual hansıdır?

- ☒ obyektin üzərində lak – boya hissəcikləri varmı?
- ☐ obyektə geyim toxunmuşdurmu?
- ☐ obyekt neyin təsirinə məruz qalmışdır?
- ☐ heç biri verilmir
- ☐ obyekt istismarda olmuşdurmu?

284 Lak – boya maddələri və örtüklərinə görə ekspert qarşısında qoyulan sual hansıdır?

- ☒ aşkar edilmiş lak – boyanın izləri hansı əlamətlərə malikdir?
- ☐ obyektə lifli material toxunmuşdurmu?
- ☐ obyekt neyin təsirinə məruz qalmışdır?
- ☐ bu sahədə suala ehtiyac yoxdur.
- ☐ lak – boyaya torpaq qarışdırılmışdırmi?

285 Lak – boya maddələri və örtüklərinə görə ekspert qarşısında qoyulan sual hansıdır?

- ☒ lak – boya örtüyü obyektin üzərinə hansı üsulla çəkilmişdir?
- ☐ obyektə lifli material toxunmuşdurmu?
- ☐ obyekt neyin təsirinə məruz qalmışdır?
- ☐ lak – boya üçün sual verilmir
- ☐ obyekt istismarda olmuşdurmu?

286 Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

- ☒ obyekt neçənci dəfə boyanmışdır?
- ☐ boyaya başqa qarışıq qarışdırılıbmı?
- ☐ obyekt istismarda olmuşdurmu?
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☐ üzərində heç bir iz yoxdur

287 Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

- ☒ aşkar edilmiş hissəciklər boyanmış obyektin lak – boya örtüyünün hissəcikləridirmi?
- ☐ obyekt istismarda olmuşdurmu?
- ☐ obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☐ üzərində heç bir iz yoxdur

288 Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

- ☒ obyekt verilmiş predmetin üzünün boyası ilə qarşılıqlı əlaqədə olmuşdurmu?
- ☐ obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ obyekt istismarda olmuşdurmu?
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☐ üzərində heç bir iz yoxdur

289 Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

- ☒ obyekt üzərindəki izlər konkret qabdakı boyadan düşmüşdür?
- ☐ obyekt istismarda olubmu?
- ☐ obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☐ üzərində heç bir iz yoxdur

290 Lak – boya maddələri və örtüklərinə görə ekspert hansı sualları verə bilər?

- ☒ obyekt üzərindəki hissəciklər eyni mənşəyə malikdirmi?
- ☐ obyekt istismarda olubmu?
- ☐ obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ örtüklər üçün ekspertə sual verilmir
- ☐ üzərində heç bir iz yoxdur

291 Müstəntiq tərəfindən ekspertə torpaq mənşəli materiallara aid hansı suallar verilir?

- ☒ təqdim edilmiş obyekt üzərində torpaq mənşəli izlər varmı?
- ☐ obyektə ekspert rəy verə bilirmi?
- ☐ obyekt başqa predmetlə kontaktda olmuşdurmu?
- ☐ torpaq mənşəli materiallar üçün sual verilmir
- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?

292 Müstəntiq torpaq mənşəli materiallara görə ekspertə hansı sualları verə bilər?

- ☒ aşkar edilmiş torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ aşkar ediləcək torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ aşkar edilməmiş torpaq izləri hansı əlamətlərə malikdir?
- ☐ torpaq mənşəli materiallar varmı?
- ☐ tədqiqata ehtiyacı olmayan torpaq izləri hansı əlamətlərə malikdir?

293 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ torpaq izlərinin əmələ gəlməsi harada olmuşdur?
- ☐ obyekt istismarda olmuşdurmu?
- ☐ torpaq izlərini silmək mümkündürmü?
- ☐ torpaq mənşəli materiallara görə suala cavab verərsinizmi?
- ☐ obyekt torpağa neçənci dəfə batmışdır?

294 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ obyektin üzərindəki izlər müqayisəli tədqiqat üçün götürülmüş konkret torpaqdandır?
- ☐ bu torpaq mənşə etibarilə sizə tanışdır?
- ☐ konkret torpaq dedikdə nə başa düşürsünüz?
- ☐ qumla qarışdırılmış torpağı bir – birindən ayıra bilərsinizmi?
- ☐ torpaq qumla kontaktda olmuşdur?

295 Torpaq mənşəli materiallara görə müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ müxtəlif obyektlərin üzərində aşkar edilmiş izlər eyni sahənin torpağındandır?
- ☐ obyekt istismarda olmuşdur?
- ☐ izlər müxtəlif torpaq sahələrindəndirmi?
- ☐ bu sualların heç biri verilmir
- ☐ obyekt torpağa, yoxsa lələ batmışdır?

296 Neft məhsulları üçün müstəntiqin ekspertə verdiyi sual hansıdır?

- ☒ hadisə yerində aşkar edilmiş qabdakı maye neft məhsuludur?
- ☐ neft məhsulunun özünəməxsusluğu varmı?
- ☐ neft məhsulu olduğunu necə bilirsiniz?
- ☐ bu tip sualları vermək olarmı?
- ☐ neft məhsulu niyə yanmır?

297 Neft məhsulları üçün müstəntiqin ekspertə verdiyi sual hansıdır?

- ☒ obyekt üzərindəki izlər yanacaq – sürtgü materialıdır?
- ☐ kontaktda olan obyektlər nə ilə fərqlənirlər?
- ☐ iki obyekt bir – birilə kontaktda olmuşdur?
- ☐ bu obyektin tədqiqatına ehtiyac varmı?
- ☐ flakonun üzərində hansı izlər vardır?

298 Müstəntiq neft məhsulları üçün ekspertə hansı sualı verə bilər?

- ☒ obyekt üzərindəki izlər neft məhsuludur?
- ☐ kontaktda olan obyektlər nə ilə fərqlənirlər?
- ☐ iki obyekt bir – birilə kontaktda olmuşdur?
- ☐ neft məhsulu tədqiqata göndərilirmi?
- ☐ flakonun üzərində hansı izlər vardır?

299 Müstəntiq neft məhsulu ilə bağlı hansı sualla ekspertə müraciət edə bilər?

- ☒ obyektin üzərindəki izlər göstərilmiş qabdakı maddəyəndirmi?
- ☐ neft məhsulunu tədqiqata göndərmək olarmı?
- ☐ içərisində neft olan qab haradan götürülmüşdür?
- ☐ bu sualların heç biri verilmir
- ☐ qabın üzərindəki hansı izlərdir?

300 Neft məhsulları ilə əlaqədar müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☐ bu tip sualları vermək olarmı?
- ☐ obyekt və predmet üzərində olan izlər eynidirmi?
- ☐ qabsız neft məhsulunu tədqiqata göndərmək olarmı?
- ☐ içərisində neft olan qab satışda varmı?
- ☒ obyekt üzərindəki ləkələr predmetlə qarşılıqlı kontaktda olmuşdur?

301 Neft məhsulları ilə əlaqədar müstəntiq ekspertə aşağıdakı suallardan hansını verə bilməz?

- ☐ obyekt üzərindəki izlər neft məhsulundurmu?
- ☐ obyekt üzərindəki ləkələr predmetlə qarşılıqlı kontaktda olmuşdurmu?
- ☒ izlər yağ izlərinə oxşayırmı?
- ☐ müstəntiq aidiyyəti olmayan sualı vermir
- ☐ qabdakı maye neftdirmi?

302 Müstəntiq neft məhsulu üzrə hansı sualı verə bilməz?

- ☐ obyekt üzərindəki izlər neft məhsulundurmu?
- ☐ obyekt üzərindəki ləkələr neft məhsulundandırımı?
- ☒ izlər yağ izləri ilə eynidirmi?
- ☐ belə suallar ekspertə verilmir
- ☐ qabdakı maye neft məhsuludurmu?

303 Müstəntiq neft məhsulu üzrə hansı sualı verə bilməz?

- ☐ obyekt üzərindəki ləkələr yanacaq – sürtgü materialındandırımı?
- ☒ neft məhsulları bir – birilə eynidirmi?
- ☐ qabdakı maye neft məhsuludurmu?
- ☐ qablardakı neft məhsulları ümumi ləvazimat qrupuna aiddirmi?
- ☐ belə suallar ekspertə verilmir

304 Narkotik vasitələrlə əlaqədar olaraq müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ müxtəlif şəxslərdən (yerlərdən) tapılmış maddələr əvvəllər eyni narkotik maddəni təşkil edirdilərmə?
- ☐ narkotik vasitə insan orqanizmi üçün təhlükəlidirmi?
- ☐ bu narkotik maddə harada bitmişdir?
- ☐ ekspertə bu suallar verilmir
- ☐ narkotik vasitə sizə tanışdırımı?

305 Narkotik vasitələrin ekspertizasında müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ təqdim edilmiş narkotik vasitə saxlanılan şəxsdən götürülmüş xammaldan hazırlanmışdırımı?
- ☐ narkotik vasitə daşımağın məsuliyyəti nədir?
- ☐ bu narkotik xammal Azərbaycanda bitmişdir?
- ☐ ekspertə bu sualları vermək olmaz
- ☐ tədqiqat aparmadan iki narkotik maddənin tərkibini deyə bilərsinizmi?

306 Plastik və rezin obyektlər üçün ekspertə verilən sual nümunəsi hansıdır?

- ☒ təqdim edilmiş material harada tətbiq edilir?
- ☐ obyekt satışda varmı?
- ☐ material yalnız kустar üsulla hazırlanan məmulatlar üçündürmü?
- ☐ ekspert suala cavab verməkdən imtina edir
- ☐ obyekt haradan götürülmüşdür?

307 Plastik və rezin obyektlər üçün müstəntiqin ekspertə verə biləcəyi sual hansıdır?

- ☒ aşkar edilmiş hissə təqdim edilmiş obyektin hissəsidirmi?
- ☐ rezin plastik əvəz edə bilərmi?
- ☐ predmet hansı plastmasdan hazırlanmışdır?
- ☐ ekspert bu suallara cavab verməməlidir
- ☐ rezinlə plastiklə fərqli cəhətlərini deyə bilərsinizmi?

308 Rezin və plastmas obyektlər üçün müstəntiq ekspertə hansı sualı verə bilər?

- ☒ obyekt üzərindəki izlər təqdim edilmiş plastmas məmulatla kontakt nəticəsində əmələ gəlmişdirmi?
- ☐ rezinlə plastmasın fərqli cəhətlərini sayə bilərsinizmi?
- ☐ plastmas rəngli olurmu?
- ☐ plastmasın tərkibini deyə bilərsinizmi?
- ☐ plastmasla rezinin oxşarlığı varmı?

309 Ov silahı üçün güllə materialına aid müstəntiqin ekspertə verdiyi sual hansı ola bilər?

- ☒ hadisə yerinə baxış keçirərkən aşkar edilmiş metal obyekt ov silahı üçündürmü?
- ☐ ov silahı harada hazırlanmışdır?
- ☐ ov silahına nə daxildir?
- ☐ bu silah sizə tanışdırmı?
- ☐ ov silahı ilə zərəcəkənə hansı xəsarət yetirilmişdir?

310 Ov silahı üçün güllə materialına aid müstəntiqin ekspertə verə biləcəyi sual hansıdır?

- ☒ götürülmüş güllə hansı üsula hazırlanmışdır?
- ☐ güllə hansı metaldan hazırlanmışdır?
- ☐ güllə harada hazırlanmışdır?
- ☐ ov silahını daşımaq üçün icazə vəsiqəniz varmı?
- ☐ güllə hansı ov silahı üçündür?

311 Ümumiləşdirilmiş keyfiyyət göstəriciləri nədir?

- ☒ xassələrin məcmusuna daxil edilən kompleks göstəricilərdir
- ☐ baza göstəricisidir
- ☐ keyfiyyəğ səviyyəsidir
- ☐ integral göstəricidir
- ☐ vahid göstəricidir

312 Keyfiyyətin yüksəldilməsi xidmət müddətinə necə təsir edir?

- ☒ xidmət müddətini uzadır
- ☐ xidmət müddətinə müsbət təsir edir
- ☐ xidmət müddətini azaldır
- ☐ xidmət müddətinə təsir etmir
- ☐ xidmət müddətini artırır

313 Kvalimetrik səmərəliliyin qiymətləndirilməsi nədir?

- ☒ ekspertin hər xassəsinin üzəçixma intensivliyinin fərqlini hiss etmək bacarığının qiymətləndirilməsi
- ☐ ekspertin hadisələrin baş verməsi ehtimalının qiymətləndirilməsi
- ☐ müxtəlif vaxtlarda aparılmış eksperti fərdi qiymətləndirmələrin yaxınlıq dərəcəsinin qiymətləndirilməsi
- ☐ malların kəmiyyət artımı
- ☐ keyfiyyətin qiymətləndirilməsi metodlarının nəzəri biliklərinin və onların tətbiqetmə bacarığının qiymətləndirilməsi

314 Daxili köhnəlmə nədir?

- ☐ elastik xassə azalır
- ☐ mal kövrək olur
- ☒ malın quruluşunun dəyişməsi ilə müşahidə olunur
- ☐ malın plastik xassəsi artır
- ☐ deformasiya olur

315 Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

- ☐ ekspertiza idarəsi rəhbərinin şəxsiyyət vəsiqəsinin surətini
- ☐ ekspertlərin sayını
- ☒ obyektlərin cinayət işi ilə nə dərəcədə əlaqədar olub - olmamasını
- ☐ ekspertiza təyin edən orqanın məqsədini
- ☐ mal partiyasının nömrəsini

316 Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

- ☒ tədqiqat üçün götürülən əmtəə nümunələrinin nə dərəcədə eyni partiyadan olmasını
- ☐ mal partiyasının nömrəsini
- ☐ ekspertlərin sayını
- ☐ idarənin sərəncamını
- ☐ idarə rəhbərinin adını

317 Sənədlər və əmtəələr ekspertizaya göndərilərkən nəyi qeyd etmək lazımdır?

- ☒ əmtəələrin qablaşdırılma qaydalarını
- ☐ prokurorun rütbəsini
- ☐ mal partiyasının nömrəsini
- ☐ ekspertlərin sayını
- ☐ ekspertlərin iş stajını

318 Ekspertizanın başlanılması məntiqi cəhətdən nə deməkdir?

- ☐ məhkəmə ekspertizası cinayət işi ilə əlaqəli deyildir
- ☐ cinayət işi başa çatdırılıb
- ☐ cinayət işinə xitam verilib
- ☐ cinayət işinə başlanılmayıb
- ☒ cinayət işinə başlanılıb

319 Müstəntiqin kriminal ekspertizanı təyin etmə alqoritmində aşağıdakılardan hansı daxildir?

- ☒ ekspertizanın təyini haqqında qərarın çıxarılması
- ☐ ekspertizanın təyini haqqında sərəncamın verilməməsi
- ☐ ekspertizanın təyini haqqında qərarın çıxarılmaması
- ☐ ekspertin ekspertizadan kənarlaşdırılması
- ☐ ekspertizanın təyini haqqında qərarın ləğv edilməsi

320 Ekspertizanın təyini haqqında qərarla bunlardan hansı göstərilir?

- ☒ faktiki sübutlar
- ☐ ekspertin milliyəti
- ☐ ekspertin vəsiqəsinin nömrəsi
- ☐ materialların mənşəyi
- ☐ ekspertin təhsili

321 Ekspertizanın təyini haqqında qərarla bunlardan hansı göstərilir?

- ☒ faktiki rəqəmlər və faktiki sübutlar
- ☐ ekspertin təhsili
- ☐ ekspertin milliyəti
- ☐ materialların xüsusi çəkisi
- ☐ materialların mənşəyi

322 Ekspertin rəyi neçə hissədən ibarətdir?

- ☒ 3
- ☐ 4
- ☐ 2
- ☐ 6
- ☐ 5

323 Aşağıdakılardan hansı rəyin tərkib hissəsinə aiddir?

- ☒ giriş
- ☐ siyahı
- ☐ müqavilə
- ☐ bunlardan heç biri
- ☐ iltizam

324 Məhkəmə-əmtəəşünaslıq ekspertizası kim tərəfindən aparılır?

- ☒ ali təhsilli xüsusi biliyə malik əmtəəşünas
- ☐ orta-ixtisas təhsilli əmtəəşünas
- ☐ orta təhsilli ticarət işçisi
- ☐ baş iqtisadçı
- ☐ komissiya sədri

325 Parçaların sıxlığına təsir edən amillər hansılardır?

- ☒ Toxunma növləri
- ☐ Toxunmaya hazırlıq
- ☐ Liflərin növləri
- ☐ Bəzəndirilmə
- ☐ Ağardılma

326 Parçalarının istehlak xassılırinin formalaşdırılmasında ilkin amil hansıdır?

- ☒ Lif tərkibi
- ☐ Toxunmanın növü
- ☐ Bərkidilmə
- ☐ Akkreditləşdirmə
- ☐ Ağardılmanın növü

327 Satışdan əvvəl çirklənmələr nədir?

- ☒ malların saxlanması, daşınması və satışa hazırlıq zamanı yaranan çirklənmələr
- ☐ yalnız daşınma zamanı yaranan çirklənmələr
- ☐ yalnız saxlanma zamanı yaranan çirklənmələr
- ☐ yalnız qablaşdırma zamanı yaranan çirklənmələr
- ☐ yalnız satışa hazırlıq zamanı yaranan çirklənmələr

328 Xarab olmuş mal ilə necə davranılır?

- ☒ silinir və məhv edilir
- ☐ yalnız məhv edilir
- ☐ yalnız silinir
- ☐ torpağa basdırılır
- ☐ yandırılır

329 Utilizasiya çirklənmələri nədir?

- ☒ malları məhv edərəkən ətraf mühitə zərərli təsirlərin yayılması
- ☐ daşınma zamanı yaranan çirklənmə
- ☐ saxlanma zamanı yaranan çirklənmə
- ☐ markalanma zamanı yaranan çirklənmə
- ☐ qarlaşdırma zamanı yaranan çirklənmə

330 Məcburi və könüllü sertifikatlaşdırma sistemlərinin yaradılmasında əsas məqsəd nədir?

- ☒ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- ☐ Məhsul və xidmətlərin kəmiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- ☐ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- ☐ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazara çıxmasına şərait yaradılmasından ibarətdir.
- ☐ Məhsul və xidmətlərin keyfiyyətinin və kəmiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.

331 Protokollar nüsxələrin saxlanma müddəti hansı sənədlərdə müəyyənləşdirirlər?

- ☐ Sınaq laboratoriya sənədlərində
- ☐ Məhsulların sertifikatlaşdırma sistemi sənədində
- ☒ Oxşar məhsulların sertifikatlaşdırma sistemində və sınaq laboratoriya sənədlərində
- ☐ Müxtəlif məhsulların sertifikatlaşdırma sistemində və sınaq laboratoriya sənədlərində
- ☐ Götürülmüş nümunələrin sınaq laboratoriyalarından çıxan sənədlərdə

332 Verilmiş işi bir neçə sertifikatlaşdırma üzrə orqan apara bilərsə hansı hal baş verir?

- ☐ Sifarişçi onlardan hər birinə müraciət etməlidir.
- ☐ Sifarişçi onlardan yalnız birinə müraciət etməlidir.
- ☐ İstehlakçı onlardan hər birinə müraciət etməlidir.
- ☐ İstehlakçı onlardan ancaq birinə müraciət etməlidir.
- ☒ Sifarişçi onlardan hər hansı birinə müraciət etməlidir.

333 Ekspert rəyinin qiymətləndirilməsinin birinci aspekti hansıdır?

- ☐ rəyin həcmi
- ☐ rəyin dolğunluğunun müəyyənləşdirilməməsi
- ☒ ekspert rəyinin tam dolğunluğunun müəyyənləşdirilməsi
- ☐ rəyi verən ekspertin iş stajı
- ☐ rəyi verən ekspertin təhlili

334 Bunlardan hansı ekspertə göstərilən prosessual maneədir?

- ☐ ekspertə maneə törədə bilməzlər
- ☐ komissiya sədri ilə münaqişə
- ☐ bilik səviyyəsinin aşağı olması
- ☐ prokurorla münaqişə
- ☒ proses iştirakçılarından asılılıq

335 Ekspertin səlahiyyəti müstəntiqlə yanaşı daha kim tərəfindən yoxlanılır?

- ☐ laborantlar
- ☐ prokurorluq orqanları

- ☒ ekspertiza təşkilatının rəhbərliyi
- ☐ heç kim
- ☐ mühasibat işçiləri

336 Səlahiyyətdən kənara çıxdıqda ekspert nə edir?

- ☐ tədqiqatda nəzərdə tutulmayan məlumatlara görə rəy verir
- ☐ sübutlar əhəmiyyət vermir
- ☒ faktların iş üzrə sübutedici rolu haqqında hüquqi şərh edir
- ☐ ekspert səlahiyyətini aşır
- ☐ müqavilənin şərtlərini pozur

337 Müstəntiq natamam rəyi tam yerinə yetirilməsi üçün hansı təşkilata qaytarır?

- ☐ auditorlar palatasına
- ☐ gömrük idarəsinə
- ☒ ekspertiza təşkilatına
- ☐ vergilər nazirliyinə
- ☐ sahibkarlıq idarəsinə

338 Ekspert sualların qoyuluşu haqqında mənfi fikir yürüdə bilərmi?

- ☐ idarə rəisinin icazəsi ilə
- ☐ bəli
- ☒ xeyr
- ☐ müstəntiqin icazəsi ilə
- ☐ bəzi hallarda

339 Müstəntiq natamam rəyi nə üçün təşkilata qaytarmalı olur?

- ☐ cavablar tam, dolğun yazıldığı üçün
- ☐ suallara qərəzli cavab verildiyi üçün
- ☒ tam yerinə yetirilməsi üçün
- ☐ bunlardan heç biri
- ☐ ekspertin səviyyəsini yoxlamaq üçün

340 Müstəntiq və ekspertiza təşkilatının rəhbərliyi aşağıdakılardan hansını yoxlama hüququna malikdir?

- ☐ ekspertin obyektivliyini
- ☐ ekspertin bilik səviyyəsini
- ☒ ekspertin səlahiyyətini
- ☐ ekspertin müstəqilliyini
- ☐ ekspertin səriştəliyini

341 əgər ekspert suallara tam cavab verə bilmirsə nə təyin edilir?

- ☐ komission ekspertiza
- ☐ təkrar ekspertiza
- ☒ əlavə ekspertiza
- ☐ ilkin ekspertiza
- ☐ kompleks ekspertiza

342 əlavə ekspertiza nə zaman təyin edilə bilər?

- ☐ sualları cavablandırmağı digər ekspertlər xahiş etdikdə

- ☐ ekspert suallara heç cavab verə bilmədikdə
- ☒ ekspert suallara tam cavab verə bilmədikdə
- ☐ sualları obyektiv şəkildə cavablandırdıqda
- ☐ ekspert suallara düzgün cavab verə bilmədikdə

343 Şəhadətnamə ilə nə təsdiq edilir?

- ☐ ekspertin müstəqilliyi
- ☐ ekspertin obyektivliyi
- ☒ ekspertin müəyyən sahədə səlahiyyəti
- ☐ ekspertin bilik səviyyəsi
- ☐ ekspertin subyektivliyi

344 Müstəntiq özünün mütəxəssis biliklərinə nə zaman arxayınlaşmalıdır?

- ☐ ekspertin səlahiyyətini yoxlayarkən
- ☐ ekspertin sətişətliyini yoxlayarkən
- ☒ ekspert rəyini qiymətləndirərkən
- ☐ mütəxəssis biliklərinə arxayınlaşmağı düzgün deyildir
- ☐ ekspertin müstəqilliyini yoxlayarkən

345 Malın və taranın kütləsinin artmasına nə səbəb olur?

- ☐ sıxlıq
- ☒ havanın nisbi rütubəti
- ☐ malın və taranın forması
- ☐ malın və taranın növü
- ☐ temperatur

346 Şərti yararlı mal hansıdır?

- ☐ satışdan çıxarılan mal
- ☐ keyfiyyətsiz mal
- ☒ yüngül nöqsanları olan mal
- ☐ təhlükəli mal
- ☐ aşağı sortlu mal

347 Malların keyfiyyət dərəcəsinin dəyişməsi nə zaman baş verir?

- ☐ satış zamanı
- ☐ qəbul edilmə zamanı
- ☒ saxlanma və daşınma zamanı
- ☐ qarlaşdırma zamanı
- ☐ markalanma zamanı

348 İnformasiyanın qiymətləndirilməsi hansı ekspertizada aparılır?

- ☐ alət ekspertizası
- ☐ sosioloji ekspertiza
- ☒ sənəd ekspertizası
- ☐ audit ekspertizası
- ☐ sanitariya ekspertizası

349 Malın təhlükəsizliyinin təsdiqi hansı ekspertizada aparılır?

- ☐ baytarlıq ekspertizası

- ☐ məhkəmə ekspertizası
- ☒ sanitar-gigiyenik ekspertiza
- ☐ tibbi ekspertiza
- ☐ sosioloji ekspertiza

350 Göstərilənlərdən hansı yad cisimli kimyəvi birləşmələrdir?

- ☐ rəngləyicilər
- ☐ antibiotiklər
- ☒ ksenobiotiklər
- ☐ aşıləyıcılar
- ☐ təbii xammallar

351 Ekspertin risk şəraitində qiymətləndirilməsi hansı metoddur?

- ☐ vizual
- ☐ sensor
- ☒ ekspert
- ☐ audio
- ☐ səs

352 Çatışmayan informasiyaları əldə etmək üçün nə edilir?

- ☐ akt yazılır
- ☐ ilkin ekspertiza aparılır
- ☒ əlavə ekspertiza aparılır
- ☐ müqavilə tərtib edilir
- ☐ obyektiv qərar çıxarılır

353 Mallar anbarda yerləşdirildikdə hansı müqavilə bağlanır?

- ☐ keyfiyyət üzrə müqavilə
- ☐ komission müqavilə
- ☒ saxlanma müqaviləsi
- ☐ kəmiyyət üzrə müqavilə
- ☐ alqı-satqı müqaviləsi

354 Eyniləşdirmə necə adlanır?

- ☐ falsifikasiya
- ☐ utilizasiya
- ☒ identifikasiya
- ☐ heterogenizasiya
- ☐ inventarizasiya

355 Sorğu metodu hansı metoda aid edilir?

- ☐ anket metoduna
- ☐ riyazi metoda
- ☒ ekspert metoduna
- ☐ sosioloji metoda
- ☐ statistik metoda

356 Yeni malların keyfiyyət ekspertizasında hansı metod həlledici əhəmiyyətə malikdir?

- ☐ hesablama

- ☐ sosioloji
- ☒ ekspert
- ☐ orqanoleptiki
- ☐ ölçü

357 Komission müqavilə kimlərlə bağlanır?

- ☐ əmtəəşünaslarla
- ☐ ekspertizanın işçi qrupu ilə
- ☒ hüquqi şəxslərlə
- ☐ komissiya sədrələri ilə
- ☐ ekspertlərlə

358 Hansı orqan uyğunluq nişanının tətbiqinə icazə verən lisenziyanın təsirini dayandıra və ya ləğv edə bilər?

- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- ☒ Sertifikatlaşdırma üzrə orqan
- ☐ Azərbaycan standart
- ☐ Sertifikatlaşdırma üzrə milli orqan

359 Sertifikatlaşma prosesinin mərhələləri ardıcıl formada hansı bənddə düzgün qeyd edilmişdir?

- ☐ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi
- ☐ sertifikatlaşmaya sifarişin verilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
- ☒ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
- ☐ sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
- ☐ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi

360 Məhsulun həndəsi formalarını və ölçülərini təyin edən standart növü hansıdır?

- ☐ Nişanlama, qablaşdırma, saxlanma və daşınma qaydaları standartları
- ☐ Sınaq metodların standartı
- ☒ Çeşidlərin standartı
- ☐ Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar
- ☐ İstismar və təmir qaydaları standartları

361 Ekspertiza idarəsi rəhbərinin hüquqlarına göstərilənlərdən hansı daxildir?

- ☐ göstərişlər vermək
- ☐ sualları qruplaşdırmaq
- ☒ məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ qərarı aldıqda tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək

362 Məhkəmə ekspertizası idarəsi rəhbərinə hansı qadağalar qoyulmuşdur?

- ☐ idarədə konkret ixtisas üzrə ekspert olmayanda obykti iş materialları ilə birgə geri qaytarmaq
- ☐ qərarda göstərilən digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
- ☒ bu idarənin əməkdaşı olmayan şəxslər ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək
- ☐ idarə rəhbərinə heç bir qadağa qoyula bilməz
- ☐ məhkəmə ekspertizası təyin olunması haqqında qərarı aldıqdan sonra onu təşkil etmək

363 Məhkəmə ekspertizası idarəsi rəhbərinə hansı qadağalar qoyulmuşdur?

- ☐ məhkəmə ekspertizası təyin olunandan sonra onu təşkil etmək
- ☐ digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək
- ☒ tədqiqatın gedişatına təsir edən göstərişlər vermək
- ☐ heç bir qadağa qoyula bilməz
- ☐ idarədə konkret ixtisas üzrə ekspert olmayanda obykti iş materialları ilə birgə geri qaytarmaq

364 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsinə aiddir?

- ☐ sualları müəyyən ardıcılıqla qruplaşdırmaq
- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
- ☒ ekspertizanın təyin olunması barədə qərarı aldıqdan sonra zəruri biliyə malik olan ekspertə tapşırıq vermək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ qərar olmadıqda tədqiqat üzrə materialları tələb etmək

365 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsinə aiddir?

- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
- ☐ suallar qruplaşdırmaq
- ☒ ekspertin rəyi ilə iltizamını birlikdə ekspertizanı təyin etmiş orqana göndərmək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək

366 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsinə aiddir?

- ☐ sualları qruplaşdırmaq
- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
- ☒ Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək

367 Bunlardan hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsinə aid edilir?

- ☐ sualları sistemləşdirmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☒ tədqiqat başa çatdırıldıqdan sonra ekspertin rəyini ekspertizanı təyin etmiş orqana göndərilməsini təmin etmək
- ☐ bunlardan heç biri aid edilmir
- ☐ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq

368 Bunlardan hansı məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifəsidir?

- ☐ ekspertizanın aparılma müddətinin gözlənilməsinə nəzarət etmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☒ tədqiqat başa çatdırıldıqdan sonra iş üzrə materialları ekspertizanı təyin etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək
- ☐ bunlardan heç biri onun vəzifəsi deyildir
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək

369 Ekspertiza zamanı trikotaj mallarından nüçə faiz orta nümunə götürülür?

- ☐ 15%
- ☐ 3%
- ☒ 10%
- ☐ 20%
- ☐ 5%

370 Ekspertiza zamanı trikotajın polotnosunun 1m 2 –nın çəkisi müəyyən etmək üçün hansı ölçüdə nümunə götürülür?

- ☐ 50 * 200 mm
- ☐ 10 *20 mm
- ☐ 25 * 50 mm
- ☒ 50 * 100 mm
- ☐ 15 * 45 mm

371 Qanunvericiklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasına idxal olunmuş və ixrac olunacaq məhsulların metroloji qayda və normalarına uyğunlaşdırılmasına dövlət nəzarətini həyata keçirilməsi Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı vəzifə və funksiyalarına aiddir?

- ☐ Sahə qeydiyyatı şöbəsinin funksiyası
- ☐ Sənaye sahəsi və bu sahədə icra edilən funksiya
- ☒ Metrologiya sahəsində dövlət siyasəti funksiyası
- ☐ Standartlaşdırma üzrə funksiya
- ☐ Dövlət qeydiyyatı sahələrinin funksiyası

372 Normativ sənədlərdən irəli gələn tələblər haqqında ekspert öz biliyini nə vaxt göstərir?

- ☐ ekspertiza zamanı
- ☐ sertifikatlaşdırma zamanı
- ☒ attestasiya zamanı
- ☐ protokol tərtib etdikdə
- ☐ akt tərtib etdikdə

373 Ekspert seçilmək üçün namizədlər məntiqcə necə olmalıdır?

- ☐ zəif məntiqli olmalı
- ☐ iradəsiz olmalı
- ☒ analitik təfəkkürə, möhkəm iradəyə malik olmalı
- ☐ qərəzli olmalı
- ☐ yoxlamaları müvəfəqiyyətlə həyata keçirə bilməməli

374 Apelyasiya üzrə komissiya haqqında yazılan mülahizələrdən hansı yanlışıdır?

- ☐ Apelyasiya üzrə komissiyaya həmçinin sınaq laboratoriyalarının,sertifikatlaşdırılan məhsulların istehsalçıların,maraqlı nəzarət orqanlarından ibarət təşkilatın nümayəndələrindən ibarətdir.
- ☐ Bu orqan birbaşa Sertifikatlaşdırma üzrə mərkəzi orqanın, Azərdövlətstandartın,müvafiq nazirlik və idarələrin, sertifikatlaşdırma üzrə orqanın həmçinin ictimai təşkilatların nümayəndələrindən ibarət yaradılır
- ☒ Sertifikatlaşdırma üzrə orqan tərəfindən ortaya çıxan münaqişələri həll etmək və şikayətlərə baxmaq üçün yaradılıb.
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan tərəfindən ortaya çıxan münaqişələri həll etmək və şikayətlərə baxmaq üçün yaradılıb.
- ☐ Apelyasiya üzrə komissiya konkret sistemlərlə müəyyən edilmiş müddətdə apelyasiya ərizəsinə baxmalı və qəbul edilmiş qərar haqqında ərizəçiyə məlumat verməlidir.

375 Qiymətləndirmə metodu nəyə imkan verir?

- ☐ texniki şərtə
- ☐ malın satışına
- ☒ keyfiyyət haqqında ətraflı, obyektiv fikir söyləməyə
- ☐ normativ sənədə
- ☐ malın tətbiqinə

376 Məhsul üçün məmulatların nümunələrinin seçilməsi, idenfikatlaşdırılması və onların sınağından ibarət olan mərhələ hansıdır?

- ☐ Sertifikatlaşdırma obyektinə müfəttiş nəzarət
- ☐ Sertifikatlaşdırma üzrə qərarın verilməsi
- ☒ Uyğunluğun qiymətləndirilməsi nəticələrinin təhlili
- ☐ Sertifikatlaşdırmaya sifarişin verilməsi
- ☐ Sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi

377 Hansı tələblər tətbiq olunma sahəsi bölümündə göstərilmişdir?

- ☐ Məhsulun məcburi sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinə aid faktlar göstərilir.
- ☐ Məhsulun uyğunluq sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.
- ☒ Məhsulun məcburi sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.
- ☐ Məhsulun uyğunluq sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və insan sağlamlığının mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.
- ☐ Məhsulun könüllülük sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.

378 Mala qoyulan hansı tələblər onun bütün xidməti ərzində saxlanılmalıdır?

- ☐ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına, təyinatına görə istifadəsinə, texniki qulluqlarına, təmirinə
- ☐ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına
- ☒ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına, təyinatına görə istifadəsinə, texniki qulluqlarına, təmirinə və utiləşdirməsinə
- ☐ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına, təyinatına görə istifadəsinə və texniki təyinatına
- ☐ Qablaşdırmasına, daşınmasına, saxlanılmasına, texniki qulluqlarına, təmirinə və utiləşdirməsinə

379 Hansı sənədlərdə sifarişçi təşkilatın struktur sxemləri əks olunur?

- ☐ Sifarişçiyə verilən aktlardan
- ☐ Sənədlər komplektinə
- ☒ ilkin sənədlər komplektinə
- ☐ Sınaq laboratoriyalarında nəticələrin aktından
- ☐ Standartlaşdırma üzrə sənədlərə

380 Aşağıdakı bəndlərdən hansı keyfiyyət sisteminin qiymətləndirilməsi zamanı qəbul olunmuş prosedurları əks etdirir?

- ☐ İlkin müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yoxlama aktının tərtib olunması
- ☐ İlkin müşavirə; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☒ İlkin müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ İlkin müşavirə; yoxlanılan təşkilatın təsdiqi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
- ☐ Müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yekun müşavirə

381 Akta hansı məlumatlar əlavə olunur ?

- ☐ Uyğunsuzluqlar, xəbərdarlıqlar haqqında
- ☐ Uyğunsuzluqlar haqqında
- ☒ Yoxlama proqramı, uyğunsuzluqlar və xəbərdarlıqlar haqqında
- ☐ Yalnız xəbərdarlıqlar haqqında
- ☐ Xəbərdarlıqlar, yoxlama proqramları haqqında

382 Keyfiyyət sistemləri və istehsalatın sertifikatlaşdırılma sistemi Dövlət Reyesterində qeydiyyatdan keçməlidir. Bu sistem başqa cür necə adlanır?

- ☐ Keyfiyyət sisteminin tətbiqi
- ☐ Keyfiyyət sisteminin adlandırılması
- ☒ Keyfiyyət sisteminin qeydiyyatı
- ☐ Keyfiyyət sisteminin təsdiqi
- ☐ Keyfiyyət sisteminin nömrələnməsi

383 Keyfiyyət sisteminin qiymətləndirilməsi müəssisədə necə aparılır?

- ☒ Ümumi qəbul olunmuş prosedur üzrə
- ☐ Keyfiyyət sisteminin qəbul aktına görə
- ☐ Sınaq laboratoriyaların qəbul aktına görə
- ☐ Sınaq laboratoriyaların nəticələri üzrə
- ☐ Sınaq prosedurlarına görə

384 Uyğunluğun qiymətləndirilməsi mərhələsi nədən ibarətdir?

- ☐ Xammal və materialın idenfikatlaşdırılmasından və təyinatından ibarətdir.
- ☐ Məmulatın uyğunluq sertifikatlaşdırılması ilə qiymətləndirilməsindən ibarətdir.
- ☒ Məmulatların nümunələrin seçilməsi, idenfikatlaşdırılması və onların sınağından ibarətdir.
- ☐ Xammal və materialların növünün və hansı təyinata aid olduğundan ibarətdir.
- ☐ Məhsulun uyğunluq sertifikatlaşdırılması ilə qiymətləndirilməsindən ibarətdir.

385 Keyfiyyətin təmin edilmə sistemi hansı məqsədlə realizə olunur?

- ☐ İşdə uyğunsuzluqlara yol verilməsi
- ☐ Sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməməsi
- ☒ Sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməsi
- ☐ Xidmətlərin qiymətlərinin artması
- ☐ Səriştəsiz personalın olması

386 Keyfiyyət üzrə rəhbərlik sənədinin işlənib hazırlanması üzrə tövsiyələr hansı beynəlxalq standartda şərh olunur?

- ☐ HACCP
- ☐ ISO 22000
- ☒ ISO 10013
- ☐ ISO 17025
- ☐ ISO 9000

387 Keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması hansı hansı sertifikatlaşdırma mərhələsidir?

- ☐ Nümunələrin seçilməsi
- ☐ Sertifikatlaşdırılmaya sifarişin verilməsi
- ☒ İstehsalatın qiymətləndirilməsi
- ☐ Uyğunluq nişanının tətbiqi

☐ Uyğunluq sertifikatının verilməsi

388 Sınaq laboratoriyasının hansı növü sınaq laboratoriyaları və onların onların işçi personalı sınağının nəticələrinin qiymətləndirilməsi zamanı kommersiya,maliyyə,inzibati və digər təzyiqlərə məruz qalmamasını tələb edir?

- ☐ Texniki səriştəlik
- ☐ Müstəqillik
- ☒ Toxunulmazlıq
- ☐ Etibarlılıq
- ☐ Qərərsizlik

389 Nümunələrin götürülməsi bölməsi nəyi müəyyən edir?

- ☐ avandanlıqların inventar siyahısını
- ☐ aboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlərini
- ☒ Məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
- ☐ sınaq laboratoriyası öz işində keyfiyyət göstəricilərinin statistik analizi geniş tətbiqi
- ☐ əməyin mühafizəsi və nümunəvi maddələr

390 AZS Milli sertifikatlaşdırma sisteminin sınaq laboratoriyalarına tələblər və onların akkreditləşdirmə qaydaları hansı bənddə qeyd edilib?

- ☐ RS-002-93
- ☐ RS-004-92
- ☐ RS-001-93
- ☐ RS-001-92
- ☒ RS-004-93

391 Uyğunsuzluq normativ sənədlərinin tələblərində aşkar olunması necə adlanır?

- ☐ Mühüm qüsurlar
- ☐ Çatışmazlıq
- ☒ qüsurlar
- ☐ Vacib qüsurlar
- ☐ Baş qüsurlar

392 İstehlakçılar hüquqlarının müdafiəsi haqqında qanunda hansı kriterlərə baxılır?

- ☐ İş görərkən istehlakçı istehsalçı münasibətləri tənzimləmək
- ☐ İstehlakçılara alqı satqı prosesini tənzimləmək
- ☒ hamısı
- ☐ Xidmət göstərərkən istehsalçı münasibətləri tənzimləmək
- ☐ Satıcı və icraçı arasında münasibətləri tənzimləmək

393 Təşkilati hüquq formasından asılı olmayaraq satış üçün mal istehsal edən sahibkar necə adlanır?

- ☐ İstehlakçı
- ☐ Satıcı
- ☒ İstehsalçı
- ☐ İcraçı
- ☐ Heç biri

394 Ekspertizanın son rəyi kim tərəfindən sənədləşdirilir?

- ☐ əmtəəşünas tərəfindən

- ☐ işçi qrupu tərəfindən
- ☒ müstəqil ekspert tərəfindən
- ☐ dəvət olunmuş nümayəndə tərəfindən
- ☐ sifarişçi tərəfindən

395 Ekspertiza aktı ekspertiza təşkilatına nə vaxt göndərilir?

- ☐ 7 gündən sonra
- ☐ 2 gündən sonra
- ☒ tərtib olunduqdan sonrakı gün
- ☐ 10 gündən sonra
- ☐ 3 gündən sonra

396 Ekspertiza aktı blankının birinci səhifəsində nə göstərilir?

- ☐ nümayəndələrin sayı
- ☐ nisbi rütubət və temperatur
- ☐ işçi qrupunun sayı
- ☐ işçi qrupunun tərkibi
- ☒ aktın nömrəsi, tarixi, yeri, ekspertin adı, soyadı

397 Ekspertizanın məqsəd və vəzifələrini nə təyin edir?

- ☐ akt
- ☐ ərizə
- ☒ ekspertizanın keçirilməsinin əsasları
- ☐ xərclər
- ☐ ekspertin diplomu

398 Ekspertiza aktının əsas hissələrini göstərin.

- ☐ keyfiyyət
- ☐ hazırlıq
- ☒ ümumi
- ☐ dequstasiya
- ☐ miqdar

399 Aktın yekun qərarını kimlər tərtib edir?

- ☐ auditor
- ☐ işçi qrupu
- ☒ ekspertlər
- ☐ rəhbərlik
- ☐ baş mühasib

400 Ekspert qərarları elmi cəhətdən əsassız olduqda nə baş verir?

- ☐ qərar əsassız sayılır
- ☐ qərar rəyə göndərilir
- ☒ qərar ləğv edilir
- ☐ qərar müdafiə olunur
- ☐ qərar subyektiv sayılır

401 Ekspertin məsləhəti nəyə əsaslanır?

- ☐ ekspertin təhsilinə

- ☐ ekspertin yaşına
- ☒ ekspertin təcrübəsinə və səriştəliliyinə
- ☐ ekspertin obyektivliyinə
- ☐ ekspertin prinsipiallığına

402 Ekspert göstəricilər nomenklaturasını kimlə razılaşdırmalıdır?

- ☐ işçi qrupu ilə
- ☐ mühasiblə
- ☒ sifarişçi ilə
- ☐ əmtəəşünasla
- ☐ baş mühasiblə

403 Ekspertizanın çatışmayan informasiyalarla davam etdirilməsi nə ilə nəticələnir?

- ☐ qərarın şübhə doğurması
- ☐ standartın olmaması
- ☒ qeyri-obyektiv qərarların qəbul edilməsinə
- ☐ qərarın mənfi rəylə qarşılanması
- ☐ qərarın subyektivliyi

404 Keyfiyyət saxtalaşdırılmasının üsulları hansılardır?

- ☐ cüzi saxtalaşdırma
- ☐ su əlavə etmə
- ☒ əlavələrdən istifadə, növ dəyişmə
- ☐ tam saxtalaşdırma
- ☐ kobud saxtalaşdırma

405 Nasaz tərəzilər hansı saxtalaşmaya yol açır?

- ☐ standart
- ☐ keyfiyyət saxtalaşması
- ☒ kəmiyyət saxtalaşması
- ☐ texniki sənəd
- ☐ sənəd

406 Ekspertiza aktının sayı necə müəyyən olunur?

- ☐ qeyri-standart mallar ilə
- ☐ nöqsanların sayı
- ☒ mal partiyasının sayı aktın sayına bərabər olur
- ☐ təhlükəli mallar ilə
- ☐ standart mallar ilə

407 Ekspertiza zamanı son nəticə aşağıdakı variantlardan hansına aiddir?

- ☐ ekspertlərin rəyinə
- ☐ ərizəyə
- ☒ ekspertiza aktına
- ☐ səsverməyə
- ☐ hazırlıq mərhələsinə

408 Ekspert qrupunun sayının təyin olunmasına təsir göstərən digər amillərdən biri yanlışdır?

- ☐ ekspert qrupu yaradılan təşkilatın imkanları

- ☐ sorğu işinin aparılmasının yol verilən həddi
- ☒ ekspert qrupunun idarə olunmasının mümkün olması
- ☐ ixtisasçıların olma imkanı
- ☐ ekspert qrupunun sayı ilə orta qrup xətası arasında vəqsessiya asılılığı üzə çıxarmaq üsulu

409 Ekspertiza keçirilən zaman sifarişçi nə tərtib edir?

- ☐ qaimə
- ☒ sifariş
- ☐ müqavilə
- ☐ ərizə
- ☐ akt

410 Ekspertiza aktında ümumi hissədən başqa nə əks olunur?

- ☐ hazırlıq
- ☐ dequstasiya
- ☒ protokol hissə
- ☐ keyfiyyət
- ☐ kəmiyyət

411 Təyinatından asılı olaraq ekspertizanın aparılması üçün tətbiq olunan bütün vasitələr neçə qrupa bölünür?

- ☐ 5
- ☐ 4
- ☒ 2
- ☐ 10
- ☐ 3

412 Ekspertiza zamanı istifadə edilən metodlar nəticə aktının hansı hissəsində göstərilməlidir?

- ☐ titulda
- ☐ giriş
- ☒ tədqiqat
- ☐ metodlar heç bir hissədə göstərilmir
- ☐ rəy

413 İşin tədqiqat hissəsində bəzən aşağıda göstərilən metodların hansından istifadə edilir?

- ☐ ölçü
- ☐ laborator
- ☒ orqanoleptik
- ☐ heç birindən istifadə edilmir
- ☐ qeyd etmə

414 Ehtimal qiymətləndirmədə say nə qədər olmalıdır?

- ☐ 0,70 – 0,80
- ☐ 0,92 – 0,93 -dən az olmamalıdır
- ☒ 0,96 – 0,99 -dən az olmamalıdır
- ☐ 0,77 – 0,88
- ☐ 0,80 – 0,90

415 İstintaqın əvvəlində hansı məlumatın müəyyən qədər xeyri vardır?

- ☐ riyazi
- ☐ şifahi
- ☒ ehtimal
- ☐ heç bir məlumatın xeyri yoxdur
- ☐ yazılı

416 Ehtimaldan həqiqi biliklərə keçid nə vaxt həyata keçirilir?

- ☐ ekspertiza ləğv edildikdən sonra
- ☐ ekspertizadan əvvəl
- ☒ ekspertiza aparılarkən
- ☐ heş vaxt
- ☐ ekspertizadan sonra

417 əgər ekspertizanın nəticələri müstəntiqi qane etməzsə, o,

- ☐ ilkin ekspertiza təyin etmək hüququna malikdir
- ☐ əlavə ekspertiza təyin etmək hüququna malikdir
- ☒ təkrar ekspertiza təyin etmək hüququna malikdir
- ☐ aktı ləğv edir
- ☐ kompleks ekspertiza təyin etmək hüququna malikdir

418 əgər ekspertizanın nəticələri müstəntiqdə şübhə doğurarsa, o,

- ☐ əlavə ekspertiza təyin etmək hüququna malikdir
- ☒ təkrar ekspertiza təyin etmək hüququna malikdir
- ☐ ilkin ekspertiza təyin etmək hüququna malikdir
- ☐ kompleks ekspertiza təyin etmək hüququna malikdir
- ☐ aktı ləğv edir

419 Müstəntiq təkrar ekspertizanı nə vaxt təyin etmək hüququna malikdir?

- ☒ ekspertizanın nəticələri onu qane etmədikdə
- ☐ ekspertizanın nəticələri lakonik verildikdə
- ☐ ekspertizanın nəticələri onu qane etdikdə
- ☐ müstəntiq bu hüquqa malik deyildir
- ☐ nəticə təlimata əsaslananda

420 Müstəntiq təkrar ekspertizanı nə vaxt təyin etmək hüququna malikdir?

- ☒ ekspertizanın nəticələri onda şübhə doğurduqda
- ☐ ekspertizanın nəticələri lakonik olduqda
- ☐ ekspertizanın nəticələri onda şübhə doğurmadıqda
- ☐ müstəntiq bu hüquqa malik deyildir
- ☐ nəticə təlimata əsaslananda

421 Müstəntiqin izah edərək rəsmiləşdirdiyi nəticə hansı ekspertizanın təyini ilə əlaqədardır?

- ☒ təkrar ekspertiza
- ☐ əlavə ekspertiza
- ☐ ilkin ekspertiza
- ☐ komission ekspertiza
- ☐ kompleks ekspertiza

422 Müstəntiq nəyi izah edərək rəsmiləşdirməlidir?

- ☒ birinci nəticədən razı qalmadığını
- ☐ ilkin ekspertizadan razı qaldığını
- ☐ birinci nəticədən razı qaldığını
- ☐ bunlardan heç birini
- ☐ ilkin rəydən razı qaldığını

423 Hansı həll olmayan hissəciklər insanın dəri qatında ömrü boyu qala bilər?

- ☒ cilalayıcı materiallar
- ☐ daş kömür hissəcikləri
- ☐ boyaqlar
- ☐ bele bir şey ola bilməz
- ☐ şüşə qırıqları

424 Cilalayıcı materiallar kimlərin bədənində – dəri qatında ömrü boyu qala bilər?

- ☒ kəsici əşyaları itələyən şəxslərin
- ☐ həkimlərin
- ☐ müəllimlərin
- ☐ maşinistlərin
- ☐ boyaqçıların

425 Nəfəs yollarında insanın peşəsi ilə əlaqədar olan hansı hissəciklər aşkar edilə bilər?

- ☒ mikrohissəciklər
- ☐ pigmentlər
- ☐ makrohissəciklər
- ☐ heç bir hissəcik aşkar edilə bilməz
- ☐ bəzi vasitələrin izləri

426 Ekspertiza zamanı aşkar edilmiş obyektə maddi sübut kimi istifadə etmək olarmı?

- ☒ obyekt prosesual yolla əldə edilmişdirsə olar
- ☐ prokurorun istəyi ilə olar
- ☐ müstətiqin təkidi ilə olar
- ☐ zərərçəkən razı deyilsə olmaz
- ☐ ekspertlər məsləhət bilsələr olar

427 Maddi sübutların sübutedici əhəmiyyəti nəyə əsaslanır?

- ☒ ekspert rəyinə
- ☐ müstətiqin qərarına
- ☐ müqavilənin şərtlərinə
- ☐ hakimlərin hökmünə
- ☐ prokurorun əmrinə

428 Sübutedici obyektlərlə birlikdə daha hansı sənədlər iş materialları ilə işdə saxlanılır?

- ☐ hakimlərin hökmü
- ☐ obyektə heç bir sənəd qoşulmur
- ☒ ekspertiza materialları
- ☐ müstətiqin qərarı
- ☐ yalnız sərəncam

429 Sübutedici obyektlərlə birlikdə daha hansı sənədlər iş materialları ilə işdə saxlanılır?

- ☐ obyektə heç bir sənəd qoşulmur
- ☐ müstəntiqin qərarı
- ☒ ekspertin rəyi
- ☐ yalnız sərəncam
- ☐ hakimin hökmü

430 əvvəlki görünüşünü dəyişmiş obyektlər nə zaman işə tikilə bilər?

- ☒ əgər onların xassələri təkrar ekspertiza üçün yararlıdırsa
- ☐ onlar deformasiyaya uğramamışdırlarsa
- ☐ onların quruluşu tam dağılmışdırsa
- ☐ bu obyektlər işə tikilə bilməzlər
- ☐ onlar tam deformasiyaya uğramışdırlarsa

431 Fotoşəkillərin itirilməsi və ya dəyişdirilməsi istintaqın gedişatına necə təsir edir?

- ☒ sübuta yetirilməyə mənfi təsir edir
- ☐ istintaqa müsbət təsir edir
- ☐ istintaqa təsiri yoxdur
- ☐ heç bir təsir etmir
- ☐ istintaqın gedişatını ləngidir

432 Sanitar-epidemiologiya orqanına hansı mal haqqında məlumat verilir?

- ☒ təhlükəli mal
- ☐ keyfiyyətsiz mal
- ☐ saxta mal
- ☐ oxşar mal
- ☐ şərti mal

433 Ekspertizanın təyinatı haqqında sənəd hansı mərhələdə tələb olunur?

- ☒ hazırlıq
- ☐ yekun
- ☐ əsas
- ☐ nəticə
- ☐ rəy

434 ərizə və qaimə ekspertizanın nəyini təsdiq edir?

- ☒ təyinatını
- ☐ vəzifəsini
- ☐ məqsədini
- ☐ qərarı
- ☐ nəticəsini

435 Ekspertlə sifarişçinin münasibəti hansı mərhələdə təyin olunur?

- ☒ hazırlıq mərhələsi
- ☐ yekun mərhələ
- ☐ əsas mərhələ
- ☐ nəticə
- ☐ qərar

436 Mal partiyası ilə ekspertlər hansı mərhələdə tanış olur?

- ☒ hazırlıq mərhələsində
- ☐ yekun mərhələsində
- ☐ əsas mərhələdə
- ☐ nəticədə
- ☐ qərar da

437 Hazırlıq mərhələsində hansı sənəd təqdim edilir?

- ☒ yazılı ərizə
- ☐ qərar
- ☐ texniki sənəd
- ☐ nəticə
- ☐ rəy

438 Zəruri sənədlərin olmaması zamanı ekspertlər nə edir?

- ☒ ekspertizanı aparmaqdan imtina edir
- ☐ rəyi yazmır
- ☐ aktı yazmır
- ☐ nəticə olmur
- ☐ qərarı yazmır

439 Ekspertlərin iş yerləri normativə uyğun olmadıqda nə baş verir?

- ☒ ekspertiza dayandırılır
- ☐ auditə məlumat verilir
- ☐ sənəd toplanır
- ☐ akt yazılır
- ☐ qərar verilir

440 Yekun mərhələ nə vaxt başlayır?

- ☒ sınaq protokolları əldə edildikdən sonra
- ☐ qərardan sonra
- ☐ aktdan sonra
- ☐ nəticədən sonra
- ☐ rəydən sonra

441 Ekspert sifarişçi ilə nəyi razılaşdırmalıdır?

- ☒ göstəricilər nomenklaturasını
- ☐ aktı
- ☐ rəyi
- ☐ nəticəni
- ☐ qərarı

442 Yekun qərar harada qeyd olunur?

- ☒ aktın əsas hissəsində
- ☐ nəticədə
- ☐ ərizədə
- ☐ aktın ümumi hissəsində
- ☐ rəydə

443 Protokol harada əks olunur?

- ☒ aktın ümumi hissəsində
- ☐ yekunda
- ☐ ərizədə
- ☐ nəticədə
- ☐ aktın əsas hissəsində

444 Saxlama müqəvilələri kimlərlə bağlanır?

- ☒ hüquqi və fiziki şəxslərlə
- ☐ yalnız fiziki şəxslərlə
- ☐ yalnız hüquqi şəxslərlə
- ☐ laboratoriya işçiləri ilə
- ☐ anbar müdirləri ilə

445 Saxlanma zamanı malların keyfiyyətinin aşağı düşməsi prosesi necə adlanır?

- ☒ keyfiyyət dərəcəsinin dəyişməsi
- ☐ rəng dəyişməsi
- ☐ miqdar dəyişməsi
- ☐ iyin dəyişməsi
- ☐ dadın dəyişməsi

446 Sənəd ekspertizasının mürəkkəbliyi nədədir?

- ☒ mal olmadıqda ekspertlərin yalnız normativ sənədlərə əsaslanması
- ☐ sənədsiz ekspertizanın aparılması
- ☐ cihaza ehtiyacın olmaması
- ☐ ekspertlərin səriştəli olması
- ☐ malın mütləq olması

447 Sanitar – gigiyenik ekspertizanın məqsədi nədir?

448 Tədqiqatı aparan subyekt kimdir?

- ☐ bunlardan heç biri
- ☐ laboratoriya müdiri
- ☐ laborant
- ☒ ekspert
- ☐ komissiya sədri

449 Ekspertizanın faktiki aspektinə baxdıqda nəzəri nə cəlb edir?

- ☐ laborantla müstətiqin qarşılıqlı təsiri
- ☐ baş mühasiblə ekspertin qarşılıqlı təsiri
- ☐ bunlardan heç biri
- ☒ müstətiqlə ekspertin qarşılıqlı təsiri
- ☐ müstətiqlə prokurorun qarşılıqlı təsiri

450 Müstətiq, müəssisə rəhbəri və ekspert arasında hüquqi münasibətlər nə vaxt başlanır?

- ☒ qərar və bütün materialların ekspert müəssisəsinə daxil olduqdan sonra
- ☐ müstətiq cinayət işi açıldıqdan sonra
- ☐ sərəncama əlavələr edildikdən sonra
- ☐ onlar arasında hüquqi münasibətlər olmur
- ☐ ekspert işə çıxdıqdan sonra

451 Ekspertiza aparılarkən ekspertlər müstətiqə necə məktublar yazırlar?

- ☒ metodik xarakterli
- ☐ heç bir məktub yazmırlar
- ☐ psixoloji təsir edən
- ☐ müqavilə formasında
- ☐ ərizə formasında

452 İstintaq işçilərinin ekspertlərlə qarşılıqlı əlaqəsinin ən aktiv forması hansıdır?

- ☒ müstətiqin ekspertizada şəxsən iştirak etməsi
- ☐ müstətiqlə ekspertin eyni razılığa gəlməsi
- ☐ müstətiqin ekspertizada şəxsən iştirak etməməsi
- ☐ müstətiqlə ekspertin eyni razılığa gəlməməsi
- ☐ burada aktiv forma yoxdur

453 Tədqiqat zamanı müstətiqi nə maraqlandırmalıdır?

- ☐ laboratoriyanın sahəsi nə qədərdir?
- ☒ kəmiyyət göstəriciləri tətbiqi statistika metodlarının vasitəsilə araşdırımı?
- ☐ müstətiqi yalnız nəticə maraqlandırır
- ☐ laboratoriyanın avadanlığı təzədirmi?
- ☐ laboratoriya hesablamalarında kənarlaşma nə qədərdir?

454 Ekspertiza başa çatdıqdan sonra qablaşdırmanın üzərindəki bütün obyektləri nə edirlər?

- ☒ geri qaytarırlar
- ☐ ekspertə verilir
- ☐ laboranta verilir
- ☐ anbara göndərilir
- ☐ obyektlərə əl vurulmur

455 Ekspertizanın nəticələrinin hüquqi qiymətləndirilməsi kim tərəfindən aparılır?

- ☐ prokuror
- ☐ nəticə qiymətləndirilmir
- ☐ komissiya sədri
- ☐ ekspertlər qrupu
- ☒ müstətiq

456 Müstətiq ekspertizanın nəticələrinə xüsusi qiymət verərkən nəyə diqqət yetirməlidir?

- ☒ faktiki məlumatlara
- ☐ ekspertin iş stajına
- ☐ nəticənin yazıldığı blanka
- ☐ nəticənin həcminə
- ☐ ekspertin subyektiv fikrinə

457 Xüsusi bilikləri məhdud səviyyədə mənimsəyən müstətiqlə ekspertizanın nəticələrini nəyə əsasən təhlil edirlər?

- ☐ standartın tələblərinə
- ☐ texniki şərtlərə
- ☐ komissiya sədrinin yekun fikrinə
- ☐ ekspertin şifahi formada izahına

☒ ittiham aktındakı nəticəyə

458 Ekspertizanın nəticələrinin ittiham aktına əsasən qiymətləndirilməsi nəyə gətirib çıxarır?

- ☒ işin gedişatında ciddi səhvlərə
- ☐ ekspertlə müstəntiq arasında münaqişəyə
- ☐ müstəntiqin işdən azad olmasına
- ☐ heç bir qorxusu yoxdur
- ☐ müqavilənin pozulmasına

459 Göstərilənlərdən hansı əmtəəşünaslıq ekspertizasının təsnifləşdirilməsində istifadə olunur?

- ☒ kəmiyyət
- ☐ tibbi
- ☐ mühasibat
- ☐ heç biri
- ☐ auditor

460 Konkret obyektləri öyrənməmişdən əvvəl nə tərtib edilir?

- ☒ ekspertin iş planı (proqramı)
- ☐ ekspertlərin siyahısı
- ☐ avadanlığın siyahısı
- ☐ heç bir sənəd tərtib edilmir
- ☐ obyektlərin siyahısı

461 Müstəntiqlə ekspertin qarşılıqlı münasibətləri nə ilə bağlıdır?

- ☒ problemlər dairəsi ilə
- ☐ obyektin seçilməsi ilə
- ☐ sənədlərin yoxlanması ilə
- ☐ müstəntiqin rütbəsi ilə
- ☐ ekspertin bilik səviyyəsi ilə

462 Hər bir ekspertiza müəssisəsində hansı siyahı olmalıdır?

- ☒ burada keçirilməsi mümkün olan tədqiqatların siyahısı
- ☐ köməkçi heyətin siyahısı
- ☐ ekspertlərin siyahısı
- ☐ heç bir siyahı olmur
- ☐ mühasibat işçilərinin siyahısı

463 Obyektlərin sonrakı emalı lazım gələrsə harada aparıla bilər?

- ☒ ekspertiza müəssisəsində
- ☐ evdə
- ☐ istintaq orqanında
- ☐ heç bir yerdə
- ☐ prokurorluq orqanlarında

464 İstintaq işçiləri kriminal ekspertiza qarşısında necə suallar qoymalıdırlar?

- ☒ elmin müasir inkişafına uyğun
- ☐ ekspertin istədiyi kimi
- ☐ istədikləri kimi
- ☐ çox asan

☒ çox mürəkkəb

465 Ekspertlər sualı cavablandıra bilmədikdə rəydə nə yazırlar?

- ☒ həll etmək mümkün deyil
- ☐ sualı dəyişmək lazımdır
- ☐ sual düz qoyulmamışdır
- ☐ heç bir şey yazmırlar
- ☐ həll etməyə ehtiyac yoxdur

466 əgər ekspertiza tədqiqatı verilmiş müddət ərzində yerinə yetirilməzsə, müəssisə rəhbəri nə etməlidir?

- ☐ heç bir şey etmir
- ☐ ekspertizanı dayandırır
- ☒ müstəntiqin razılığı ilə əlavə müddət təyin edir
- ☐ müstəntiqə ərizə yazır
- ☐ eksperti işdən azad edir

467 əgər müstəntiq tədqiqatda iştirak edərsə nəyi araşdırır?

- ☒ onu maraqlandıran anları (sualları)
- ☐ ekspertin bilik səviyyəsini
- ☐ onu maraqlandırmayan anları (sualları)
- ☐ tədqiqatda müstəntiq iştirak etmir
- ☐ ekspertin səriştəsini

468 Müstəntiqin ekspertizada iştirak etməsinin faydası nədir?

- ☒ nəticənin qiymətləndirilməsində ona kömək edir
- ☐ rütbəsini qaldırır (artırır)
- ☐ onun boş yerə vaxtının sərf olunmasına səbəb olur
- ☐ heç bir faydası yoxdur
- ☐ ekspertlə yaxından tanış olur

469 Tədqiqatı aparılan obyektin geri qaytarılması kimin nəzarəti altında olmalıdır?

- ☒ müstəntiqin
- ☐ ekspertin
- ☐ baş mühasibin
- ☐ şahidin
- ☐ laborantın

470 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☒ malların nöqsanlarının xarakterini
- ☐ qablaşdırmanın növünü
- ☐ nöqsanların sayını
- ☐ heç birini həll etmir
- ☐ nəqliyyatın növünü

471 Məhkəmə – əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☒ ərzaq mallarının tərkibinin %-lə miqdarını
- ☐ ərzaq mallarının daşındığı nəqliyyat növünü
- ☐ ərzaq mallarının saxlandığı anbarın yerini

- ☐ heç birini həll etmir
- ☐ çıxdığın (brak) %-ni

472 Məhkəmə – əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☒ malların standartın tələblərinə uyğun qablaşdırılmasını
- ☐ ekspertin təhsilini
- ☐ qablaşdırmanın növünü
- ☐ heç birini həll etmir
- ☐ əmtəəşünasın yaşını

473 İş materialları ekspertə hansı vəziyyətdə təqdim edilir?

- ☒ siyahı üzrə tikilmiş və nömrələnmiş
- ☐ parakəndə və nömrələnmiş
- ☐ tikilmiş, lakin nömrələnməmiş
- ☐ şərti işarələnmiş
- ☐ tikilməmiş, lakin nömrələnmiş

474 əlavə materiallar üçün yazılı sorğunun göndərilməsi nə zaman baş verir?

- ☒ ekspertiza üçün materiallar kifayət etmədikdə
- ☐ komissiya üzvləri ekspertizaya müdaxilə etdikdə
- ☐ ekspert ekspertizadan imtina etdikdə
- ☐ təhqiqatçının ekspertizada marağı olduqda
- ☐ müstəntiq ekspertizaya müdaxilə etdikdə

475 Məhkəmə – əmtəəşünaslıq ekspertizası hansı məsələləri həll edir?

- ☐ heç birini həll etmir
- ☐ standartın ilini
- ☒ əmtəənin köhnəlmə faizini
- ☐ preyskurantların vəziyyətini
- ☐ ekspertin məsuliyyətini

476 Malların standartın tələblərinə uyğun qablaşdırılması məsələsini hansı ekspertiza həll edir?

- ☐ məhkəmə - trassoloji
- ☐ məhkəmə - tibbi
- ☒ məhkəmə - əmtəəşünaslıq
- ☐ bu məsələni heç bir ekspertiza növü həll etmir
- ☐ məhkəmə - ballistik

477 Malların nöqsanlarının xarakterinə dair məsələni hansı ekspertiza həll edir?

- ☐ məhkəmə - ballistik
- ☐ məhkəmə - tibbi
- ☒ məhkəmə - əmtəəşünaslıq
- ☐ bu məsələni heç bir ekspertiza növü həll etmir
- ☐ məhkəmə - trassoloji

478 Ekspert tərəfindən keyfiyyətin qiymətləndirilməsi metodu neçə qrupa bölünür?

- ☐ 9-test, sənəd, sorğu, çəki, səriştəli
- ☐ 7- statistik, obyektiv, səriştəli, test, sənədli, sorğu, çəki
- ☒ 5- evristik, statistik, test, sənədli, kombinə edilmiş

- ☐ 3-test, sorğu, alternativ
- ☐ 4- qiymətləndirmə, evrestik, test, sənəd

479 Malların istehsak dəyərinin neçə cəhəti vardır?

- ☐ 3
- ☐ 4
- ☒ 3
- ☐ 1
- ☐ 2

480 əmtələri istehlak dəyəri hansı mərhələdə aşkar olunur?

- ☐ Markalanma prosesində
- ☐ İstehsal mərhələsində
- ☒ İstismar mərhələsində
- ☐ Qablaşdırma prosesində
- ☐ Daşınma və saxlanma zamanı

481 Laboratoriya metodu ilə xassələrin qiymətləndirilməsi üçün neçə üsuldan istifadə olunur?

- ☐ 5
- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 6

482 Materialların termiki, optiki xassələri hansı üsulla yoxlanıb qiymətləndirilir?

- ☐ Bioloji
- ☐ Mexaniki
- ☒ Fiziki
- ☐ Mikroskopik
- ☐ Kimyəvi

483 Kompleks ekspertiza hansı malların keyfiyyətinin qiymətləndirilməsi üçün aparılır?

- ☐ Qarışıq
- ☐ Xüsusi
- ☐ Nöqsanlı
- ☐ Müxtəlif tipli
- ☒ Eyni tipli

484 Keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin qarışıq metodu hansı metodları birləşdirir?

- ☐ Laboratoriya metodları
- ☐ Ekspert metodları
- ☒ Differensial və kompleks metodlar
- ☐ Fiziki və kimyəvi metodlar
- ☐ Orqonoleptik metodlar

485 Kriminal ekspertiza hansı sahədə tətbiq edilir?

- ☐ əmtələrin miqdarca yoxlanmasında
- ☐ məişətdə
- ☒ istintaq orqanları tərəfindən aparılan kriminal işlərdə

- ☐ heç bir sahədə tətbiq edilmir
- ☐ keyfiyyətə nəzarətdə

486 Kriminal ekspertizanı aparan ekspertlər hansı biliklərə malik olmalıdırlar?

- ☐ ali riyaziyyata
- ☐ yalnız əmtəəşünaslığa yiyələnmişlər
- ☒ xüsusi biliklərə
- ☐ biologiya elmlərinə
- ☐ fizika və kimyaya

487 Müxtəlif əmtəə mənşəyini müəyyən edən zaman ekspert kiminlə məsləhətləşir?

- ☐ ekspertiza təşkilatının rəhbəri ilə
- ☐ məhkəmə ilə
- ☒ bu sahənin mütəxəssisləri ilə
- ☐ məhkəmə – tibbi ekspertizasının həkimi ilə
- ☐ prokurorluq orqanları ilə

488 Kriminal ekspertizanın predmetini nə təşkil edir?

- ☐ qaimələr
- ☐ müxtəlif müqavilələr
- ☒ faktiki məlumatlar
- ☐ aktlar
- ☐ orderlər

489 Kriminal ekspertizanın obyektini nə təşkil edir?

- ☐ ekspertiza idarəsi rəhbərinin sərəncamı
- ☐ konkret nəticələr
- ☒ tədqiqatların nəticəsi olan faktiki məlumatlar dairəsi
- ☐ müxtəlif sənədlər
- ☐ ekspertin rəyi

490 Kriminal ekspertiza harada aparılır?

- ☐ ali məktəb laboratoriyalarında
- ☐ xüsusi anbarlarda
- ☒ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzlərində
- ☐ məhkəmədə
- ☐ mərkəzi mağazalarda

491 Hansı kriminal ekspertizanın növlərinə daxildir?

- ☐ histoloji
- ☐ bioloji
- ☒ lifli materialların ekspertizası
- ☐ fiziki-texniki
- ☐ toksikoloji

492 Göstərilənlərdən hansı kriminal ekspertizanın növlərindən biridir?

- ☐ bioloji
- ☐ histoloji
- ☒ neft məhsullarının ekspertizası

- ☐ fiziki - texniki
- ☐ kimyəvi - toksikoloji

493 Kriminal ekspertizanın növü hansıdır?

- ☐ fiziki-texniki
- ☐ toksikoloji
- ☒ əczaçılıq preparatlarının ekspertizası
- ☐ bioloji
- ☐ histoloji

494 Hansı kriminal ekspertizanın növünə aiddir?

- ☐ bioloji
- ☐ histoloji
- ☒ zəhərli maddələrin ekspertizası
- ☐ fiziki-texniki
- ☐ toksikoloji

495 Göstərilənlərdən hansı kriminal ekspertizanın növüdür?

- ☐ fiziki-kimyəvi
- ☐ mikrobioloji
- ☒ polimer materiallarından hazırlanan məmulatların ekspertizası
- ☐ parazitoloji
- ☐ sitoloji

496 Bunlardan hansı kriminal ekspertizanın növüdür?

- ☐ kimyəvi-toksikoloji
- ☒ metal ərintilərdən hazırlanan məmulatlar ekspertizası
- ☐ histoloji
- ☐ bioloji
- ☐ fiziki-texniki

497 Ekspert qiymətləndirməsi hansı hallarda nəzərdə tutulur?

- ☐ Ekspert malı düzgün
- ☐ Digər metodlardan istifadə mümkün olduqda
- ☒ Digər metodlardan istifadə mümkün olmadıqda
- ☐ Mal haqqında məlumat olmadıqda
- ☐ Xüsusi tapşırıq əsasında

498 Malın keyfiyyət göstəricisi neçə yerə bölünür?

- ☐ Keyfiyyətli və keyfiyyətsiz
- ☐ Çəşid və vahid
- ☒ Vahid və kompleks
- ☐ Sadə və vahid
- ☐ Faydalı və faydasız

499 Malı qiymətləndirərkən nə əsas götürülür?

- ☐ İstehsal texnologiyası
- ☐ Malın keyfiyyət göstəricisi
- ☒ Malın keyfiyyət səviyyəsi

- ☐ Xammal
- ☐ Malın keyfiyyət xarakteri

500 Xalq istehlakımallarının keyfiyyət attestasiyası hansı ildən başlayıb?

- ☐ 1973-cü ildən
- ☐ 1970- ci ildən
- ☒ 1971-ci ildən
- ☐ 1975- ci ildən
- ☐ 1972- ci ildən

501 Keyfiyyət kompleks qiymətləndirilməsi zamanı əsas şərtlərdən biri hansıdır?

- ☐ Qiymət cədvəlini müəyyənləşdirmək
- ☐ Malları seçmək
- ☒ Xassələri düzgün təsnifləşdirmək
- ☐ Təhlilləri qeyd etmək
- ☐ Standartları seçmək

502 Malların keyfiyyətinin qiymətləndirilməsində ən çox hansı metodlar olunur?

- ☐ Orqonoleptik , ekspert , yoxlama
- ☐ Yoxlama , nəzarət
- ☒ Orqonoleptik, laboratoriya, ekspert
- ☐ Orqonoleptik, nəzarət
- ☐ Orqonoleptik, ekspert, nəzarət

503 Hiss üzvləri vasitəsi ilə malların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi hansı metoddur?

- ☐ Ekspert
- ☐ Laboratoriya
- ☒ Orqonoleptik
- ☐ Riyazi- hesablama
- ☐ Sosioloji

504 Orqonoleptik üsulun çatışmayan cəhəti hansılardır?

- ☐ İstehlak xassələrini yoxlamaq olmur
- ☐ Nəticə uzun müddətə əldə olunur
- ☒ Nəticələr 100% deyil
- ☐ Ancaq ərzaq malları yoxlanıla bilər
- ☐ Bir xassə göstəricisi təyin olunur

505 Müxtəlif adlarda və növlərdə olan mallar arasındakı mühüm fərqi təyin edən əsas amil necə adlanır?

- ☐ Qiymət
- ☒ Çeşid
- ☐ Standart istehlak xassəsi
- ☐ Keyfiyyət

506 Keyfiyyətə nəzarət nədir?

- ☐ Gigiyenik xassələrinin yoxlanması
- ☐ Keyfiyyət səviyyəsinin qiymətləndirilməsidir
- ☒ Keyfiyyət göstəricilərinin standartla uyğunluğunun yoxlanması

- ☐ Təhlükəsizlik xassələrinin yoxlanması
- ☐ İstehlak xassələrinin qiymətləndirilməsidir

507 Malın keyfiyyətini təmin edən əsas şərtlər hansılardır?

- ☐ Keyfiyyətin təyin olunması
- ☐ Keyfiyyətin idarə olunması
- ☒ Keyfiyyətin planlaşdırılması və proqnozlaşdırma
- ☐ Keyfiyyətin təyin edilməməsi
- ☐ Keyfiyyətin ekspertizası

508 Ekspertizanın nəticələrini müstəntiqdən əlavə daha kim qiymətləndirə bilər?

- ☒ müdafiəçi
- ☐ şahidlər
- ☐ ekspertlər qrupu
- ☐ yalnız müstəntiq qiymətləndirə bilər
- ☐ gömrük işçiləri

509 Ekspertizanın nəticələrini müstəntiqdən başqa daha kim qiymətləndirə bilər?

- ☒ vəkil
- ☐ şahidlər
- ☐ ekspertlər qrupu
- ☐ heç kim
- ☐ gömrük işçiləri

510 Ekspert rəyinin tam dolğunluğu nə daşıyıcısıdır?

- ☐ fakta əsaslanan rəqəmlərin daşıyıcısı
- ☐ faktların sübutu üçün dəlil
- ☒ faktların informasiya daşıyıcısı
- ☐ heç bir məlumat daşımır
- ☐ faktların sübut vasitəsi

511 Ekspert rəyinin qiymətləndirilməsinin ikinci aspektinə nə məruz qalır?

- ☐ ekspertin iltizamı
- ☐ bağlanmış müqavilələr
- ☒ iş üzrə sübutlar
- ☐ qiymətləndirmədə ikinci aspekt yoxdur
- ☐ tədqiqatların təhlili

512 Ekspert rəyinin qiymətləndirilməsinin nəticələrinin müstəntiqə köməyi nədədir?

- ☐ istintaqda heç bir köməyi yoxdur
- ☐ istintaqın vaxtını artırır
- ☒ iş üzrə sübut vasitəsi kimi istifadə edir
- ☐ rəyin müstəntiqə təsiri yoxdur
- ☐ istintaqın vaxtını azaldır

513 Ekspertin müəyyən edilmiş faktların əhəmiyyəti haqqında hüquqi şərh etməsi nəyi göstərir?

- ☐ ekspertin vəzifəsini tam bildiyini
- ☐ ekspertin müstəqilliyini
- ☒ ekspertin səlahiyyətdən kənara çıxdığını

- ☐ ekspertin hüququnu tam bildiyini
- ☐ ekspertin obyektivliyini

514 Kəmiyyət ekspertizasında nədən istifadə olunur?

- ☐ ekspert metodundan
- ☐ standartdan
- ☒ malın təsnifatından
- ☐ müqavilədən
- ☐ texniki şərtədən

515 Təbii malların tərkibinə qatılan saxta mal necə adlanır?

- ☐ saxta mal
- ☐ əvəzedici
- ☒ imitator
- ☐ oxşar mal
- ☐ süni mal

516 Müqavilə üzrə ekspertiza nə deməkdir?

- ☐ malların miqdarının qiymətləndirilməsi
- ☐ sifarişlə qiymətləndirmə
- ☒ müqavilədə göstərilmiş keyfiyyət tələblərinin qiymətləndirilməsi
- ☐ nöqsanların təyini
- ☐ şifahi qiymətləndirmə

517 Yer qatının ağır hissələrindən neçə qram nümunə götürülür?

- ☐ 250 – 300 qr
- ☐ 200 – 300 qr
- ☒ 50 – 200 qr
- ☐ 300 – 310 qr
- ☐ 200 – 250 qr

518 Orqanoleptiki metodların üstünlüyü hansılardır ?

- ☐ audiometoddan istifadə
- ☐ mürəkkəbliyi
- ☐ tezliyi
- ☐ vizual metoddan istifadə
- ☒ sadə və tezliyi, bahalı cihazlardan istifadə olunmaması

519 Sosioloji metodun mahiyyəti nədən ibarətdir ?

- ☒ istehlakçıların fikir və rəylərinə əsasən
- ☐ anketə əsasən
- ☐ sorğuya əsasən
- ☐ sərgi yolu ilə
- ☐ dialoqa əsasən

520 İşləmə xronologiyasına görə alət metodu neçə qrupa bölünür ?

- ☐ 6
- ☐ 3
- ☐ 2

☒ 8
☐ 4

521 Tədqiqat xüsusi bilik tələb etdikdə mütəxəssisi kim dəvət etməlidir?

- ☐ gömrük işçisi
- ☐ baş mühasib
- ☒ tədqiqat aparan şəxs
- ☐ dəvətsiz gəlir
- ☐ laborant

522 Tədqiqat üçün xüsusi bilik tələb edildikdə mütəxəssis kim tərəfindən dəvət olunmalıdır?

- ☐ polis işçisi
- ☐ baş mühasib
- ☐ bələdiyyə işçisi
- ☒ prokuror
- ☐ gömrük işçisi

523 Maddi sübutların orqanoleptik tədqiqatlarının obyektivliyi nədən asılıdır?

- ☐ malın artikulundan
- ☐ malın çəkisindən
- ☒ malın dadının qorunmasından
- ☐ malın xarici görünüşündən
- ☐ malın qiymətindən

524 Tədqiqat üçün götürülən maddi sübutlar necə qablaşdırılmalıdır?

- ☐ müxtəlif artikullu mallar bir yerdə qablaşdırılmalıdır
- ☐ müxtəlif təyinatlı mallar bir yerdə qablaşdırılmalıdır
- ☒ müxtəlif təyinatlı mallar bir yerdə qablaşdırılmamalıdır
- ☐ mallar qablaşdırılmırlar
- ☐ qablaşdırmaya möhür vurmaq olmaz

525 əmtəənin nəyindən asılı olaraq saxlanma şəraitinə riayət edilməlidir?

- ☐ tərkibindən
- ☐ dadından
- ☒ xüsusiyyətindən
- ☐ çəkisindən
- ☐ görünüşündən

526 Məhkəmə ekspertizası nə vaxt aparıla bilər?

- ☐ cinayət işi başa çatdıqdan sonra
- ☐ cinayət işi qaldırılmadan
- ☒ yalnız cinayət işi qaldırıldıqdan sonra
- ☐ məhkəmə ekspertizası cinayət işi ilə əlaqəli deyildir
- ☐ cinayət işinə xitam verildikdən sonra

527 Ekspertiza zamanı ekspert aşağıdakılardan hansı haqqında məlumatlandırılır?

- ☐ müqavilələr
- ☐ qaimələr
- ☒ texniki vasitələr

- ☐ idarə rəhbərinin şəxsiyyət vəsiqəsi
☐ ərizələr

528 Təkrar məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda nə göstərilir?

- ☐ ekspertin iş stajı
☐ müstəntiqin rütbəsi
☐ müstəntiqlə ekspert arasında münaqişələr
☐ ilkin ekspertizanın keçirilməsinə şübhələr
☒ əvvəlki ekspertlərin rəyi ilə razılaşmamağın səbəbləri

529 Ekspertlərin müşavirəsinə rəhbərlik etmək kimə tapşırılır?

- ☐ baş mühasibə
☐ gömrük işçisinə
☐ laboranta
☒ ekspertlərdən birinə
☐ laboratoriya müdirinə

530 Kompleks məhkəmə ekspertizası nə vaxt təyin olunur?

- ☒ tədqiqat aparılması üçün müxtəlif bilik sahələrindən istifadə etmək tələb edilərsə
☐ sadə tədqiqat aparmaq lazım gəldikdə
☐ mürəkkəb tədqiqat aparmaq lazım gəldikdə
☐ hakimین təkidi ilə
☐ müstəntiq tələb edərsə

531 Kompleks ekspertizası nə üçün təyin olunur?

- ☐ hakim göstəriş verdiyi üçün
☐ prokuror tələb etdiyi üçün
☒ iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmaq üçün
☐ müstəntiqə xoş gəlmək üçün
☐ ekspertləri ciddi işə cəlb etmək üçün

532 Ekspertlər ümumi nəticəyə nə vaxt gəlirlər?

- ☒ yekun nəticənin formalaşmasında
☐ tədqiqatda bir ekspert iştirak etdikdə
☐ ümumi nəticənin əsasını faktlar təşkil etmədikdə
☐ istədikləri vaxt
☐ bütün ekspertlər tədqiqatda iştirak etdikdə

533 Nümunələrin götürülməsində ekspertlər nə vaxt iştirak edirlər?

- ☐ laborant işə çıxmayanda
☐ həmişə
☒ zəruri hallarda
☐ laboratoriya müdiri lazım bildikdə
☐ müstəntiq lazım bildikdə

534 Məhkəmə ekspertizası nə vaxt həyata keçirilməmiş hesab olunur?

- ☐ komissiya sədri işə çıxmamışdırsa
☐ avadanlıq köhnədirsə
☒ ekspertiza tələblərin pozulması ilə həyata keçirilmişdirsə

- ☐ ekspert ali təhsilli deyilsə
- ☐ ekspert səriştəsizdirsə

535 Ekspertin rəyi nə vaxt sübut kimi istifadə edilə bilməz?

- ☐ komissiya sədri işə çıxmamışdırsa
- ☒ ekspertiza tələblərin pozulması ilə həyata keçirilmişdirsə
- ☐ avadanlıq köhnədirsə
- ☐ ekspert ali təhsilli deyilsə
- ☐ ekspert səriştəsizdirsə

536 Məhkəmə ekspertizasının təyin edilməsi məsələsi nə vaxt yenidən həll edilir?

- ☒ o icra edilməmiş hesab olunduqda
- ☐ sərəncam verilmədikdə
- ☐ ekspert xəstələndikdə
- ☐ ekspertiza idarə rəhbəri işə müdaxilə etdikdə
- ☐ komissiya sədri ilə ekspert arasında münaqişə yarandıqda

537 Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun neçə maddədən ibarətdir?

- ☒ 43
- ☐ 39
- ☐ 40
- ☐ 25
- ☐ 35

538 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☒ mənfi
- ☐ qeyri – müstəqil
- ☐ mürəkkəb
- ☐ ekspert rəy vermir
- ☐ çox qısa

539 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☒ müsbət
- ☐ qeyri – müstəqil
- ☐ mürəkkəb
- ☐ ekspert rəy vermir
- ☐ çox qısa

540 Malın çəkisinin təbii proseslər nəticəsində azalması necə adlanır?

- ☒ təbii itki
- ☐ süni dəyişiklik
- ☐ süni itki
- ☐ həcmnin azalması
- ☐ kütlənin azalması

541 Ekspertiza fəaliyyətində vəzifəli şəxslər hansı qanunun maddələrinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar?

- ☒ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun
- ☐ “İpoteka haqqında” qanun

- ☐ “İnventarizasiya haqqında” qanun
- ☐ “Əhalinin sosial təminatı haqqında” qanun
- ☐ “Əlillərin sosial təminatı haqqında” qanun

542 Hansı qanunun tətbiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000 – ci il tarixli fərmanında öz əksini tapmışdır?

- ☒ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun
- ☐ “Əlillərin sosial təminatı haqqında” qanun
- ☐ “Əhalinin sosial təminatı haqqında” qanun
- ☐ “İnventarizasiya haqqında” qanun
- ☐ “İpoteka haqqında” qanun

543 Tədqiqatın nəticəsindən asılı olaraq ekspertin rəyi necə ola bilər?

- ☒ müsbət və mənfi
- ☐ yalnız müsbət
- ☐ yalnız mənfi
- ☐ çox mürəkkəb
- ☐ qeyri – müstəqil

544 İstismar çirklənmələri nədir?

- ☒ istehlakçılar tərəfindən malın istismarı zamanı ətraf mühitə göstərilən zərərli təsir
- ☐ daşınma zamanı yaranan zərərli təsir
- ☐ saxlanma zamanı yaranan zərərli təsir
- ☐ qablaşdırma zamanı yaranan zərərli təsir
- ☐ markalama zamanı yaranan zərərli təsir

545 ətraf mühitə zərərli təsir edən çirkləndiricilərə aşağıdakılardan hansı aiddir?

- ☒ elektromaqnit
- ☐ kimyəvi
- ☐ bioloji
- ☐ akustik
- ☐ mikrobioloji

546 Malların istehsalı və istismarı zamanı hansı çirkləndiricilər yaranır?

- ☒ qazaoxşar
- ☐ bərk
- ☐ maye
- ☐ həm bərk, həm maye
- ☐ kristalik

547 Kompüterlər hansı çirklənməni yaradır?

- ☒ elektromaqnit
- ☐ bioloji
- ☐ akustik
- ☐ texnoloji
- ☐ kimyəvi

548 İstehlakçılar tərəfindən malın istismarı zamanı ətraf mühitə zərərli təsir göstərən çirkləndiricilər hansı qrup çirkləndiricilərə aiddir?

- ☐ fiziki
- ☒ istismar
- ☐ kimyəvi
- ☐ texnoloji
- ☐ bioloji

549 Verilmiş mal qruplarından hansı istilik çirklənmələri yaradır?

- ☒ qızdırıcı cihazlar
- ☐ xəz malları
- ☐ toxuculuq malları
- ☐ kompyuterlər
- ☐ inşaat malları

550 Tullantıya kimyəvi birləşmələrin təsiri üsulu ilə hansı məhvədlmə həyata keçirilir?

- ☒ kimyəvi
- ☐ termiki
- ☐ mexaniki
- ☐ texnoloji
- ☐ optiki

551 Nə zaman məhsulun məhv olunması tövsiyyə olunur?

- ☐ satışa buraxılanda
- ☐ xaricə ixrac edilməsi nəzərdə tutulanda
- ☐ məhsul çox keyfiyyətli olanda
- ☐ məhsul standart tələblərə cavab verərsə
- ☒ məhsul keyfiyyətsiz olarsa

552 əgər ekspert kifayət qədər iş təcrübəsinə malik deyilsə, onda?

- ☐ ekspertizanın aparılması üçün ekspert sifarişli ilə əlaqə yaratmalıdır
- ☐ müəyyən müddət onu ekspert qrupundan kənarlaşdırmaq lazımdır
- ☒ onu əvvəlcə daha təcrübəli ekspertlər dam qrupa daxil etmək lazımdır
- ☐ təcrübə yığana qədər biliklərini artırmalıdır
- ☐ ixtisaslaşdırılmış kurslarda öz bilik və bacarıqlarını artırılmalıdır

553 Keyfiyyətsiz malların termik üsulu ilə məhvi zamanı hansı çirkləndiricilər əmələ gəlir?

- ☐ mikrobioloji
- ☐ bioloji
- ☐ akustik
- ☒ intensiv istilik
- ☐ kimyəvi

554 Məişət elektrik malları hansı çirklənmələri yaradır?

- ☐ bioloji
- ☒ elektromaqnit
- ☐ istismar
- ☐ fiziki
- ☐ texnoloji

555 Malların istehsalının müxtəlif mərhələlərində ətraf mühitə yayılan çirkləndiricilər hansılardır?

- ☐ fiziki
- ☐ radiaktiv
- ☐ bioloji
- ☐ kimyəvi
- ☒ texnoloji

556 Verilənlərdən hansı avadanlığın istismarı zamanı əmələ gələn çirklənmələrə aiddir?

- ☒ kimyəvi, elektromaqnit, akustik, istilik
- ☐ istilik
- ☐ akustik
- ☐ elektromaqnit
- ☐ yalnız kimyəvi

557 Verilənlərdən hansı bioloji çirkləndiricilərə aiddir?

- ☒ gəmiricilərin ətraf mühitə təsiri
- ☐ dezinfeksiya
- ☐ ağartma
- ☐ kükürlə emal
- ☐ kimyəvi metodlar

558 Verilən mal qruplarından hansı silinir və məhv olunur?

- ☒ xarab olmuş mallar
- ☐ məişət malları
- ☐ ərzaq malları
- ☐ inşaat malları
- ☐ köhnəlmiş mallar

559 Nəqliyyat vasitələri hansı çirklənmə yaradır?

- ☒ akustik
- ☐ bioloji
- ☐ elektromaqnit
- ☐ kimyəvi
- ☐ istilik

560 Malları məhv edərkən ətraf mühitə zərərli təsirlərin yayılması hansı çirklənməyə aiddir?

- ☐ texnoloji
- ☐ bioloji
- ☐ kimyəvi
- ☒ Utilizasiya
- ☐ elektromaqnit

561 Yandırma yolu ilə hansı məhvedilmə aparılır?

- ☐ mexaniki
- ☒ termiki
- ☐ texnoloji
- ☐ optiki
- ☐ kimyəvi

562 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☐ ekspert haqqında məlumatlar
- ☐ baş mühasib haqqında məlumatlar
- ☐ müqavilə haqqında məlumatlar
- ☒ obyekt haqqında məlumatlar
- ☐ faktiki informasiya xüsusi əhəmiyyət daşıyır

563 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☒ obyektlərin qarşılıqlı əlaqələr mexanizmi
- ☐ ekspertin adı
- ☐ ekspertin iş stajı
- ☐ ekspertin milliyəti
- ☐ müstətiqin rütbəsi

564 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiyanı göstərin.

- ☐ ayrı – ayrı qablaşdırma
- ☐ bu haqda məlumat verilməməlidir
- ☒ işlə əlaqəsi olmayan obyektlər arasındakı kontaktları aradan qaldıran məlumatlar
- ☐ ekspertlə müstətiq arasındakı qohumluq
- ☐ zərərçəkənlərin obyektləri tanımaması

565 Ekspert tədqiqatları üçün xüsusi əhəmiyyəti olan faktiki informasiya hansıdır?

- ☒ istintaq hadisələrinə cəlb edilən obyektlər dairəsi
- ☐ müstətiqin vəsiqəsi
- ☐ sərəncam
- ☐ informasiya ekspertiza üçün məcburi deyildir.
- ☐ istintaq sənədləri

566 Ekspertizaya hazırlıq mərhələsində obyektlərin qablaşdırılmasının nə əhəmiyyəti vardır?

- ☐ obyektin çəkisini saxlayır
- ☐ obyektin xarici görünüşünü saxlayır
- ☐ obyektin rəngini saxlayır
- ☐ heç bir əhəmiyyət kəsb etmir
- ☒ obyektin bütün xassələrini saxlayır

567 Qablaşdırma üçün hansı qablaşdırıcı vasitələrdən istifadə edilir?

- ☐ yalnız bərk
- ☒ bərk və yumşaq
- ☐ bunlardan heç biri
- ☐ nəm halda olan
- ☐ yalnız yumşaq

568 Aşağıdakılardan hansı bərk qablaşdırma vasitələrinə daxildir?

- ☐ parça kisələr
- ☒ hermetik tıxaclı flakonlar
- ☐ kağız kisələr
- ☐ fəlqə kağızları
- ☐ polietilen torbalar

569 Bərk qablaşdırma vasitələrinə hansılar daxildir?

- ☐ polietilen torbalar
- ☐ parça kisələr
- ☐ kağız kisələr
- ☒ sınaq şüşələri
- ☐ falqa kağızları

570 Obyekt haqqında məlumata nə daxildir?

- ☒ obyektin buraxılış ili
- ☐ eksperin vəsiqəsinin nömrəsi
- ☐ komissiya sədrinin şəxsiyyət vəsiqəsinin surəti
- ☐ müqavilə
- ☐ heç biri

571 Tez xarab olan (2 saat ərzində) obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “obyektlər rütubətsizdir”
- ☐ “oddan təhlükəsizdir”
- ☒ “obyektlər rütubətlidir”
- ☐ “saxlamaq olmaz”
- ☐ “zəhərsizdir”

572 Tez xarab olan obyektlərin qablaşdırmasının üzərində hansı xəbərdaredici yazılar olur?

- ☒ “saxlamaq olmaz”
- ☐ “istədiyiniz qədər saxlaya bilərsiniz”
- ☐ “obyekt qurudulmamışdır”
- ☐ “obyekt rütubətsizdir”
- ☐ “obyekt qurudulmuşdur”

573 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “ekspert açma bilməz”
- ☐ “zəhərsizdir”
- ☐ “oddan təhlükəsizdir”
- ☐ “əl vurma – öldürər”
- ☒ “ancaq ekspert açmalıdır”

574 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “ekspert açmamalıdır”
- ☐ “oddan təhlükəsizdir”
- ☒ “oddan təhlükəlidir”
- ☐ “komissiya sədri açmalıdır”
- ☐ “zəhərsizdir”

575 Qablaşdırmanın üzərində hansı xəbərdaredici yazılar olur?

- ☐ “ancaq mühasib açmalıdır”
- ☐ “oddan təhlükəsi yoxdur”
- ☒ “ehtiyatlı ol, təbəqəli əşyadır”
- ☐ “açmağa çalışma”
- ☐ “zəhərsizdir”

576 Son vaxtlar hansı polietilen örtüklər istehsal edilir?

- ☐ maye halında
- ☐ bərk
- ☒ antistatik
- ☐ həlməşik şəkilli
- ☐ qaz halında

577 Yumşaq qablaşdırıcılara hansılar daxildir?

- ☐ taxta yeşiklər
- ☐ sınaq şüşələri
- ☒ sellofan, kalka, kağız, polietilen örtükləri
- ☐ plastmas konteynerlər
- ☐ dəmir qutular

578 Bərk qablaşdırma vasitələrinə hansılar daxildir?

- ☐ kağız kisələr
- ☐ polietilen torbalar
- ☒ şəffaf plastmas konteynerlər
- ☐ falqa kağızları
- ☐ parça kisələr

579 Məhkəmə ekspertizasının neçə növü var?

- ☐ 2
- ☐ 4
- ☒ 5
- ☐ 1
- ☐ 3

580 Hansı məhkəmə ekspertizasına ilkin məhkəmə ekspertizası deyilir?

- ☐ dördüncü dəfə təyin edilən
- ☒ birinci dəfə təyin edilən
- ☐ üçüncü dəfə təyin edilən
- ☐ ikinci dəfə təyin edilən
- ☐ bunlardan heç biri

581 əlavə məhkəmə ekspertizası kimə həvalə edilir?

- ☒ ilkin məhkəmə ekspertizasını aparan ekspertə və ya başqa ekspertə
- ☐ ekspertiza idarəsi rəhbərinə
- ☐ laboratoriya müdirinə
- ☐ bunlardan heç birinə
- ☐ gömrük işçisinə

582 Təkrar məhkəmə ekspertizası kimə həvalə edilir?

- ☒ başqa ekspert və ya ekspertlərə
- ☐ əlavə məhkəmə ekspertizanı aparan ekspertə
- ☐ ilkin məhkəmə ekspertizanı aparan ekspertə
- ☐ gömrük işçisinə
- ☐ laboratoriya müdirinə

583 Komission məhkəmə ekspertizasını neçə nəfər aparmalıdır?

- ☒ 2 nəfərdən çox
- ☐ 1 nəfər
- ☐ 2 nəfərdən az
- ☐ bu ekspertizanı ekspert aparmır.
- ☐ baş ekspert

584 Komissiya tərkibindəki ekspert

- ☒ müstəqildir
- ☐ hakimdən asılıdır
- ☐ komissiya sədrindən asılıdır
- ☐ müstəntiqdən asılıdır
- ☐ təhqiqatçıdan asılıdır

585 Komissiya tərkibindəki ekspert

- ☒ ekspertizanın nəticələrini qiymətləndirir
- ☐ sərbəst deyildir
- ☐ müstəqil deyildir
- ☐ heç kimlə razılaşmır
- ☐ təhqiqatçının dediyinə əməl edir

586 Proses iştirakçıları tədqiqatın gedışatına müdaxilə edə bilərlərmi?

- ☒ bilməzlər
- ☐ ekspertin icazəsi ilə müdaxilə edə bilərlər
- ☐ müstəntiqin icazəsi ilə müdaxilə edə bilərlər
- ☐ idarə rəhbərinin icazəsi ilə müdaxilə edə bilərlər
- ☐ prokurorun göstərişi ilə müdaxilə edə bilərlər

587 Proses iştirakçıları ekspertizanın predmetinə dair ekspertə suallar verə bilərlərmi?

- ☒ verə bilərlər
- ☐ verə bilməzlər
- ☐ yalnız idarə rəhbərinin icazəsi ilə verə bilərlər
- ☐ yalnız müstəntiqin tövsiyəsi ilə verə bilərlər
- ☐ yalnız tədqiqatçının tövsiyəsi ilə verə bilərlər

588 Proses iştirakçıları ekspertizanın predmetinə dair ekspertə izahatlar verə bilərlərmi?

- ☐ yalnız müstəntiqin tövsiyəsi ilə verə bilərlər
- ☐ yalnız idarə rəhbərinin icazəsi ilə verə bilərlər
- ☒ verə bilərlər
- ☐ yalnız tədqiqatçının tövsiyəsi ilə verə bilərlər
- ☐ verə bilməzlər

589 Ekspert rəy tərtib etdiyi zaman proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☐ müstəntiqin icazəsi ilə yol verilir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir
- ☐ bəzən yol verilir
- ☐ yol verilir
- ☒ yol verilmir

590 Ekspertlərin müşavirəsi zamanı proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☒ yol verilmir
- ☐ bəzən yol verilir
- ☐ yol verilir
- ☐ müstəntiqin icazəsi ilə yol verilir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir

591 Ekspertiza zamanı əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilirmi?

- ☒ verilmir
- ☐ hər zaman yol verilir
- ☐ bəzən yol verilir
- ☐ müstəntiqin icazəsi ilə yol verilir
- ☐ proses iştirakçılarının təkidi ilə yol verilir

592 Məhkəmə ekspertinin rəyini əks etdirən materiallar hansı sənədə əlavə edilir?

- ☒ rəyə
- ☐ müqaviləyə
- ☐ akta
- ☐ qərara
- ☐ iltizama

593 Məhkəmə ekspertizasının rəyində bunlardan hansı göstərilir?

- ☒ ekspertiza aparılan laboratoriyanın yerləşdiyi küçənin adı
- ☐ ekspertizanın aparıldığı yer
- ☐ ekspertizanın aparıldığı tarix
- ☐ ekspert haqqında məlumat
- ☐ ekspertin qarşısında qoyulmuş suallar

594 Məhkəmə ekspertizasının rəyində aşağıdakılardan hansı göstərilir?

- ☒ ekspertin milliyəti
- ☐ ekspertin qarşısında qoyulmuş suallar
- ☐ ekspertizanın aparıldığı tarix
- ☐ ekspertizanın aparıldığı yer
- ☐ ekspert haqqında məlumat

595 Rəyin giriş hissəsində aşağıdakılardan hansı göstərilir?

- ☒ ekspertin vəzifəsi
- ☐ havanın nisbi rütubəti
- ☐ havanın temperaturu
- ☐ prokurorluq orqanının yerləşdiyi rayon
- ☐ məhkəmə sədrinin dərəcəsi

596 əlavə və təkrar ekspertizanın aparılması rəyin hansı hissəsində yazılır?

- ☒ giriş
- ☐ nəticə
- ☐ tədqiqat
- ☐ tədqiqat və nəticə

☐ rəydə göstərilmir

597 Təkrar ekspertiza aparıldığı zaman rəyin giriş hissəsində hansı ekspertin adı yazılır?

- ☒ əvvəlki ekspertizanı aparan ekspertin adı
- ☐ baytarlıq ekspertizasını aparan ekspertin adı
- ☐ kompleks ekspertizanı aparan ekspertin adı
- ☐ baş ekspertin adı
- ☐ məhkəmə - tibbi ekspertizasını aparan ekspertin adı

598 Kriminal ekspertizasının tədqiqat hissəsində nə yazılır?

- ☒ bütün tədqiqat prosesi
- ☐ ekspertin iş stajı
- ☐ ekspertin adı
- ☐ rəyin nömrəsi
- ☐ laboratoriyanın yerləşdiyi ünvan

599 Ekspert rəyin tədqiqi hissəsində aşağıdakılardan hansını göstərir?

- ☒ tədqiqatın metodunu
- ☐ rəyin nömrəsi
- ☐ rəyin tarixi
- ☐ ekspertin təhsili
- ☐ ekspertin adı

600 İstintaqda və məhkəmədə verilmiş rəyin bir nüsxəsi harada saxlanmalıdır?

- ☒ Azərbaycan ETMEİ-də
- ☐ məhkəmədə
- ☐ laboratoriyada
- ☐ istintaq şöbəsində
- ☐ prokurorluqda

601 Ekspertlərin qrup halında sorğu üsullarına hansı metodlar daxildir?

- ☒ Delfi, pottern, kombinə edilmiş
- ☐ Keyfiyyət , kəmiyyət, sənəd
- ☐ Əsas , kompleks, ölçü
- ☐ Delfi, əsas, keyfiyyət
- ☐ Çəkirlər, ölçü, sənəd,

602 Daha çox burulma dərəcəsinə malik olan iplik və saplar parçaların hansı xassələrinə müsbət təsir göstərir?

- ☒ parçanın mexaniki davamlılığına
- ☐ Parçanın rənginə
- ☐ Parçanın pıçılmasına
- ☐ Parçanın islanmasına

603 Parça mallarının kəmiyyət sayına ekspertlər hansı əməliyyatlardan sonar başlayırlar?

- ☒ Plombun salamatlığı, dəmir yol fakturasında topun uzunluğu, konteynerə müdaxilə olunmaması
- ☐ Konteynerə müdaxilə olunması aydınlaşdıqdan sonar
- ☐ Dəmir yol fakturasında parça topunun uzunluğu
- ☐ Konteynerin xarici vəziyyəti, konteynerin üzərindəki plombun salamatlığı

☐ Plombun salamat olmasından sonra

604 Ekoloji göstərici nədir?

- ☒ malların ətraf mühitə təsiretmə qabiliyyəti
- ☐ atmosfer çirklənməsi
- ☐ kimyəvi çirklənmə
- ☐ fiziki çirklənmə
- ☐ malların ekoloji xassələri

605 Müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət

- ☒ zəmanət müddəti
- ☐ qüsurlar
- ☐ normativ sənəd
- ☐ uyğunluq sertifikatı
- ☐ mühüm qüsurlar

606 Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə tutulanlardan fərqli olarsa hansı müqavilələrin qaydaları tətbiq edilir.

- ☒ beynəlxalq
- ☐ TNS
- ☐ hüquqi
- ☐ zəmanət müddəti
- ☐ istehlakçıların hüquqları

607 Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hansı hüquqlara malikdir

- ☒ malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
- ☐ İstehlakçıların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitin təhlükəsizliyinə dair maldan (iş, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir.
- ☐ prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən,
- ☐ maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması

608 Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hansı hüquqlara malikdir

- ☒ istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;
- ☐ maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması
- ☐ sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☐ prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən

609 Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:

- ☒ malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə
- ☐ onun saxlanması
- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☐ İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin
- ☐ vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə.

610 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı

malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- ☒ müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
- ☐ istehlak dəyəri
- ☐ xam malın yoxlanması
- ☐ saxlanması, qablaşdırılması, daşınması, tələblərə uyğunluğu
- ☐ Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır

611 Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda nə baş verir

- ☒ işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.
- ☐ zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçıni xəbərdar etməlidir
- ☐ buna görə məsuliyyət daşıyır
- ☐ subut edir
- ☐ dəyərini istehlakçı müqavilə bağlanarkən müəyyənləşdirir.

612 Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız hansı şərtlə tətbiq edilir

- ☒ keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
- ☐ ziyan günahkar tərəfindən ödənilməlidir
- ☐ istehsalçı (icraçı) tam həcmdə ödəməlidir
- ☐ əldə edilməsi şərtləri
- ☐ məhkəmə tərəfindən müəyyən edilir.

613 Ətraf mühitin normativ göstəricilərindən dördüncüsü hansıdır?

- ☐ çirklənmə mənbələri
- ☐ ekoloji göstəricilər
- ☐ atmosfer təsirləri
- ☒ təbii ətraf mühitə təzyiqin yol verilən son həddi
- ☐ qərarlar

614 Ətraf mühitin keyfiyyət normativləri sisteminə daxil edilən göstəricilərdən birincisi hansıdır?

- ☐ ətraf mühit üçün təhlükəli mallar
- ☒ səs, titrəmə, maqnit sahələrinin zərərli təsir normativləri
- ☐ çirklənmə mənbələri
- ☐ ekoloji qiymətləndirmə
- ☐ ekoloji xassə normaları

615 Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hansı hüquqlara malikdir

- ☒ istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
- ☐ maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması
- ☐ sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☐ prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən

616 İstehlakçılar hüquqları qeyd edilən bənd hansıdır?

- ☒ istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;
- ☐ maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanmasının
- ☐ sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☐ prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən

617 Azad istehlakçılar hansı hüquqlara malikdir?

- ☒ malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə
- ☐ onun saxlanmasının
- ☐ sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən
- ☐ İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin
- ☐ vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə.

618 Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda nə baş verir

- ☒ işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.
- ☐ zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir
- ☐ buna görə məhsulsiyyət daşıyır
- ☐ subut edir
- ☐ dəyərini istehlakçı müqavilə bağlanarkən müəyyənləşdirir.

619 Sertifikatlaşdırmaya sifarişin verilməsinin hansı mərhələsindən sonra sertifikatlaşdırma üzrə orqanda sınaq protokolunda əks olunmuş nəticələrin təhlili yerinə yetirilir?

- ☒ Məhsulun uyğunluğunun qiymətləndirilməsi
- ☐ Xidmətlərin uyğunluğunun qiymətləndirilməsi
- ☐ Keyfiyyət sisteminin uyğunluğun seçilməsi
- ☐ Proseslərin uyğunluğunun qiymətləndirilməsi
- ☐ Personalın uyğunluğunun qiymətləndirilməsi

620 Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri kim ödəməlidir

- ☒ istehsalçı (icraçı) tam həcmdə ödəməlidir
- ☐ satıcı
- ☐ sifarişçi
- ☐ alıcı
- ☐ istehlakçı

621 Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır;

- ☒ uyğunluq sertifikatı (sertifikat)
- ☐ qüsurlu
- ☐ normativ sənəd
- ☐ zəmanət müddəti
- ☐ mühüm qüsurlu

622 Mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar necə adlanır.

- ☒ istehsalçı

- ☐ icraçı
- ☐ istehlakçı
- ☐ uyğunluq nişanı
- ☐ satıcı

623 Standartın tələblərinə cavab verməyən məhsul necə adlanır?

- ☒ qeyri – standart məhsul
- ☐ keyfiyyətli məhsul
- ☐ standart məhsul
- ☐ normativ göstəricilərə uyğun məhsul
- ☐ əla növ məhsul

624 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ etiketlər
- ☐ malların qiymətlərinin dəyişdirilməsi aktları
- ☐ malların ucuzlaşdırılması aktları
- ☐ malların silinməsi aktları
- ☒ ərizələr

625 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ malların silinməsi aktları
- ☐ qaimələr
- ☒ qanunlar
- ☐ malların ucuzlaşdırılması aktları
- ☐ etiketlər

626 Məhkəmə – əmtəəşünaslıq ekspertizasının tədqiqat obyektinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ malların silinməsi aktları
- ☐ qaimələr
- ☒ qərardad
- ☐ malların ucuzlaşdırılması aktları
- ☐ etiketlər

627 Şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;

- ☐ satıcı
- ☐ istehsalçı
- ☒ istehlakçı
- ☐ uyğunluq nişanı
- ☐ icraçı

628 əsassız ekspertiza aparılması nə ilə nəticələnir?

- ☐ ekspertiza zamanı standartlardan istifadə edilməməklə
- ☐ ekspertiza zamanı məsuliyyətsizliklə
- ☒ şübhə doğuran qərarların qəbulu ilə
- ☐ ekspertiza zamanı ziddiyyətin yaranması ilə

☐ ekspertiza zamanı subyektivliklə

629 Təhlükəsizlik texnikasına əməl edilmədikdə ekspert nə etməlidir?

- ☐ məsləhətlər aparmalı
- ☐ sənədlərə baxmalı
- ☒ ekspertizaya xitam verməli
- ☐ qərar qəbul etməməli
- ☐ informasiyanı tamamlamalı

630 Kəmiyyət saxtalaşdırması nədir?

- ☐ təhlükəli malın istehsal edilməsi
- ☐ sənədsiz malın satışa buraxılması
- ☒ istehlakçının çəkiddə, həcmdə, uzunluqda aldadılması
- ☐ potensial təhlükəli malın istehsal edilməsi
- ☐ sənədli malın satışa buraxılması

631 Ekspertizaya göndərilən mal partiyası üzrə ixtisaslaşmayan ekspertləri bu prosesə cəlb etmək olarmı?

- ☐ iş təcrübəsinə əsasən cəlb etmək olar
- ☐ attestasiyadan keçirdikdən sonra cəlb etmək olar
- ☐ cəlb etmək olar
- ☒ cəlb etmək olmaz
- ☐ əsassız şəkildə cəlb etmək olar

632 Ekspertizada tipik səhvlərin buraxılmaması üçün nə etmək lazımdır?

- ☐ ekspertlər akt tərtib etməli
- ☐ ekspertlər təlimatlandırılmamalı
- ☒ ekspertlər təlimatlandırılmalı
- ☐ ekspertlər sənəd toplamalı
- ☐ ekspertlər protokolla tanış olmalı

633 Ekspertiza aktında hansı tarix göstərilir?

- ☐ yalnız bitmə saati
- ☐ yalnız başlanma tarixi
- ☒ ekspertizanın başlanma və bitmə tarixi
- ☐ yalnız başlanma saati
- ☐ yalnız bitmə tarixi

634 Məhkəmə ekspertizası idarəsinin ekspertlərinə rütbə dərəcələri verilərkən nə nəzərdə tutulur?

- ☐ dini mənsubiyyəti
- ☐ miliyyəti
- ☒ tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı
- ☐ təhsili
- ☐ yaşı

635 Məhkəmə ekspertizası idarəsinin ekspertlərinə rütbə dərəcələri hansı qaydada verilir?

- ☐ prokurorluq orqanlarının qərarına əsasən
- ☐ Prosessual Məcəlləyə əsaslanaraq
- ☒ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada

- ☐ ekspertiza idarəsi rəhbərinin rəyinə əsasən
- ☐ mülki qanunvericiliyə əsasən

636 İlkin ekspertiza aktları hansı növ ekspertizada tələb olunur?

- ☐ son ekspertizada
- ☐ nəzarət ekspertizasında
- ☒ təkrar ekspertizada
- ☐ yekun ekspertizada
- ☐ kompleks ekspertizada

637 Nəzarət ekspertizası zamanı hansı sənəd tələb olunur?

- ☐ akt
- ☐ ərizə
- ☒ ilkin ekspertiza aktı
- ☐ qaimə
- ☐ sınaq protokolu

638 Malların saxlanması təmin olunmadıqda ekspert nə etməlidir?

- ☐ müqaviləni tələb etməli
- ☐ mühasib tələb etməli
- ☒ ekspertizanı dayandırmalı
- ☐ standart tələb etməli
- ☐ əmtəəşünas tələb etməli

639 Müxtəlif mal göndərənlərdən məhsul daxil olduqda ekspertiza aktının sayı nə qədər olmalıdır?

- ☐ tarasız malların sayı qədər
- ☐ texnoloji nöqsanlı malların sayı qədər
- ☒ mal göndərənlərin sayı qədər
- ☐ keyfiyyətsiz malların sayı qədər
- ☐ sənədsiz malların sayı qədər

640 Ekspert qərarları nə zaman ləğv edilir?

- ☐ nöqsanlı mallar olduqda
- ☐ standartlar olmadıqda
- ☒ qərarlar natamam olduqda
- ☐ nöqsansız mallar olduqda
- ☐ mal partiyası çox olduqda

641 Ölçü vasitələri nasaz olduqda ekspert qərarları necə qiymətləndirilir?

- ☐ standart mallar ləğv edilir
- ☐ nöqsanlı mallar ləğv edilir
- ☒ qərar ləğv edilir
- ☐ keyfiyyətsiz mallar ləğv edilir
- ☐ malların miqdarı dəyişir

642 Ekspert qərarları elmi cəhətdən əsassız olduqda nə baş verir?

- ☐ qərar obyektiv sayılır
- ☐ qərar rəyə göndərilir
- ☒ qərar ləğv edilir

- ☐ qərar müdafiə olunur
- ☐ qərar subyektiv sayılır

643 Ekspertiza zamanı ekspertin buraxdığı tipik səhv hansıdır?

- ☐ tamamlanmış rəy
- ☐ standartdan istifadə edilməsi
- ☒ tamamlanmamış rəy
- ☐ rəyin təsdiq edilməsi
- ☐ texniki sənədin olması

644 Müfəttiş nəzarətinin nəticələri tərtib olunan akt hansı orqanda saxlanılır?

- ☒ Sertifikatlaşdırma üzrə orqan
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
- ☐ Sertifikatlaşdırma üzrə milli orqan
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- ☐ Azərdövlətstandart

645 Ekspert-auditor hansı şəxslərə deyilir?

- ☐ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün lazım olan şəxsdir.
- ☐ Sertifikatlaşdırma sahəsində yalnız bir növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- ☒ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- ☐ Sertifikatlaşdırma və digər sahələrdə bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- ☐ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş şəxsdir.

646 Milli uyğunluq nişanının ölçülərini necə müəyyənləşdirirlər?

- ☐ "S" baza ölçüsünə
- ☐ "T" baza ölçüsünə
- ☒ "H" baza ölçüsünə
- ☐ "Z" baza ölçüsünə
- ☐ "X" baza ölçüsünə

647 Sınaq laboratoriyalarına qoyulan əsas tələblərin funksiyası hansı bənddə düzgün qeyd edilməyib?

- ☐ Texniki səriştəlik-müvafiq təşkilati və idarəetmə strukturunun,yüksək peşə hazırlıqlı personalın,sınaqlar üçün bina və avadanlığın,sınaq metodlarına və prosedurlar normativ sənədlərin olması ilə xarakterizə olunur.
- ☐ Toxunulmazlıq-Sınaq laboratoriyaları və onların işçi personalı sınaq nəticələrinin qiymətləndirilməsi zamanı kommersiya,maliyyə,inzibati və digər təzyiqlərə məruz qalmırlar
- ☒ Toxunulmazlıq-Sınaq laboratoriyaları və onların işçi personalı sınaq nəticələrinin qiymətləndirilməsi zamanı nəticələri özünün müəyyən etdiyi tarixdə açıqlaya bilər.
- ☐ Qərsizlik-sınaqların aparılması,onların nəticələri üzrə qərarların qəbul edilməsi və sınaq protokolların tərtib olunması zamanıyerinə yetirilən fəaliyyətin prinsipliyyəti,düzgünlüyü,obyektivliyi ilə ifadə edilir.
- ☐ Müstəqillik-üçüncü tərəf statusu ilə təyin edilir.

648 Sınaq və təhlil metodları bölməsinə aiddir?

- ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
- ☐ avadanlıqların inventar siyahısı
- ☒ Sınaq metodikaları ilə işləməyə
- ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- ☐ əməyin mühafizəsi və nümunəvi maddələr

649 Statistik metodlardan istifadə etmə bölməsinə aiddir?

- ☐ Sınaq metodikaları ilə işləməyə
- ☐ avandanlıqların inventar siyahısı
- ☒ sınaq laboratoriyası öz işində keyfiyyət göstəricilərinin statistik analizi geniş tətbiqi
- ☐ yeni avandanlığın alınması əməyin mühafizəsi və nümunəvi maddələr
- ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası

650 Hansı bölmədə firma haqqında məlumatlar verilir?

- ☐ sınaqlar üçün müqavilə
- ☐ Personal
- ☒ Laboratoriyanın strukturu və təşkili
- ☐ sənədlərlə rəftar
- ☐ Terminlər və təyinlər

651 Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur?

- ☐ məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
- ☐ sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
- ☒ sınaq protokolların yeniləşdirilməsi
- ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
- ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları

652 Ekspert qiymətləndirilməsi nədir?

- ☐ qablaşdırmanın yoxlanması
- ☐ malların miqdarının yoxlanması
- ☒ əsas mərhələnin vacib tərkib hissəsidir
- ☐ markalanmanın yoxlanması
- ☐ keyfiyyət yoxlanması

653 Ekspertiza aktı neçə hissədən ibarətdir?

- ☐ 5
- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 1

654 Ekspert qərarlarının ləğv edilməsi üçün əsas nə sayılır?

- ☐ nöqsanlı mallar
- ☐ standartların olmaması
- ☒ qərarların natamam olması
- ☐ nöqsansız mallar
- ☐ mal partiyasının çoxluğu

655 Ekspertiza zamanı ekspertin buraxdığı tipik səhvləri göstərin.

- ☐ ekspertiza zamanı məsuliyyətsizlik
- ☐ standartdan istifadə edilməməsi
- ☒ yarımçıq qalmış rəy
- ☐ rəyə təsdiq edilməsi
- ☐ texniki sənədin olmaması

656 əsassız ekspertiza aparılması nə ilə nəticələnir?

- ☐ standartlardan istifadə edilməməsinə
- ☐ ekspertiza zamanı məsuliyyətsizliyə
- ☒ şübhə doğuran qərarların qəbuluna
- ☐ ziddiyyət yaranmasına
- ☐ subyektivliyə

657 Məlumatların etibarlı olmaması zamanı ekspert nə etməlidir?

- ☐ sənədlər yoxlanılır
- ☐ təhlillər aparılır
- ☐ standarta baxılır
- ☐ qərar verilmir
- ☒ ekspertiza dayandırılır

658 Təhlükəsizlik texnikasına əməl edilmədikdə ekspert nə qərar verir?

- ☐ məsləhət aparılır
- ☐ sənədlərə baxılır
- ☒ ekspertizaya xitam verilir
- ☐ qərar qəbul edilmir
- ☐ informasiyalar tamamlanır

659 Kəmiyyət saxtalaşdırılmasının üsulları neçə qrupa bölünür?

- ☐ 5
- ☐ 2
- ☒ 3
- ☐ 6
- ☐ 4

660 Texnoloji məhvətmə hansı yolla aparılır?

- ☐ yandırmaqla
- ☐ tullantıya kimyəvi birləşmə ilə təsir etməklə
- ☒ emal yolu ilə
- ☐ parçalamaqla
- ☐ əzməklə

661 Ekspertiza zamanı ekspertin buraxdığı tipik səhvləri göstərin.

- ☐ ekspertiza zamanı məsuliyyətsizlik
- ☐ standartdan istifadə edilməməsi
- ☒ yarımçıq qalmış rəy
- ☐ rəyə təsdiq edilməsi
- ☐ texniki sənədin olmaması

662 Müqayisəli tədqiqatlar üçün nümunələr nə vaxt götürülür?

- ☐ ekspert işə dəvət olunarkən
- ☐ komissiya sədri attestasiyadan keçərkən
- ☐ ekspertiza başlanarkən
- ☒ hadisə yerinə baxış keçirilərkən
- ☐ ekspertiza qurtardıqdan sonra

663 Ağır fraksiyalı mayedən necə nümunə götürülməlidir?

- ☐ mayenin yalnız üst qatından nümunə götürülür
- ☐ ancaq bir yerdən nümunə götürülür
- ☒ mütəxəssis köməyiylə bir neçə yerdən nümunə götürülür
- ☐ mayenin dibindən nümunə götürülür
- ☐ ağır fraksiyalı mayelərdən nümunə götürülmür

664 Orta nümunənin götürülməsi hansı sənəddə öz əksini tapır?

- ☒ istintaq protokolunda
- ☐ heç bir sənəddə
- ☐ müqavilədə
- ☐ sərəncamda
- ☐ rəyda

665 Torpaq sahəsindən götürülməli sxemin tərtib edilməsi kim tərəfindən yerinə yetirilməlidir?

- ☒ müstəntiq
- ☐ auditor
- ☐ ekspert
- ☐ idarə rəhbəri
- ☐ komissiya sədri

666 Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşayıb çıxarmaq olmaz?

- ☐ məmulatın çəkisi azalır
- ☒ təbəqələrin izləri dəyişir
- ☐ məmulatın rəngi dəyişir
- ☐ məmulatın xarici görünüşü dəyişir
- ☐ trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir

667 Nə üçün ekspertizaya göndərilən məmulatın üzərindən boya örtüyünü qaşayıb çıxarmaq olmaz?

- ☐ məmulatın xarici görünüşü dəyişir
- ☐ trassoloji tədqiqatlarda bu proses yerinə yetirilmir
- ☐ məmulatın rəngi dəyişir
- ☐ məmulatın çəkisi azalır
- ☒ trassoloji izləri öyrənmək çətinləşir

668 Nəqliyyat vəsaitinin təhlükəsizliyi nədir?

- ☐ rədd etmə
- ☒ avtomobil və s. maksimal məsafə qət etməsi zamanı təhlükəsizliyi
- ☐ müntəzəm işləmə
- ☐ sürətli hərəkət
- ☐ xidmət müddəti

669 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ sualları sistemləşdirmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☒ ekspertlərə onların hüquqlarını izah etmək

670 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ sualları sistem halına salmaq
- ☒ ekspertlərə onların vəzifələrini izah etmək
- ☐ bunlardan heç biri daxil deyildir

671 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?]

- ☒ eksperti bilərəkdən yalan rəy verməyə görə cinayət məsuliyyəti daşması haqqında xəbərdar etmək
- ☐ sualları sistemləşdirmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək
- ☐ bunlardan heç biri daxil deyildir

672 Aşağıdakılardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

- ☒ eksperti bilərəkdən yalan rəy verməkdən imtina etmədiyinə görə cinayət məsuliyyəti daşması haqqında xəbərdar etmək
- ☐ qərar olmadığı halda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ sualları sistemləşdirmək
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ qərar olmadığı halda tədqiqat obyektlərini tələb etmək

673 Göstərilənlərdən hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə daxildir?

- ☒ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almaq
- ☐ qərar olmadıqda tədqiqat obyektlərini tələb etmək
- ☐ qərar olmadıqda tədqiqat üzrə iş materiallarını tələb etmək
- ☐ bunlardan heç biri daxil deyildir
- ☐ suallar qruplaşdırmaq

674 Bunlardan hansı məhkəmə ekspertizası idarə rəhbərinin vəzifəsinə aiddir?

- ☒ ekspertin müstəqilik prinsipinə əməl olunmasını təmin etmək
- ☐ sualları sistemləşdirmək
- ☐ bilərəkdən yalan rəy verməyə görə ekspertdən iltizam almamaq
- ☐ bunlardan heç biri aid deyildir
- ☐ ekspertizanın təşkil edilməsində iştirak etməmək

675 Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparmaq üçün hansı şəraiti yaratmağa borcludur?

- ☒ texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
- ☐ dəlillərin olmasını
- ☐ sübutların olmasını
- ☐ bunlardan heç birini
- ☐ preyskurantların olmasını

676 Ekspertiza aparılarkən kommersiya aktında göstərilmiş hansı mallara baxılır?

- ☐ Təzə istehsal olunan
- ☐ Fiziki- mexaniki göstəricilərinə görə
- ☐ Standart təkləblərinə görə
- ☐ Etibarsız hesab olunan

☒ Ancaq zədə almış

677 Trikotaj mallarının iqtisadi faizi nə zaman müəyyənləşdirilir?

- ☐ Ketfiyyət ekspertizası aparılarkən
- ☐ Kəmiyyət ekspertizası aparılarkən
- ☒ Ticarət birliyinin bu haqda xahişi olduqda
- ☐ Konteynerdə gəlmiş malalrın sayının yoxlanılması zamanı
- ☐ İstehsal və qeyri istehsal xarakter nöqsanlarına görə

678 Evristik metodlar hansı növlərə bölünür ?

- ☒ ekspert və sosioloji
- ☐ bioloji
- ☐ sosioloji
- ☐ riyazi
- ☐ mikrobioloji

679 Vizual metoda hansı hiss orqanından istifadə olunur ?

- ☐ qoxu
- ☐ taktil
- ☐ ləmə
- ☐ ətir
- ☒ görmə

680 Azərbaycan Respublikasında metrologiya sahəsində istifadə olunan normativ sənədlər hansıdır?

- ☒ Dövlət standartları
- ☐ Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin əsasnaməsi
- ☐ Sertifikatlaşdırma əsasnaməsi
- ☐ Metodik təlimlər
- ☐ "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası qanunu

681 Buraxılan məhsulun keyfiyyətinə nəzarət üçün keçirilən sınaqlar hansı standartlaşdırma növünə aiddir?

- ☒ Sınaq metodların standartı
- ☐ İstismar və təmir qaydaları standartları
- ☐ Çəşidlərin standartı
- ☐ Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar
- ☐ Nişanlama, qablaşdırma, saxlanma və daşınma qaydaları standartları

682 Məhkəmə-əmtəəşünaslıq ekspertizası hansı sənədlərə uyğun olaraq aparılır?

- ☒ Azərbaycan Respublikası Cinayət Prosesual və Mülki Prosesual qanunvericiliyinə uyğun olaraq
- ☐ müstəntiqin tələbinə uyğun olaraq
- ☐ məhkəmənin qərarına uyğun olaraq
- ☐ bunlardan heç birinin tələbinə uyğun olaraq aparılmır
- ☐ zərərçəkənin tələbinə uyğun olaraq

683 Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün əsas nədir?

- ☒ təhqiqatçı, müstəntiq, prokurorun, məhkəmənin qərarları
- ☐ Təhsil Nazirliyinin qərarları
- ☐ İqtisadi İnkişaf Nazirliyinin qərarları

- ☐ əsas yoxdur
- ☐ idarə rəhbərinin qərarı

684 Sual ekspertin xüsusi bilik dairəsindən kənara çıxarsa, o nə edir?

- ☐ bacardığı kimi rəy verir
- ☐ idarə rəhbərinə şifahi məlumat verir
- ☒ rəy verməyin qeyri-mümkünlüyü haqqında akt tərtib edir
- ☐ bu haqda heç kimi məlumatlandırmır
- ☐ idarə rəhbərinə telefoqramm göndərir

685 Ekspert rəy verməyin qeyri-mümkünlüyü haqqında tərtib etdiyi aktı hara göndərir?

- ☒ ekspertizanı təyin edən orqana
- ☐ baş ekspertə
- ☐ laboratoriyaya
- ☐ heç bir yerə göndərmir
- ☐ gömrük idarəsinə

686 əgər əlavə materialların göndərilməsi mümkün deyilsə, ekspert nə etməlidir?

- ☒ sualların müəyyən hissəsinə cavab verməlidir
- ☐ baş ekspertə xəbər verməlidir
- ☐ tədqiqata başlamamalıdır
- ☐ ekspertizanı dayandırmalıdır
- ☐ ekspert komissiyasına xəbərdarlıq etməlidir

687 Ekspertizanı təyin edən orqana sualların aydınlaşdırılması üçün nə zaman müraciət edilir?

- ☒ suallar ekspert tərəfindən başa düşülmədikdə
- ☐ icra müddətinin uzadılması lazım gəldikdə
- ☐ icra müddəti sona yetdikdə
- ☐ ekspertin bilik dairəsi geniş olmadıqda
- ☐ məhkəmənin marağı olduqda

688 Orqonoleptiki metod neçə yarımqrupa bölünür?

- ☒ 5
- ☐ 6
- ☐ 3
- ☐ 2
- ☐ 4

689 Malın keyfiyyətinin 10% artması qiymətə necə təsir edir?

- ☒ Qiymətlərin 40%-50% artmasına
- ☐ Qiymətlərin 20-40% artmasına
- ☐ Qiymətlərin 10-30% artmasına
- ☐ Qiymətlərin 20-25% artmasına
- ☐ Qiymətlərin 40-45% artmasına

690 Ekspertizanın ixtisaslaşması nəyi təyin edir?

- ☒ ekspertizanın sinfini
- ☐ ekspertin bilik səviyyəsini
- ☐ tədqiqat metodunu

- ☐ tədqiqat laboratoriyasını
- ☐ ekspertin iş stajını

691 Malların kriminal ekspertizasının məzmunu nədən ibarətdir?

- ☒ kriminal metodika əsasında xüsusi tədqiqat işi aparmaq
- ☐ keyfiyyəti öyrənməkdən
- ☐ heç bir tədqiqat işi aparılmır
- ☐ çeşidi öyrənməkdən
- ☐ nöqsanlı malların kəmiyyətə miqdarını göstərməkdən

692 Yun parça kriminal ekspertizanın obyektı ola bilərmi?

- ☐ ekspertin tələbi ilə ola bilər
- ☐ müstəntiqin təşəbbüsü ilə ola bilər
- ☐ yalnız məhkəmə qərarı əsasında ola bilər
- ☐ xeyr
- ☒ bəli

693 Bunlardan hansı kompleks ekspertizaya aiddir?

- ☒ fəndaxili
- ☐ baytarlıq
- ☐ biokimyəvi
- ☐ biofiziki
- ☐ əmtəəşünaslıq

694 Fəndaxili ekspertiza hansı ekspertizanın tərkib hissəsidir?

- ☐ baytarlıq
- ☐ biokimyəvi
- ☐ biofiziki
- ☐ genetik
- ☒ kompleks

695 Malların standartda uyğunluğunu hansı ekspertiza təyin edir?

- ☐ ballistik
- ☒ məhkəmə – əmtəəşünaslıq
- ☐ daktiloskopik
- ☐ trassoloji
- ☐ məhkəmə – tibbi

696 Malların saxlanma şəraitini hansı ekspertiza təyin edir?

- ☐ daktiloskopik
- ☒ məhkəmə – əmtəəşünaslıq
- ☐ ballistik
- ☐ məhkəmə – tibbi
- ☐ trassoloji

697 Müasir ekspertizada hansı ekspertiza tədqiqatlarından daha geniş istifadə edilir?

- ☐ baytarlıq
- ☒ kompleks
- ☐ sanitar-gigiyenik

- ☐ ekoloji
- ☐ genetik

698 Müasir kriminalistika istintaq orqanları qarşısında məsələləri həll etmək üçün harada həlledici rol oynayır?

- ☐ standartlaşmada
- ☐ metrologiyada
- ☐ sertifikatlaşdırmada
- ☐ yalnız tətbiqi riyaziyyatda
- ☒ elmi-texniki inkişafda

699 Keyfiyyət səviyyəsinin qiymətləndirilməsi zamanı nələr nəzərə alınmalıdır?

- ☒ İstismar şəraiti və istehlakçının tələbi
- ☐ İstehlakçıların maddi durumu
- ☐ Texnoloji vəziyyət
- ☐ Xammalı
- ☐ İlk emal texnologiyası

700 Ekspert qiymətləndirmə zamanı ən az neçə nəfər qiymətləndirmə iştirak etməlidir?

- ☐ 3
- ☐ 6
- ☐ 5
- ☒ 7
- ☐ 4